

15x1y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 15x1y İnformasiya texnologiyalarına giriş**

1 Zəruri dəqiqliyi pozmadan ilkin verilənlərin dəyişilməsinə informasiyanın cavabvermə qabiliyyəti informasiyanın hansı xassəsini ifadə edir?

- ☐ aydınlıq
- ☐ dəqiqlik
- ☐ aktuallıq
- ☐ məzmunluluq
- ☒ dayanıqlılıq

2 Təşkilatın maliyyə-təsərrüfat vəziyyətini əks etdirən və standart formallaşdırılmış proseduralar vasitəsilə keyfiyyətlə emal edilən informasiya necə adlanır?

- ☐ ilkin informasiya
- ☐ xarici informasiya
- ☐ aralıq informasiya
- ☐ törəmə informasiya
- ☒ daxili informasiya

3 Təşkilatdan kənarda mövcud olan və fəaliyyət göstərən iqtisadi və siyasi obyektlər, onlararası münasibətlər haqqında informasiya necə adlanır?

- ☒ xarici informasiya
- ☐ törəmə informasiya
- ☐ aralıq informasiya
- ☐ daxili informasiya
- ☐ ilkin informasiya

4 Stabilitet dərəcəsinə görə informasiyanın hansı növləri vardır?

- ☐ verbal, qeyri-verbal
- ☐ daxili, xarici
- ☒ şərti-sabit, dəyişkən
- ☐ gündəlik, həftəlik, rüblük, aylıq, kvartal
- ☐ mətni, qrafik, səsli

5 Qərar qəbul etmə üçün çatdırılan məlumatın məzmununun tamlığı informasiyanın hansı xassəsini ifadə edir?

- ☐ aktuallıq
- ☐ aydınlıq
- ☐ reprezentativlik
- ☐ dəqiqlik
- ☒ tamlıq

6 Predmet sahəsinin praktik fəaliyyət və peşə təcrübəsi nəticəsində alınmış və mütəxəssislərə bu sahədə məsələləri qoymaq və həll etmək imkanı verən qanunauyğunluqlar necə adlanır?

- ☐ verilənlər
- ☐ informasiya
- ☐ informasiya sistemi
- ☐ informasiya prosesi
- ☒ bilik

7 Maşın emalında təyinatına görə informasiyanın hansı növləri vardır?

- ☐ şərti–sabit, dəyişkən
- ☐ elmi, metodik, kommersiya, statistik, tədris
- ☐ daxili, xarici
- ☒ giriş, çıxış
- ☐ mətni, qrafik, səsli

8 İnformasiyanın semantik tutumu olub, məlumatdakı semantik informasiyanın miqdarının emal edilən verilənlərin həcminə olan nisbəti informasiyanın hansı xassəsini ifadə edir?

- ☐ dəyərlilik
- ☐ reprezentativlik
- ☐ dayanıqlılıq
- ☒ məzmunluluq
- ☐ aydınlıq

9 İnformasiyanın aktuallıq xassəsi nəyi ifadə edir?

- ☐ qərarın qəbul edilməsi üçün çatdırılan məlumatın məzmununun tamlığını
- ☐ hadisənin adekvat inikası üçün ötürülən informasiyanın düzgün seçimi və formalaşdırılmasını
- ☐ təsvir olunan obyektin və ya hadisənin real vəziyyətinə informasiyanın yaxınlığını
- ☐ istehlakçının bilik səviyyəsinə informasiyanın məzmununun uyğunluğunu
- ☒ baş vermə zamanından və informasiyanın dinamikasından asılı olaraq istifadə anında informasiyanın dəyərlilik dərəcəsini

10 İnformasiya prosesi aiddir...

- ☐ texniki vasitələr
- ☐ yalnız axtarış
- ☐ əməliyyat sistemi
- ☐ proqram vasitələri
- ☒ verilənlərin yığılması, saxlanılması, ötürülməsi, emalı

11 İnformasiya cəmiyyətinin şəxsiyyətə psixoloji təsirinin mənfə amilidir:

- ☒ İstənilən fərd haqqında verilənlərin əldə olunma imkanı genişlənir
- ☐ Hər bir zaman və hər bir yerdə hər bir fərd həm qəbul edəndir, həm də göndərəndir
- ☐ Daimi interaktiv qarşılıqlı əlaqə iştirakçıları arasında kəsilməz əks əlaqə təmin edilir
- ☐ Elektron kommunikasiyanın köməyiylə həyat fəaliyyəti üçün zəruri olanları yaratmaq və istifadə etmək mümkündür
- ☐ Müxtəlif verilənlər bazasının vahid şəbəkəsinə çıxış mümkündür

12 İnformasiya cəmiyyətinin şəxsiyyətə psixoloji təsirinin müsbət amilidir:

- ☐ Virtual fəzada “həyata” alışma və kompüterlərə “fanat” etiqadının nəticəsində şəxsiyyətin əxlaqi immunitetinin təhlükəsi
- ☐ Dövlətin və kommersiya strukturlarının insanın həyatına müdaxiləsi, şəxsiyyətin müdafiəsizliyi
- ☐ İstənilən fərd haqqında verilənlərin əldə olunma imkanının genişlənməsi
- ☒ Müxtəlif verilənlər bazasının vahid şəbəkəsinə çıxışın mümkünlüyü
- ☐ İnformasiyanı tədarük edənlərin öz maraqları daxilində verilənləri idarə etməsi

13 Hansı mülahizə doğru deyil?

- ☐ İşarələr və siqnallar informasiyanı yalnız başa düşmə və tanıma qabiliyyəti olan istifadəçi üçün təsvir edir
- ☐ İnformasiya ətraf mühit haqqında, adətən, saxlanmalı, ötürülməli və çevrilməli məlumatlar toplusudur
- ☐ İnformasiya ətraf aləm haqqında informasiyanın özü alınana qədər mövcud olmayan yeni məlumatlardır
- ☐ İnformasiya maddi daşıyıcılarda işarə və siqnallar formasında təsvir olunsa da, o, maddi deyil
- ☒ Bilik hər hansı informasiya prosesində ötürülmə və emal üçün əlverişli şəkildə formallaşdırılmış fakt və ideyaların təsviridir

14 Cəmiyyətdə işləmək üçün ümumtəhsil və peşəkar biliklərə malik olan insanlar hansı tip resurslara aiddir?

- ☐ informasiya
- ☐ təbii
- ☐ maliyyə
- ☒ əmək
- ☐ maddi

15 Baş vermə zamanından və informasiyanın dinamikasından asılı olaraq istifadə anında informasiyanın dəyərlik dərəcəsi informasiyanın hansı xassəsini ifadə edir?

- ☐ dəqiqlik
- ☐ reprezentativlik
- ☐ dəyərlilik
- ☒ aktualıq
- ☐ məzmunluluq

16 bayt nədir?

- ☒ informasiyanın ölçü vahidi
- ☐ uzunluq vahidi
- ☐ belə ölçü yoxdu
- ☐ 16 bit
- ☐ çəki vahidi

17 bit nədir?

- ☐ belə ölçü yoxdu
- ☐ uzunluq vahidi
- ☐ çəki vahidi
- ☒ informasiyanın ölçü vahidi
- ☐ 8 bayt

18 İnformasiyanın ən kiçik ölçü vahidi nədir?

- ☐ info
- ☐ bayt
- ☐ millimetr
- ☒ bit
- ☐ qram

19 Sistemin tərkibinə aiddir...

- ☐ ədəd
- ☐ proqram
- ☐ söz
- ☐ rəqəm
- ☒ altsistemlər və elementlər

20 Sistem nədir?

- ☐ rəqəm
- ☐ ədəd
- ☐ element
- ☒ bir-biri ilə bağlı obyektlərin(biliklərin və s.) birləşməsi
- ☐ söz

21 İnformasiya cəmiyyətinin əlaməti deyil:

- ☐ informasiya-kommunikasiya texnologiyalarından kütləvi istifadə
- ☐ qlobal informasiya fəzasının təşkili

- ☐ informasiyanın sərbəst alınma, genişləndirilmə və istifadə hüquqlarının təmini
- ☐ professional və ümummədəni inkişafın səviyyəsinin yüksəldilməsi
- ☒ maddi istehsal texnologiyasının inkişafı

22 Müasir cəmiyyətdə müvafiq xidmət orqanlarının informasiya xidmətlərinin hazırlanmasında əsas mənbə

- ☐ informasiya texnologiyasıdır
- ☐ informasiya resursudur
- ☐ informasiya prosesidir
- ☒ verilənlər bazasıdır
- ☐ biliklər bazasıdır

23 İnformasiya xidməti nədir?

- ☐ müxtəlif məhsulların istifadəsinin təşkilidir
- ☐ müxtəlif məhsulların istifadəsinin təşkilinin və ya insanın tələbatının ödənilməsinə yönəldilmiş şəxsin və ya müəssisənin qeyri-istehsal fəaliyyətinin nəticəsidir
- ☐ verilənlər bazasını və bilikləri özündə saxlayan sənədləşdirilmiş informasiyadan ibarət topludur
- ☒ informasiya məhsullarının istifadəçinin ixtiyarına verilməsidir
- ☐ yayılma üçün istehsalçı tərəfindən yaradılmış verilənlərin məcmusudur

24 Müəyyən qrup obyektlərin vəziyyətini əks etdirən, informasiyanın formalaşması, yığılması, saxlanması, axtarışı, işlənilməsi və ötürülməsi proseslərini yerinə yetirən sistemə deyilir.

- ☐ kompüter sistemi
- ☐ informasiya texnologiyası
- ☐ əməliyyat sistemi
- ☐ kompüter şəbəkəsi
- ☒ informasiya sistemi

25 İnformasiya məhsulu nədir?

- ☐ informasiya proseslərini yerinə yetirən sistemdir
- ☐ informasiya məhsullarının istifadəçinin ixtiyarına verilməsidir
- ☐ verilənlər bazasını və bilikləri özündə saxlayan sənədləşdirilmiş informasiyadan ibarət topludur
- ☒ maddi və ya qeyri-maddi formada yayılmaq üçün istehsalçı tərəfindən yaradılmış verilənlərin məcmusudur
- ☐ hər hansı informasiya prosesində ötürülmə və emal üçün əlverişli şəkildə formallaşdırılmış fakt və ideyaların təsviridir

26 İnformasiya sistemlərində (kitabxana, arxiv, verilənlər bankı və s.) sənədlər və sənəd massivləri, ayrı-ayrı sənədlər və ya sənəd massivləri necə adlanır?

- ☐ informasiya prosesi
- ☒ informasiya resursları
- ☐ informasiya xidməti
- ☐ informasiya sistemi
- ☐ informasiya toplusu

27 İndustrial cəmiyyətdə resurs növü deyil:

- ☐ əmək
- ☒ informasiya
- ☐ təbii
- ☐ maddi
- ☐ maliyyə

28 İstehlakçının bilik səviyyəsinə informasiyanın məzmununun uyğunluğu informasiyanın hansı xassəsini ifadə edir?

- ☐ aktuallıq
- ☒ aydınlıq
- ☐ dəyərlilik
- ☐ dəqiqlik
- ☐ məzmunluluq

29 Hadisənin adekvat inikası üçün ötürülən informasiyanın düzgün seçimi və formalaşdırılması informasiyanın hansı xassəsini ifadə edir?

- ☐ dəyərlilik
- ☒ reprezentativlik
- ☐ dayanıqlılıq
- ☐ məzmunluluq
- ☐ aydınlıq

30 Başvermə mərhələlərinə görə informasiyanın hansı növləri vardır?

- ☐ verbal, qeyri-verbal
- ☒ ilkin, törəmə, aralıq
- ☐ giriş, çıxış
- ☐ daxili, xarici
- ☐ relevant, münasib

31 İdarəetmə sisteminə məxsusluğuna görə informasiyanın növü deyil:

- ☐ məqsədli altsistem haqqında informasiya
- ☒ ilkin informasiyadan formalaşan informasiya
- ☐ idarəedici altsistemin informasiyası
- ☐ xarici mühit haqqında informasiya
- ☐ idarəedən altsistemin informasiyası

32 Başvermə yerinə görə informasiyanın hansı növləri vardır?

- ☐ giriş, çıxış
- ☒ daxili, xarici
- ☐ elmi, metodik, kommersiya, statistik, tədris
- ☐ mətni, qrafik, səsli
- ☐ şərti-sabit, dəyişkən

33 Ötürmə formasına görə informasiyanın hansı növləri vardır?

- ☐ elmi, metodik, kommersiya, statistik, tədris
- ☐ gündəlik, həftəlik, rüblük, aylıq, kvartal
- ☐ giriş, çıxış
- ☒ verbal, qeyri-verbal
- ☐ daxili, xarici

34 Təsvir üsuluna görə informasiyanın hansı növləri vardır?

- ☐ elmi, metodik, kommersiya, statistik, tədris
- ☒ mətni, qrafik, səsli
- ☐ giriş, çıxış
- ☐ daxili, xarici
- ☐ gündəlik, həftəlik, rüblük, aylıq, kvartal

35 İstifadə olunma xarakterinə görə informasiyanın hansı növləri vardır?

- ☐ verbal, qeyri-verbal
- ☒ elmi, metodik, kommersiya, statistik, tədris

- ☐ giriş, çıxış
- ☐ mətni, qrafik, səsli
- ☐ daxili, xarici

36 İdarəetmə sisteminin səviyyəsinə görə informasiyanın növü deyil:

- ☐ nazirlik və təsisatların informasiyası
- ☒ məqsədli altsistem haqqında informasiya
- ☐ müəssisə və təşkilatın informasiyası
- ☐ xüsusi şəxslərin informasiyası
- ☐ dövlət səviyyəsində olan informasiya

37 Sorğuya nəzərən informasiyanın hansı növləri vardır?

- ☐ elmi, metodik, kommersiya, statistik, tədris
- ☒ relevant, münasib
- ☐ verbal, qeyri-verbal
- ☐ mətni, qrafik, səsli
- ☐ gündəlik, həftəlik, rüblük, aylıq, kvartal

38 İnformasiya prosesi nədir?

- ☐ təsvir formasından asılı olmayaraq şəxslər, predmetlər, faktlar, hadisələr və proseslər haqqında məlumatlardır
- ☒ informasiya üzərində yerinə yetirilən istənilən əməliyyat
- ☐ ətraf mühit haqqında, adətən, saxlanmalı, ötürülməli və çevrilməli məlumatlar toplusudur
- ☐ real aləmin obyektiv qanunauyğunluqlarını adekvat əks etdirən təsəvvürlərin, nəzəri quruluş və anlayışların məcmusudur
- ☐ ətraf aləmin kibernetik sistemindən alınan məlumatlardır

39 İnformasiyanın dayanıqlılıq xassəsi nəyi ifadə edir?

- ☐ istehlakçının bilik səviyyəsinə informasiyanın məzmununun uyğunluğunu
- ☒ zəruri dəqiqliyi pozmadan ilkin verilənlərin dəyişilməsinə informasiyanın cavabvermə qabiliyyətini
- ☐ hadisənin adekvat inikası üçün ötürülən informasiyanın düzgün seçimi və formalaşdırılmasını
- ☐ təsvir olunan obyektin və ya hadisənin real vəziyyətinə informasiyanın yaxınlığını
- ☐ qərarın qəbul edilməsi üçün çatdırılan məlumatın məzmununun tamlığını

40 İnformasiyanın reprezentativlik xassəsi nəyi ifadə edir?

- ☐ istehlakçının bilik səviyyəsinə informasiyanın məzmununun uyğunluğunu
- ☒ hadisənin adekvat inikası üçün ötürülən informasiyanın düzgün seçimi və formalaşdırılmasını
- ☐ qərarın qəbul edilməsi üçün çatdırılan məlumatın məzmununun tamlığını
- ☐ təsvir olunan obyektin və ya hadisənin real vəziyyətinə informasiyanın yaxınlığını
- ☐ başvermə zamanından və informasiyanın dinamikasından asılı olaraq istifadə anında informasiyanın dəyərlik dərəcəsini

41 İnformasiyanın dəyərlik xassəsi nəyi ifadə edir?

- ☐ istehlakçının bilik səviyyəsinə informasiyanın məzmununun uyğunluğunu
- ☒ konkret məsələlərin həlli üçün informasiyanın mühümlüyünü
- ☐ təsvir olunan obyektin və ya hadisənin real vəziyyətinə informasiyanın yaxınlığını
- ☐ baş vermə zamanından və informasiyanın dinamikasından asılı olaraq istifadə anında informasiyanın dəyərlik dərəcəsini
- ☐ qərarın qəbul edilməsi üçün çatdırılan məlumatın məzmununun tamlığını

42 Bilik nədir?

- ☐ hər hansı informasiya prosesində ötürülmə və emal üçün əlverişli şəkildə formalaşdırılmış fakt və ideyaların təsviridir
- ☒ real aləmin praktika ilə yoxlanılmış nəticəsinin insanın şüurunda adekvat inikasıdır

- ☐ ətraf mühit haqqında saxlanmalı, ötürülməli və çevrilməli məlumatlardır
- ☐ təsvir formasından asılı olmayaraq şəxslər, predmetlər, faktlar, hadisələr və proseslər haqqında məlumatlardır
- ☐ özündə qeyri-müəyyənliyi daşıyan yeni olan məlumatlardır

43 Verilən nədir?

- ☐ təsvir formasından asılı olmayaraq şəxslər, predmetlər, faktlar, hadisələr və proseslər haqqında məlumatlardır
- ☒ hər hansı informasiya prosesində ötürülmə və emal üçün əlverişli şəkildə formallaşdırılmış fakt və ideyaların təsviridir
- ☐ ətraf mühit haqqında, adətən, saxlanmalı, ötürülməli və çevrilməli məlumatlar toplusudur
- ☐ real aləmin obyektiv qanunauyğunluqlarını adekvat əks etdirən təsəvvürlərin, nəzəri quruluş və anlayışların məcmusudur
- ☐ ətraf aləmin kibernetik sistemindən alınan məlumatlardır

44 sənayeyə aid informasiyası hansı informasiya bölümünə aid edilir?

- ☐ ixtisasçılar üçün informasiya sektoru
- ☒ təmin edici informasiya sektoru
- ☐ Kütləvi və təshizat informasiya sektoru
- ☐ İşgüzar və kommersiya informasiya sektoru
- ☐ təhsil xidmətləri informasiya sektoru

45 informasiya mənbələri hansı informasiya bölümünə aid edilir?

- ☐ ixtisasçılar üçün informasiya sektoru
- ☒ təmin edici informasiya sektoru
- ☐ Kütləvi və təshizat informasiya sektoru
- ☐ İşgüzar və kommersiya informasiya sektoru
- ☐ təhsil xidmətləri informasiya sektoru

46 konsultasiyə informasiyası hansı informasiya bölümünə aid edilir?

- ☐ İşgüzar və kommersiya informasiya sektoru
- ☐ təhsil xidmətləri informasiya sektoru
- ☒ təmin edici informasiya sektoru
- ☐ ixtisasçılar üçün informasiya sektoru
- ☐ Kütləvi və təshizat informasiya sektoru

47 informasiya sistemləri hansı informasiya bölümünə aid edilir?

- ☐ Kütləvi və təshizat informasiya sektoru
- ☒ təmin edici informasiya sektoru
- ☐ ixtisasçılar üçün informasiya sektoru
- ☐ İşgüzar və kommersiya informasiya sektoru
- ☐ təhsil xidmətləri informasiya sektoru

48 texniki vasitələr hansı informasiya bölümünə aid edilir?

- ☐ ixtisasçılar üçün informasiya sektoru
- ☒ təmin edici informasiya sektoru
- ☐ Kütləvi və təshizat informasiya sektoru
- ☐ İşgüzar və kommersiya informasiya sektoru
- ☐ təhsil xidmətləri informasiya sektoru

49 proqram məhsulları hansı informasiya bölümünə aid edilir?

- ☐ İşgüzar və kommersiya informasiya sektoru
- ☒ təmin edici informasiya sektoru
- ☐ Kütləvi və təshizat informasiya sektoru
- ☐ ixtisasçılar üçün informasiya sektoru

- ☐ təhsil xidmətləri informasiya sektoru

50 ilk mənbə informasiyası hansı informasiya bölümünə aid edilir?

- ☐ təmin edici informasiya sektoru
☒ ixtisasçılar üçün informasiya sektoru
☐ Kütləvi və təşizat informasiya sektoru
☐ İşgüzar və kommersiya informasiya sektoru
☐ təhsil xidmətləri informasiya sektoru

51 elmi-texniki informasiyası hansı informasiya bölümünə aid edilir?

- ☐ təmin edici informasiya sektoru
☒ ixtisasçılar üçün informasiya sektoru
☐ Kütləvi və təşizat informasiya sektoru
☐ İşgüzar və kommersiya informasiya sektoru
☐ təhsil xidmətləri informasiya sektoru

52 təchizat və əyləncə informasiyası hansı informasiya bölümünə aid edilir?

- ☐ təmin edici informasiya sektoru
☒ Kütləvi və təşizat informasiya sektoru
☐ ixtisasçılar üçün informasiya sektoru
☐ İşgüzar və kommersiya informasiya sektoru
☐ təhsil xidmətləri informasiya sektoru

53 xəbərlər və ədəbiyyat hansı informasiya bölümünə aid edilir?

- ☐ təmin edici informasiya sektoru
☒ Kütləvi və təşizat informasiya sektoru
☐ ixtisasçılar üçün informasiya sektoru
☐ İşgüzar və kommersiya informasiya sektoru
☐ təhsil xidmətləri informasiya sektoru

54 professional informasiya hansı informasiya bölümünə aid edilir?

- ☐ təmin edici informasiya sektoru
☒ ixtisasçılar üçün informasiya sektoru
☐ Kütləvi və təşizat informasiya sektoru
☐ İşgüzar və kommersiya informasiya sektoru
☐ təhsil xidmətləri informasiya sektoru

55 işgüzar informasiyası hansı informasiya bölümünə aid edilir?

- ☐ təmin edici informasiya sektoru
☒ İşgüzar və kommersiya informasiya sektoru
☐ Kütləvi və təşizat informasiya sektoru
☐ ixtisasçılar üçün informasiya sektoru
☐ təhsil xidmətləri informasiya sektoru

56 birja və maliyyə informasiyası hansı informasiya bölümünə aid edilir?

- ☐ təmin edici informasiya sektoru
☒ İşgüzar və kommersiya informasiya sektoru
☐ Kütləvi və təşizat informasiya sektoru
☐ ixtisasçılar üçün informasiya sektoru
☐ təhsil xidmətləri informasiya sektoru

57 kommersiya informasiyası hansı informasiya bölümünə aid edilir?

- ☐ təmin edici informasiya sektoru
- ☒ İşgüzar və kommersiya informasiya sektoru
- ☐ Kütləvi və təshizat informasiya sektoru
- ☐ ixtisasçılar üçün informasiya sektoru
- ☐ təhsil xidmətləri informasiya sektoru

58 Sosial statistik informasiya hansı informasiya bölümünə aid edilir?

- ☐ təmin edici informasiya sektoru
- ☒ İşgüzar və kommersiya informasiya sektoru
- ☐ Kütləvi və təshizat informasiya sektoru
- ☐ ixtisasçılar üçün informasiya sektoru
- ☐ təhsil xidmətləri informasiya sektoru

59 İşgüzar və kommersiya informasiya sektoru necə alt sektora bölünür?

- ☐ bölünmür
- ☒ 4.0
- ☐ 3.0
- ☐ 5.0
- ☐ 6.0

60 İnformasiya məhsulu neçə bölümə bölünür?

- ☐ bölünmür
- ☒ 5.0
- ☐ 2.0
- ☐ 3.0
- ☐ 4.0

61 Hansı variantda informasiyanın tərifı düzgün verilməmişdir? İnformasiya -

- ☐ təsvir formasından asılı olmayaraq şəxslər, predmetlər, faktlar, hadisələr və proseslər haqqında məlumatlardır.
- ☒ real aləmin obyektiv qanunauyğunluqlarını adekvat əks etdirən təsəvvürlərin, nəzəri quruluş və anlayışların məcmusudur.
- ☐ ətraf aləmin kibernetik sistemindən alınan məlumatlardır
- ☐ strukturun təşkilinin mürəkkəblik ölçüsüdür
- ☐ ətraf aləmin kibernetik sistemindən alınan siqnallardır

62 WIMP – interfeys hansı funksiyanı yerinə yetirir?

- ☐ istifadəçiyə informasiyanın emalı prosesinə avtomatik rejimdə təsir etmək imkanı verir
- ☐ istifadəçinin əməllərinə əsasən kompüter bu əməlləri yerinə yetirir
- ☒ qrafik obrazlar vasitəsilə istifadəçilərlə dialoq yaradır
- ☐ insanla kompüter arasında “danışq” yaradır
- ☐ istifadəçiyə İT-ni ərazi üzrə paylanmış informasiya resurslarına müraciət vasitələri şəklində təqdim edir

63 texnikada böyük inteqral sxenilər (BİS) üzərində qurulmuş bütün hesablama maşınları hansı nəsllə aiddir

- ☐ ikinci
- ☐ birinci
- ☐ beşinci
- ☐ üçüncü
- ☒ dördüncü

64 SILK – interfeys hansı funksiyanı yerinə yetirir?

- ☐ istifadəçiyə informasiyanın emalı prosesinə avtomatik rejimdə təsir etmək imkanı verir
- ☐ istifadəçinin əməllərinə əsasən kompüter bu əməlləri yerinə yetirir

- ☒ insanla kompüter arasında “danışiq” yaradır
- ☐ qrafik obrazlar vasitəsilə istifadəçilərlə dialoq yaradır
- ☐ istifadəçiyə İT-ni ərazi üzrə paylanmış hesablama resurslarına müraciət vasitələri şəklində təqdim edir

65 Səs, onun tembri, hündürlüyü və gücü haqqında informasiya

- ☐ taktil informasiya
- ☐ heç biri
- ☐ dad informasiyası
- ☐ qoxu informasiyası
- ☒ səsli informasiya

66 Səbəkə İT interfeysi hansı funksiyanı yerinə yetirir?

- ☐ istifadəçinin əməllərinə əsasən kompüter bu əməlləri yerinə yetirir və nəticəni istifadəçiyə təqdim edir
- ☐ insanla kompüter arasında “danışiq” yaradır
- ☐ qrafik obrazlar vasitəsilə istifadəçilərlə dialoq yaradır
- ☒ istifadəçiyə İT-ni ərazi üzrə paylanmış informasiya və hesablama resurslarına müraciət vasitələri şəklində təqdim edir
- ☐ istifadəçiyə informasiyanın emalı prosesinə avtomatik rejimdə təsir etmək imkanı verir

67 Paket İT interfeysi hansı funksiyanı yerinə yetirir?

- ☐ istifadəçinin əməllərinə əsasən kompüter bu əməlləri yerinə yetirir
- ☐ insanla kompüter arasında “danışiq” yaradır
- ☐ qrafik obrazlar vasitəsilə istifadəçilərlə dialoq yaradır
- ☒ istifadəçiyə informasiyanın emalı prosesinə avtomatik rejimdə təsir etmək imkanı verir
- ☐ istifadəçiyə İT-ni ərazi üzrə paylanmış informasiya və hesablama resurslarına müraciət vasitələri şəklində təqdim edir

68 Onlarla paralel işləyən mikrosessorlardan, həmçinin eyni zamanda onlarla əmr proqramlarını həyata keçirə bilən paralel (vektor) quruluşlu daha mürəkkəb mikroprosessorlardan geniş istifadə edilmiş bütün hesablama maşınları hansı nəslə aiddir

- ☐ ikinci
- ☐ birinci
- ☐ dördüncü
- ☒ beşinci
- ☐ üçüncü

69 Əmr interfeysi hansı funksiyanı yerinə yetirir?

- ☐ informasiyanın emalı prosesinə avtomatik rejimdə təsir etmək imkanı verir
- ☐ insanla kompüter arasında “danışiq” yaradır
- ☐ qrafik obrazlar vasitəsilə istifadəçilərlə dialoq yaradır
- ☒ istifadəçinin əməllərinə əsasən kompüter bu əməlləri yerinə yetirir və nəticəni istifadəçiyə təqdim edir
- ☐ istifadəçiyə İT-ni ərazi üzrə paylanmış informasiya və hesablama resurslarına müraciət vasitələri şəklində təqdim edir

70 Cəmiyyətin inkişafı yolunda qarşıya çıxan problemlərə görə İS-nin inkişafının 1-ci mərhələsi hansıdır?

- ☒ aparat vasitələrinin imkanlarının məhdudluğu və bu şəraitdə böyük həcmli verilənlərin emalı
- ☐ strateji məsələlərin həllinə istiqamətlənmiş İT-nin təşkili
- ☐ hesablama mərkəzlərində kollektiv istifadə rejimində verilənlərin emalı, insan əməyinin avtomatlaşdırılması
- ☐ İS və təşkilatlararası əlaqələrin müasir texnologiyalarının təşkili
- ☐ IBM/360 seriyalı EHM-in yayılması

71 1 bayt necə bitdir?

- ☐ 16

- ☐ 32.0
- ☐ 4.0
- ☐ 64.0
- ☒ 8

72 ASCII nədir?

- ☐ kod
- ☐ universal kod
- ☐ milli kod
- ☒ Beynəlxalq kodlaşdırma sistemi
- ☐ kodlar cədvəli

73 Beynəlxalq kodlaşdırma sistemi necə adlanır?

- ☒ ASCII
- ☐ Kodlar cədvəli
- ☐ Milli COD
- ☐ UNICOD
- ☐ ANSI

74 Bir hərfi kodlaşdırmaq üçün neçə bit informasiya lazımdır?

- ☐ 3 bit
- ☐ 2 bit
- ☐ 1 bit
- ☒ 8 bit
- ☐ 4 bit

75 Bunlardan hansı düzqün deyil?

- ☐ iqtisadi iqtisadi informasiya təkrarlanandır informasiya kütləvidir
- ☐ iqtisadi informasiya diskretdir
- ☐ iqtisadi informasiya qruplaşdırma məruz qalır
- ☐ hamısı
- ☒ iqtisadi informasiya texniki xarakterlidir

76 Xarici yaddaşın İnformasiya tutumu nə ilə ölçülür?

- ☐ Kilobaytlarla
- ☐ Terabaytlarla
- ☐ Meqabaytlarla
- ☒ Hamısı
- ☐ Mikrobaytlarla

77 1024 bayt neçə kilobaytdır?

- ☐ 42KB
- ☐ 2KB
- ☐ 20KB
- ☐ 10KB
- ☒ 1KB

78 .İstifadəçi interfeysinin tipinə görə İT-nin təsnifatına hansı aiddir?

- ☐ Vergi
- ☐ lokal
- ☐ Maliyyə
- ☒ SILK-interfeysli

- ☐ Qrafik obyektləri olan sistemlər

79 İnformatika da fakt, məlumat, xəbər terminləri çox vaxt hansı sözlə əvəz olunur?

- ☐ informasiya
☐ sistem
☐ proqram
☒ Verilənlər
☐ servis

80 bir kilobayt (KB) neçə baytdır?

- ☐ 1020
☐ 1035.0
☐ 1010.0
☒ 1024
☐ 1000.0

81 informasiyanın ən kiçik ölçü vahidi hansıdır?

- ☐ 1 amper
☐ 1 sm
☐ 1 san
☒ 1 bit
☐ 1 volt

82 Verilənlərin özlərinə məxsus xassələrini seçin: 1)mötəbərlik, 2)verilənlərin dəqiqliyi, 3)verilənlərin gərçəkliyi, 4)verilənlərin emalı

- ☐ 1.3
☐ 2.3
☐ 2,4
☒ 1,2,3
☐ 2,3,4

83 1simvöl necə baytdır?

- ☐ 4.0
☐ 16
☐ 32.0
☒ 1
☐ 64.0

84 1 bayt necə bitdir?

- ☐ 4.0
☐ 16
☐ 32.0
☒ 8
☐ 64.0

85 Fövqəladə hesabatlar hansı halda yaradılır?

- ☐ idarə edənlərin tələblərinə görə və ya şirkətdə planlaşdırılmış hadisənin baş verdiyi zaman
☐ qərarlaşdırılmış qrafik olduqda
☐ şirkətdə planlaşdırılmış hadisənin baş verdiyi zaman
☐ verilənləri çeşidləmək, aralıq və son nəticələr üçün ayrılmış sahələrə yazmaq lazım olduqda
☒ fəvqəladə xarakterli sapmalar olduqda

86 Cəmləyici hesabatlar hansı halda yaradılır?

- ☐ idarə edənlərin tələblərinə görə və ya şirkətdə planlaşdırılmış hadisənin baş verdiyi zaman
- ☐ qərarlaşdırılmış qrafik olduqda
- ☐ şirkətdə planlaşdırılmış hadisənin baş verdiyi zaman
- ☐ fəvqəladə xarakterli verilənləri özündə saxlayır və sapmalar olduqda
- ☒ verilənləri xüsusi qruplarda birləşdirmək, çeşidləmək, aralıq və son nəticələr üçün ayrılmış sahələrə yazmaq lazım olduqda

87 Xüsusi hesabatlar hansı halda yaradılır?

- ☒ idarə edənlərin tələblərinə görə və ya şirkətdə planlaşdırılmış hadisənin baş verdiyi zaman
- ☐ fəvqəladə xarakterli verilənləri özündə saxlayır və sapmalar olduqda
- ☐ şirkətdə planlaşdırılmış hadisənin baş verdiyi zaman
- ☐ qərarlaşdırılmış qrafik olduqda
- ☐ verilənləri xüsusi qruplarda birləşdirmək, çeşidləmək lazım olduqda

88 Müntəzəm hesabatlar hansı halda yaradılır?

- ☐ verilənləri aralıq və son nəticələr üçün ayrılmış sahələrə yazmaq lazım olduqda
- ☒ qərarlaşdırılmış qrafik olduqda
- ☐ şirkətdə planlaşdırılmış hadisənin baş verdiyi zaman
- ☐ idarə edənlərin tələblərinə görə və ya şirkətdə planlaşdırılmış hadisənin baş verdiyi zaman
- ☐ fəvqəladə xarakterli verilənləri özündə saxlayır və sapmalar olduqda

89 Məsələlərin və informasiyanın emalı proseslərinin növlərinə görə İS-nin inkişafının 2-ci mərhələsi hansıdır?

- ☐ İS və təşkilatlararası əlaqələrin müasir texnologiyalarının təşkili
- ☐ hesablama mərkəzlərində kollektiv istifadə rejimində verilənlərin emalı, insan əməyinin avtomatlaşdırılması
- ☐ aparat vasitələrinin imkanlarının məhdudluğu və bu şəraitdə böyük həcmli verilənlərin emalı
- ☒ strateji məsələlərin həllinə istiqamətlənmiş İT-nin təşkili
- ☐ IBM/360 seriyalı EHM-in yayılması

90 Məsələlərin və informasiyanın emalı proseslərinin növlərinə görə İS-nin inkişafının 1-ci mərhələsi hansıdır?

- ☐ İS və təşkilatlararası əlaqələrin müasir texnologiyalarının təşkili
- ☐ IBM/360 seriyalı EHM-in yayılması
- ☐ strateji məsələlərin həllinə istiqamətlənmiş İT-nin təşkili
- ☐ aparat vasitələrinin imkanlarının məhdudluğu və bu şəraitdə böyük həcmli verilənlərin emalı
- ☒ hesablama mərkəzlərində kollektiv istifadə rejimində verilənlərin emalı, insan əməyinin avtomatlaşdırılması

91 İntegral sxemlərin əsasında qurulmuş bütün hesablama maşınları hansı nəsə aiddir

- ☐ beşinci
- ☐ birinci
- ☐ ikinci
- ☒ üçüncü
- ☐ dördüncü

92 Tranzizistorlar üzərində qurulmuş bütün hesablama maşınları hansı nəsə aiddir

- ☐ beşinci
- ☐ birinci
- ☐ üçüncü
- ☒ ikinci
- ☐ dördüncü

93 Elektron lampalar üzərində qurulmuş bütün hesablama maşınları hansı nəslə aiddir

- ☐ dördüncü
- ☐ üçüncü
- ☐ ikinci
- ☒ birinci
- ☐ beşinci

94 Beşinci nəsl hesablama maşınları hansı illəri əhatə edir?

- ☒ 1990-
- ☐ 1960-1972
- ☐ 1945-1954
- ☐ 1950-1959
- ☐ 1975.0

95 Dördüncü nəsl hesablama maşınları hansı illəri əhatə edir?

- ☐ 1990-
- ☐ 1950-1958
- ☐ 1960-1971
- ☒ 1974.0
- ☐ 1945-1953

96 Üçüncü nəsl hesablama maşınları hansı illəri əhatə edir?

- ☐ 1990-
- ☐ 1973.0
- ☐ 1950-1957
- ☐ 1945-1952
- ☒ 1960-1970

97 İkinci nəsl hesablama maşınları hansı illəri əhatə edir?

- ☐ 1990-
- ☐ 1945-1951
- ☐ 1960-1969
- ☒ 1950-1956
- ☐ 1972.0

98 Birinci nəsl hesablama maşınları hansı illəri əhatə edir?

- ☐ 1971.0
- ☐ 1950-1955
- ☐ 1960-1968
- ☒ 1945-1950
- ☐ 1990-

99 Texnologiya alətlərinin növlərinə görə İS-nin inkişafının 5-ci mərhələsi hansıdır?

- ☐ “elektrik” texnologiyası
- ☐ “elektron” texnologiyası
- ☐ “əl” texnologiyası
- ☒ “kompüter” texnologiyası
- ☐ “mexaniki” texnologiya

100 Texnologiya alətlərinin növlərinə görə İS-nin inkişafının 4-cü mərhələsi hansıdır?

- ☐ “kompüter” texnologiyası

- ☐ “elektrik” texnologiyası
- ☒ “elektron” texnologiyası
- ☐ “mexaniki” texnologiya
- ☐ “əl” texnologiyası

101 Texnologiya alətlərinin növlərinə görə İS-nin inkişafının 3-cü mərhələsi hansıdır?

- ☐ “kompüter” texnologiyası
- ☐ “mexaniki” texnologiya
- ☒ “elektrik” texnologiyası
- ☐ “əl” texnologiyası
- ☐ “elektron” texnologiyası

102 Texnologiya alətlərinin növlərinə görə İS-nin inkişafının 2-ci mərhələsi hansıdır?

- ☐ “elektron” texnologiyası
- ☐ “kompüter” texnologiyası
- ☐ “elektrik” texnologiyası
- ☒ “mexaniki” texnologiya
- ☐ “əl” texnologiyası

103 Texnologiya alətlərinin növlərinə görə İS-nin inkişafının 1-ci mərhələsi hansıdır?

- ☐ “elektron” texnologiyası
- ☐ “kompüter” texnologiyası
- ☐ “mexaniki” texnologiya
- ☒ “əl” texnologiyası
- ☐ “elektrik” texnologiyası

104 Cəmiyyətin inkişafı yolunda qarşıya çıxan problemlərə görə İS-nin inkişafının 4-cü mərhələsi hansıdır?

- ☐ strateji məsələlərin həllinə istiqamətlənmiş İT-nin təşkili
- ☐ istifadəçinin tələbatının maksimum ödənilməsi və kompüter mühitində uyğun interfeysin təşkili
- ☐ IBM/360 seriyalı EHM-in yayılması
- ☒ İS və təşkilatlararası əlaqələrin müasir texnologiyalarının təşkili
- ☐ aparat vasitələrinin imkanlarının məhdudluğu və bu şəraitdə böyük həcmli verilənlərin emalı.

105 Cəmiyyətin inkişafı yolunda qarşıya çıxan problemlərə görə İS-nin inkişafının 3-cü mərhələsi hansıdır?

- ☐ hesablama mərkəzlərində kollektiv istifadə rejimində verilənlərin emalı, insan əməyinin avtomatlaşdırılması
- ☐ IBM/360 seriyalı EHM-in yayılması
- ☒ istifadəçinin tələbatının maksimum ödənilməsi və kompüter mühitində uyğun interfeysin təşkili
- ☐ aparat vasitələrinin imkanlarının məhdudluğu və bu şəraitdə böyük həcmli verilənlərin emalı
- ☐ strateji məsələlərin həllinə istiqamətlənmiş İT-nin təşkili

106 Cəmiyyətin inkişafı yolunda qarşıya çıxan problemlərə görə İS-nin inkişafının 2-ci mərhələsi hansıdır?

- ☒ IBM/360 seriyalı EHM-in yayılması
- ☐ aparat vasitələrinin imkanlarının məhdudluğu və bu şəraitdə böyük həcmli verilənlərin emalı
- ☐ İS və təşkilatlararası əlaqələrin müasir texnologiyalarının təşkili
- ☐ strateji məsələlərin həllinə istiqamətlənmiş İT-nin təşkili
- ☐ hesablama mərkəzlərində kollektiv istifadə rejimində verilənlərin emalı, insan əməyinin avtomatlaşdırılması

107 WIMP – interfeys texnologiyası hansı funksiyanı yerinə yetirir?

- ☐ onun vasitəsi ilə istifadəçi kompüterə əmrlər verir, kompüter bu əmrləri yerinə yetirir və nəticəni istifadəçiyə təqdim edir
- ☐ bu interfeys daxilində insanla kompüter arasında “danışqı” gedir
- ☐ istifadəçiyə İT-ni ərazi üzrə paylanmış informasiya və hesablama resurslarına müraciət vasitələri şəklində təqdim edir

- ☒ qrafik obrazlar vasitəsilə istifadəçilərlə dialoq yaradır
- ☐ istifadəçiyə informasiyanın emalı prosesinə avtomatik rejimdə təsir etmək imkanı verir

108 Videomətn istifadəçiyə hansı imkanı verir?

- ☐ səsle məlumatın ötürülməsi, məlumatı kompüterin klaviaturasında yığmaq əvəzinə telefonla ötürmə və qəbul
- ☐ müəyyən problemi həll edən qrupun iştirakçıları arasında informasiya mübadiləsi üçün kompüter şəbəkələrindən istifadə
- ☐ təşkilat işçilərinin iş qrafikinə saxlanması və idarə olunması üçün kompüterin daha bir şəbəkə variantından istifadə
- ☒ mətni və qrafik verilənlərin monitorun ekranında təsvirinin alınması üçün kompüterdən istifadə etmə
- ☐ cədvəl şəklində verilənlər üzərində çoxsaylı əməliyyatları yerinə yetirmə

109 Informasiya xidmətlərinin dayanıqlı bazarı nə vaxt formallaşmağa başlamışdır?

- ☐ XX əsrin 60 ci illərin ortalarından 70-ci illərin ortalarına kimi
- ☐ XX əsrin 80 ci illəri
- ☐ XX əsrin 60 -ci illəri
- ☐ XX əsrin 70 -ci illəri
- ☒ XX əsrin 50 -ci illəri

110 İnformasiya texnologiyalarının öyrənilməsi nəyə imkan verir?

- ☐ cəmiyyətin informasiya resurslarını aktivləşdirməyə və səmərəli istifadə etməyə
- ☐ təhsil sisteminin və cəmiyyətin mədəni inkişafına
- ☐ insanlar arasında qarşılıqlı əlaqələri təmin etməyə
- ☒ bütün cavablar doğrudur
- ☐ informasiya proseslərini optimallaşdırmağa və avtomatlaşdırmağa

111 İnformasiya resurslarının aktivləşməsi, genişlənməsi və səmərəli istifadəsi hansı digər növ resurslara əhəmiyyətli dərəcədə qənaət edilməsinə imkan verir?

- ☐ xammala, enerjiyə
- ☐ materiala və təchizata
- ☐ insan resurslarına
- ☒ bütün cavablar doğrudur
- ☐ sosial zamana

112 Faksmil rabitə istifadəçiyə hansı imkanı verir?

- ☒ sənədi kommunikasiya kanalının bir tərəfində oxuma, digər tərəfində isə onu təsvirə çevirmə qabiliyyəti olan faks aparatından istifadə
- ☐ müəyyən problemi həll edən qrupun iştirakçıları arasında informasiya mübadiləsi üçün kompüter şəbəkələrindən istifadə
- ☐ firmanın ərazi baxımından bir-birindən uzaqlaşdırılmış işçiləri və ya bölmələri arasında kommunikasiyanın dəstəklənməsi üçün audiorabitədən istifadə
- ☐ mətni və qrafik verilənlərin monitorun ekranında təsvirinin alınması üçün kompüterdən istifadə etmə
- ☐ səsle məlumatın ötürülməsi, məlumatı kompüterin klaviaturasında yığmaq əvəzinə telefonla ötürmə və qəbul etmə

113 Bütün sosial əhəmiyyətli informasiyanın elektron vasitələrin köməyiylə saxlanma, emal və ötürülmə üçün münasib formada ayrılması və təsviri prosesidir

- ☐ idrak prosesidir
- ☐ informasiya mədəniyyətidir
- ☒ informasiya prosesidir
- ☐ təbii prosesdir
- ☐ maddi prosesdir

114 Bir-biri ilə müəyyən münasibətdə olan elementlərin icmal

- ☒ sistem
- ☐ elementlər çoxluğu
- ☐ birləşmələr
- ☐ alt elementlər
- ☐ elementlər

115 Audiokonfranslar istifadəçiyə hansı imkanı verir?

- ☐ mətni və qrafik verilənlərin monitorun ekranında təsvirinin alınması üçün kompüterdən istifadə
- ☒ firmanın ərazi baxımından bir-birindən uzaqlaşdırılmış işçiləri və ya bölmələri arasında kommunikasiyanın dəstəklənməsi üçün audiorabitədən istifadə
- ☐ təşkilat işçilərinin iş qrafikinə saxlanması və idarə olunması üçün kompüterin daha bir şəbəkə variantından istifadə
- ☐ müəyyən problemi həll edən qrupun iştirakçıları arasında informasiya mübadiləsi üçün kompüter şəbəkələrindən istifadə
- ☐ səsli məlumatın ötürülməsi, məlumatı kompüterin klaviaturasında yığmaq əvəzinə telefonla ötürmə və qəbul

116 ... – istifadəçinin tələbinə uyğun olaraq aparat və proqram vasitələrinin tətbiqi əsasında verilənlərin, informasiyanın və biliklərin yığım, toplanma, saxlanma, axtarış, emal, təhlil və ötürülmə üsul və metodları sistemidir.

- ☐ informasiyanın təhlükəsizliyi
- ☐ informasiya təminatı
- ☒ informasiya texnologiyası
- ☐ informasiya mübadiləsi
- ☐ informasiya sistemi

117 Hansı tip əməliyyatlar qərarlaşdırılmış qrafik əsasında təşkil edilir?

- ☐ Ümumi
- ☐ Fövqəladə
- ☒ Müntəzəm
- ☐ Cəmləyici
- ☐ Xüsusi

118 "Vətən" sözü necə bitdir?

- ☐ 32 bit
- ☐ 8 bit
- ☐ 5 bit
- ☒ 40 bit
- ☐ 16 bit

119 "Vətən" sözü necə baytdır?

- ☐ 16 B
- ☐ 40 B
- ☐ 1024 B
- ☒ 5 B
- ☐ 5120 B

120Şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya sahəsində həyati əhəmiyyətli maraqlarının müdafiə olunma vəziyyətidir.

- ☐ informasiya mədəniyyətidir
- ☐ informasiya məhsulu
- ☐ informasiya resusu
- ☒ informasiya təhlükəsizliyi
- ☐ informasiya bazarı

121 kifayət qədər yüksək keyfiyyətli informasiyanın dövr etdiyi və onun saxlanması yayılması və istifadəsi üçün vasitələrin olduğu bir cəmiyyətdir.

- ☐ informasiya məhsulu
- ☐ İnformasiya resusu
- ☐ informasiya bazarı
- ☒ informasiya cəmiyyəti
- ☐ informasiya mədəniyyəti

122 İnformasiya cəmiyyətinin əlamətləri

- ☐ informasiyanın sərbəst alınma, genişləndirmə və istifadə hüquq təsviri
- ☐ global informasiya fəzasının təşkili
- ☐ informasiya-kommunikasiya texnologiyalarından kütləvi istifadə
- ☐ Cəmiyyətin həyatında informasiya və biliyin rolunu yüksəldilməsi
- ☒ hamısı daxildir.

123 Bütün sosial əhəmiyyətli informasiyanın elektron vasitələrin köməyi ilə saxlanma, emal və ötürülmə üçün münasib formada ayrılması və təsviri prosesidir

- ☐ informasiya mədəniyyətidir
- ☐ maddi prosesdir
- ☒ informasiya prosesidir
- ☐ təbii prosesdir
- ☐ idrak prosesidir

124 İnformasiya xidmətlərinin dayanıqlı bazarı nə vaxt formallaşmağa başlamışdır?

- ☐ XX əsrin 80 ci illəri
- ☐ XX əsrin 70 -ci illəri
- ☐ XX əsrin 60 -ci illəri
- ☐ XX əsrin 60 ci illərin ortalarından 70-ci illərin ortalarına kimi
- ☒ XX əsrin 50 -ci illəri

125 İnformasiya sistemlərində sənədlər və sənəd massivləri, ayrı- ayrı sənədlər və ya massivləri hansı resuslardı?

- ☐ təbii
- ☐ əmək
- ☐ maliyyə
- ☐ energetik
- ☒ informasiya

126 Enerji daşıyıcıları , neft , neft məhsulları , qaz hansı resuslardı?

- ☐ maliyyə
- ☒ enerji
- ☐ təbii
- ☐ Əmək
- ☐ informasiya

127 ...analitik və sintetik üsulların məcmusudur.

- ☐ sintaksis
- ☐ hamısı
- ☐ funksiya
- ☒ düşüncə sistemi
- ☐ metasistem

128 Sintezin xüsusiyyətləri...

- ☐ heç biri daxil deyil
- ☐ Niyə sualına cavab verir,Necə sualına cavab vermir
- ☐ Funksiya və istiqamətlərin öyrənilməsinə yönəlib
- ☐ Nəticə-qara yeşik modeli C)Metasistemin təhlili olmalıdır
- ☒ hamısı daxildir

129 Bir-biri ilə müəyyən münasibətdə olan elementlərin icmal

- ☐ birləşmələr
- ☐ elementlər
- ☐ alt elementlər
- ☒ sistem
- ☐ elementlər çoxluğu

130 5ci nəsil hesablama maşınlarının yaradılması layihəsi neçənci ildə və kimlər tərəfindən irəli sürülmüşdür?

- ☐ 1936 ci il, yaponlar
- ☐ 1977 ci il, almanlar
- ☐ düzgün cavab yoxdu
- ☐ 1979 ci il, almanlar
- ☒ 1979 ci il, yaponlar

131 İlk hesablama maşını neçənci ildə yaradılıb?

- ☐ 1971.0
- ☐ 1936
- ☐ 1975.0
- ☒ 1945
- ☐ 1966.0

132 EHM-lərin neçə nəsilləri vardır?

- ☐ 1.0
- ☐ 4
- ☐ 3.0
- ☒ 5
- ☐ 2.0

133 Şəbəkə texnologiyası hansı funksiyanı yerinə yetirir?

- ☐ bu interfeys daxilində insanla kompüter arasında “danışiq” gedir
- ☒ istifadəçiyə İT-ni ərazi üzrə paylanmış informasiya və hesablama resurslarına müraciət vasitələri şəklində təqdim edir
- ☐ istifadəçiyə informasiyanın emalı prosesinə avtomatik rejimdə təsir etmək imkanı verir
- ☐ qrafik obrazlar vasitəsilə istifadəçilərlə dialoq yaradır
- ☐ onun vasitəsi ilə istifadəçi kompüterə əmrlər verir, kompüter bu əmrləri yerinə yetirir və nəticəni istifadəçiyə təqdim edir

134 Paket texnologiyası hansı funksiyanı yerinə yetirir?

- ☐ bu interfeys daxilində insanla kompüter arasında “danışiq” gedir
- ☐ qrafik obrazlar vasitəsilə istifadəçilərlə dialoq yaradır
- ☐ onun vasitəsi ilə istifadəçi kompüterə əmrlər verir, kompüter bu əmrləri yerinə yetirir və nəticəni istifadəçiyə təqdim edir
- ☐ istifadəçiyə İT-ni ərazi üzrə paylanmış informasiya və hesablama resurslarına müraciət vasitələri şəklində təqdim edir
- ☒ istifadəçiyə informasiyanın emalı prosesinə avtomatik rejimdə təsir etmək imkanı verir

135 Əmr interfeysi hansı funksiyanı yerinə yetirir?

- ☐ istifadəçiyə İT-ni ərazi üzrə paylanmış informasiya və hesablama resurslarına müraciət vasitələri şəklində təqdim edir
- ☐ istifadəçiyə informasiyanın emalı prosesinə avtomatik rejimdə təsir etmək imkanı verir
- ☐ bu interfeys daxilində insanla kompüter arasında “danışiq” gedir
- ☐ qrafik obrazlar vasitəsilə istifadəçilərlə dialoq yaradır
- ☒ onun vasitəsi ilə istifadəçi kompüterə əmrlər verir, kompüter bu əmrləri yerinə yetirir və nəticəni istifadəçiyə təqdim edir

136 Multimediya texnologiyaları nədir?

- ☐ elektron cədvəllər
- ☐ videotəsvirin formalaşma texnologiyası
- ☐ obyektlərin modellərinin təşkili, emalı və saxlanması və onların kompüter vasitəsilə təsviri
- ☒ kompüterlə mətni, qrafik, audio və video informasiyanın mübadiləsinin proqram-texniki təşkili
- ☐ videotəsvirin alınması üçün proqram vasitələrinin təşkili

137 Kompüter qrafikası nədir?

- ☐ avtomatlaşdırılmış verilənlər bankı
- ☐ elektron cədvəllər
- ☒ obyektlərin modellərinin təşkili, emalı və saxlanması və onların kompüter vasitəsilə təsviri
- ☐ videotəsvirin alınması üçün proqram vasitələrinin təşkili
- ☐ videotəsvirin formalaşma texnologiyası

138 İnformasiya texnologiyaları müvafiq istehsal və ya sosial texnologiyaların komponentləri kimi hansı mühüm funksiyaları özündə saxlayır?

- ☐ icraçı
- ☐ nəzarətçi
- ☐ idarəedici
- ☐ yardımçı
- ☒ intellektual

139 İnformasiya prosesləri nəyin ayrılmaz tərkib hissəsidir?

- ☐ maddi məhsul istehsalı və satışı proseslərinin
- ☐ sənaye məhsullarının istehsalı proseslərinin
- ☐ yeyinti məhsullarının istehsalı və satışı proseslərinin
- ☐ kənd təsərrüfatı məhsullarının istehsalı proseslərinin
- ☒ informasiya texnologiyalarının

140 İnformasiya texnologiyalarının öyrənilməsi nəyə imkan verir?

- ☐ təhsil sisteminin və cəmiyyətin mədəni inkişafına
- ☐ cəmiyyətin informasiya resurslarını aktivləşdirməyə və səmərəli istifadə etməyə
- ☐ informasiya proseslərini optimallaşdırmağa və avtomatlaşdırmağa
- ☒ bütün cavablar doğrudur
- ☐ insanlar arasında qarşılıqlı əlaqələri təmin etməyə

141 Kompüter konfransları və telekonfranslar istifadəçiyə hansı imkanı verir?

- ☐ təşkilat işçilərinin iş qrafikinə saxlanması və idarə olunması üçün kompüterin daha bir şəbəkə variantından istifadə
- ☐ informasiyanı almaq, saxlamaq və şəbəkə üzrə öz partnyorlarına göndərmə
- ☐ səsli məlumatın ötürülməsi, məlumatı kompüterin klaviaturasında yığmaq əvəzinə telefonla ötürmə və qəbul
- ☒ müəyyən problemi həll edən qrupun iştirakçıları arasında informasiya mübadiləsi üçün kompüter şəbəkələrindən istifadə
- ☐ cədvəl şəklində verilənlər üzərində çoxsaylı əməliyyatları yerinə yetirmə

142 Elektron təqvim istifadəçiyə hansı imkanı verir?

- ☐ müəyyən problemi həll edən qrupun iştirakçıları arasında informasiya mübadiləsi üçün kompüter şəbəkələrindən istifadə
- ☐ informasiyanı almaq, saxlama və şəbəkə üzrə öz partnyorlarına göndərmə
- ☐ səsli məlumatın ötürülməsi, məlumatı kompüterin klaviaturasında yığmaq əvəzinə telefonla ötürmə və qəbul etmə
- ☒ təşkilat işçilərinin iş qrafikinə saxlanması və idarə olunması üçün kompüterin daha bir şəbəkə variantından istifadə
- ☐ cədvəl şəklində verilənlər üzərində çoxsaylı əməliyyatları yerinə yetirmə

143 Cədvəl prosessoru istifadəçiyə hansı imkanı verir?

- ☐ müəyyən problemi həll edən qrupun iştirakçıları arasında informasiya mübadiləsi üçün kompüter şəbəkələrindən istifadə
- ☐ informasiyanı alma, saxlama və şəbəkə üzrə göndərmə
- ☐ səsli məlumatı ötürmə, məlumatı kompüterin klaviaturasında yığmaq əvəzinə telefonla ötürmə və qəbul etmə
- ☒ cədvəl şəklində verilənlər üzərində çoxsaylı əməliyyatları yerinə yetirmə
- ☐ təşkilat işçilərinin iş qrafikinə saxlanması və idarə olunması üçün kompüterin daha bir şəbəkə variantından istifadə

144 Audiopoçt istifadəçiyə hansı imkanı verir?

- ☐ müəyyən problemi həll edən qrupun iştirakçıları arasında informasiya mübadiləsi üçün kompüter şəbəkələrindən istifadə
- ☐ informasiyanı alma, saxlama və şəbəkə üzrə göndərmə
- ☐ cədvəl şəklində verilənlər üzərində çoxsaylı əməliyyatları yerinə yetirmə
- ☒ səsli məlumatı ötürmə, məlumatı kompüterin klaviaturasında yığmaq əvəzinə telefonla ötürmə və qəbul etmə
- ☐ təşkilat işçilərinin iş qrafikinə saxlanması və idarə olunması üçün kompüterin daha bir şəbəkə variantından istifadə

145 Elektron poçt istifadəçiyə hansı imkanı verir?

- ☐ cədvəl şəklində verilənlər üzərində çoxsaylı əməliyyatları yerinə yetirmə
- ☐ məlumatı kompüterin klaviaturasında yığmaq əvəzinə telefonla ötürmə və qəbul etmə
- ☐ müəyyən problemi həll edən qrupun iştirakçıları arasında informasiya mübadiləsi üçün kompüter şəbəkələrindən istifadə
- ☐ təşkilat işçilərinin iş qrafikinə saxlanması və idarə olunması üçün kompüterin daha bir şəbəkə variantından istifadə
- ☒ informasiyanı alma, saxlama və şəbəkə üzrə göndərmə

146 Hansı tip əməliyyatlar fəvqəladə xarakterli verilənləri özündə saxlayır?

- ☐ Ümumi
- ☐ Cəmləyici
- ☒ Fəvqəladə
- ☐ Xüsusi
- ☐ Müntəzəm

147 Hansı tip əməliyyatlar zamanı verilənlər xüsusi qruplarda birləşdirilir, çeşidlənir, aralıq və son nəticələr üçün ayrılmış sahələrə yazılır?

- ☐ Ümumi
- ☐ Fəvqəladə
- ☐ Müntəzəm
- ☐ xüsusi
- ☒ Cəmləyici

148 Hansı tip əməliyyatlar idarə edənlərin tələblərinə görə və ya şirkətdə planlaşdırılmış hadisənin baş verdiyi zaman yaradılır?

- ☐ Cəmləyici

- ☐ Müntəzəm
- ☐ Ümumi
- ☐ Fövqəladə
- ☒ Xüsusi

149 WWW nədir?

- ☐ Wide World Web
- ☐ World Web Wide
- ☐ Wide Web World
- ☒ World Wide Web
- ☐ Web World Wide

150 Uzaqlaşdırılmış kompüterlə qarşılıqlı təsiri təmin edən xidmət növüdür:

- ☐ Skype
- ☐ WAIS
- ☐ Usenet
- ☐ Archie
- ☒ Telnet

151 Müxtəlif kompüterlərdə qarşılıqlı əlaqəli açıq sistem modelinin iki eyniadlı səviyyəsi arasında qarşılıqlı əlaqəni təyin edən qaydalar toplusu necə adlanır?

- ☐ əməliyyat sistemi
- ☐ proqram
- ☐ verilənlər bazası
- ☒ protokol
- ☐ domen ünvan

152 Multimedia texnologiyaları üçün nəzərdə tutulmuşdur.

- ☐ hesablama məsələlərinin həlli və müəssisənin iqtisadi fəaliyyətinin təminatı
- ☐ strukturlaşdırılmış böyük həcmdə informasiyanın emalı
- ☐ yalnız səs informasiyasının emalı
- ☐ informasiya texnologiyalarının instrumental proqram vasitələrini yaratmaq
- ☒ real təsvirlərin və səsə emalı

153 IP-ünvanları aparat ünvanlara çevirən protokol hansıdır?

- ☐ IP (Internet Protocol)
- ☐ ICMP (Internet Control Message Protocol)
- ☐ UDP (User Datagram Protocol)
- ☒ ARP (Address Resolution Protocol)
- ☐ TCP (Transfer Control Protocol)

154 İnformasiyanın şəbəkə emalının üstünlüklərini seçin: 1. aparat vasitələrindən kollektiv istifadə hesabına məsrəflərin aşağı salınması. 2. insan əməyinin fəaliyyət şərtlərinin çətinləşdirilməsi. 3. bütün istifadəçilərin bir proqram təminatından istifadəsi. 4. məhsuldarlığın yüksəldilməsi. 5. iş yerindən ayrılmadan informasiyanın əməli surətdə alınması

- ☐ 3, 4, 5
- ☐ 2, 4, 5
- ☐ 1, 2, 4
- ☒ 1, 3, 5
- ☐ 2, 3, 4

155 İnformasiyanı daxil etmə qurğusuna aid deyil:

- ☐ heç biri
- ☐ skaner
- ☐ klaviatura
- ☒ printer
- ☐ mouse

156 HTML nədir?

- ☐ protokol
- ☐ kompüter şəbəkəsi
- ☐ alqoritmik dil
- ☒ hipermətnləri nişanlama dili
- ☐ şəbəkə proqram təminatı

157 Hansı qurğu informasiya daşıyıcısı deyil:

- ☐ heç biri
- ☐ insan
- ☐ disk
- ☐ saat
- ☒ monitor

158 ... dedikdə, idarəetmə prosesinin avtomatlaşdırılması üçün verilənlər bazasının yaradılmasını nəzərdə tutan real dünyanın bir hissəsi başa düşülür.

- ☐ dinamik verilənlər bazası
- ☐ verilənlər bazası
- ☐ xüsusi formatlı fayl
- ☒ predmet sahəsi
- ☐ metaverilənlər

159 Verilənlər bazasını idarəetmə sisteminin modeli deyil:

- ☐ relyasiya
- ☐ iyerarxik
- ☐ obyektlyönlü
- ☐ şəbəkə
- ☒ resurs

160 İnformasiya cəmiyyətinin əlamətinə hansı aiddir?

- ☐ İnteqrasiya olunmuş paketlər
- ☐ Qlobal informasiya fəzasının təşkili
- ☐ İnformasiyanın ötürülməsi və istifadəçiyə çatdırılması
- ☒ Hamısı
- ☐ Qrafik obyektləri olan sistemlər

161 EHM lər də Elektron lampalar üzərində qurulmuş bütün hesablama maşınları neçənci nəsə aid edilir?

- ☐ 5ci
- ☐ 2ci
- ☐ 3ci
- ☒ 1ci
- ☐ 4ci

162 Hansı qurğu informasiyanı yadda saxlayır?

- ☐ monitor
- ☐ heç biri

- ☐ mouse
- ☒ disk
- ☐ prosessor

163 İnformasiyanı əks etdirən qurğu hansıdır?

- ☐ sistem blok
- ☐ heç biri
- ☐ mouse
- ☒ monitor
- ☐ klaviatura

164 İnformasiyanı daxil etmə qurğusuna aid deyil:

- ☐ skaner
- ☐ mouse
- ☐ heç biri
- ☒ printer
- ☐ klaviatura

165 Xarici yaddaş qurğusuna nə aid deyil?

- ☒ qrafik kart
- ☐ heç biri
- ☐ disk
- ☐ fləş kart
- ☐ hard disk

166 Fayl hansı yaddaşda saxlanılır?

- ☐ əməli yaddaş
- ☒ xarici yaddaş
- ☐ keş yaddaş
- ☐ heç birində
- ☐ daxili yaddaş

167 Resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir:

- ☐ WAIS (Wide Area Information Servers)
- ☐ IRC (Internet Realy Chat)
- ☒ URL (Uniform Resource Locator)
- ☐ HTTP (Hypertext Transfer Protocol)
- ☐ HTML (Hypertext Markup Language)

168 Mətni, qrafik, video və ya səsli informasiyanı özündə saxlayan mətn necə adlanır?

- ☐ həcmi 1Mb olan mətn
- ☐ böyük həcmli mətn
- ☒ hipermətn
- ☐ böyük həcmli verilənlər yığımı
- ☐ nəhəng mətn

169 IP protorolunun funksiyası nədən ibarətdir?

- ☐ domen adlara xidmət edir
- ☐ IP -ünvanları aparat ünvanlara çevirir
- ☐ göstərilmiş kompüterdə verilənlərin konkret əlavələrə çatdırılmasını təmin edir
- ☒ Paketlərin bir kompüterdən digər kompüterlərə daşınmasını təmin edir
- ☐ hipermətnləri ötürür

170 Hipermətn sənədlərinin ötürülməsi protokolu hansıdır?

- ☐ FTP
- ☒ HTTP
- ☐ WWW
- ☐ URL
- ☐ POP3

171 Bir neçə istifadəçi ilə eyni vaxtda ünsiyyəti təmin edən xidmət hansıdır?

- ☐ DNS
- ☒ IRC
- ☐ FTP
- ☐ ICQ
- ☐ IMP

172 Faylların ötürülməsi proseduru yetirən hansı protokoldur?

- ☐ IP
- ☒ FTP
- ☐ SMTP
- ☐ POP3
- ☐ TCP

173 Elektron poçt vasitəsilə məlumatların qəbul edilməsi üçün hansı protokoldan istifadə olunur?

- ☐ IP
- ☒ POP3
- ☐ TCP
- ☐ SMTP
- ☐ FTP

174 İnternet nədir?

- ☐ WWW xidməti
- ☒ qlobal kompüter şəbəkəsi
- ☐ əməliyyat sistemi
- ☐ beynəlxalq təşkilat
- ☐ lokal kompüter şəbəkəsi

175 İnternet hansı tip şəbəkəyə aiddir?

- ☐ regional
- ☒ qlobal
- ☐ lokal
- ☐ korporativ
- ☐ milli

176 İnternetə qoşulmuş hər bir kompüterin hansı ünvanı olur?

- ☐ ümumi
- ☒ IP
- ☐ fiziki
- ☐ texniki
- ☐ kanal

177 Birləşmə tələb etməyən protokollarla ötürülən paketlərdir:

- ☐ ünvan

- ☒ deytaqram
- ☐ domen
- ☐ brauzer
- ☐ provayder

178 Ötürmələrin idarə olunması protokolu hansıdır?

- ☐ IP (Internet Protocol)
- ☒ TCP (Transfer Control Protocol)
- ☐ ARP (Address Resolution Protocol)
- ☐ ICMP (Internet Control Message Protocol)
- ☐ UDP (User Datagram Protocol)

179 İstifadəçinin deytaqramlarının ötürülməsi protokolu hansıdır?

- ☐ ARP (Address Resolution Protocol)
- ☐ IP (Internet Protocol)
- ☐ TCP (Transfer Control Protocol)
- ☒ UDP (User Datagram Protocol)
- ☐ ICMP (Internet Control Message Protocol)

180 İnternetdə məlumatların idarə olunması protokolidur:

- ☐ IP (Internet Protocol)
- ☒ ICMP (Internet Control Message Protocol)
- ☐ UDP (User Datagram Protocol)
- ☐ ARP (Address Resolution Protocol)
- ☐ TCP (Transfer Control Protocol)

181 Açıq arxitektura prinsipinin mahiyyəti nədir?

- ☐ istifadəçilərin kompüterləri "öz işlərinə uyğun sazlamaq" imkanına malik olmasının qeyri-mümkünlüyü
- ☒ kompüterin komponentlərinin digər şirkətlərin istehsalı olan komponentlərlə də əvəz olunma imkanı
- ☐ kompüterin uzun müddət şəbəkədə qalma imkanı
- ☐ kompüterin komponentlərinin yalnız istehsalçı şirkətin orijinal komponentləri ilə əvəz olunma imkanı
- ☐ rəqabətin və məhsulun dəyərinin artması

182 Verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulmuş ixtisaslaşmış proqram və ya proqramlar kompleksi necə adlanır?

- ☐ verilənlərin anbarları
- ☒ verilənlər bazasını idarəetmə sistemi
- ☐ sistem proqram təminatı
- ☐ inteqrasiya edilmiş paket
- ☐ alqoritmik dil

183 Verilənlər bazası nədir?

- ☐ insan-ekspert nəticələri ilə müqayisə edilən, hər hansı predmet sahəsində nəticə çıxarmağa imkan verən kompüter proqramıdır
- ☒ informasiyanın saxlanması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır
- ☐ böyük informasiya massivlərinin saxlanması və emalı üçün proqramlar yığımıdır
- ☐ ixtiyari informasiya yığımıdır
- ☐ verilənlərin manipulyasiyasını və doldurulmasını dəstəkləyən interfeysdir

184 Hansı modeldə verilənlər cədvəllər şəklində təsvir olunur?

- ☐ Heç bir
- ☒ Relyasiya

- ☐ Şəbəkə
- ☐ Obyektyönlü
- ☐ İyerarxik

185 Verilənlər bazasını idarəetmə sistemlərinə (VBİS) aid deyil:

- ☐ MS Access
- ☒ Adobe Flash
- ☐ FoxBase
- ☐ dBase
- ☐ Paradox

186 Verilənlər bazasını idarəetmə sisteminin modeli deyil:

- ☐ obyektönlü
- ☒ resurs
- ☐ relyasiya
- ☐ iyerarxik
- ☐ şəbəkə

187 İnformasiyanın mənbədən qəbulədiçiyə verilməsi prosesi necə adlanır?

- ☐ informasiyanın qəbulu
- ☐ informasiyanın saxlanması
- ☐ informasiyalaşma
- ☐ informasiyanın emalı
- ☒ informasiyanın ötürülməsi

188 Mətnin tərcüməsi hansı prosesə aiddir?

- ☐ informasiyanın axtarışı
- ☐ informasiyanın toplanması
- ☐ informasiyanın saxlanması
- ☒ informasiyanın emalı
- ☐ informasiyanın qəbulu

189 İnformasiya texnologiyasının məqsədi nədir?

- ☐ çıxış sənədi hazırlamaq
- ☐ sorğuya cavab hazırlamaq
- ☐ məsələ həlli
- ☐ qərar qəbulu
- ☒ informasiya hasil etmək

190 İnformasiya prosesləri dedikdə, nələr nəzərdə tutulur?

- ☐ yığılma, saxlanma, dəyişdirmə, ötürmə və kodlaşdırma
- ☐ alınma, qiymətləndirmə, kodlaşdırma, saxlama, emal, ötürmə
- ☐ alınma, toplanma, saxlanma, dəyişdirmə, ötürmə və istehlak
- ☐ yığılma, kodlaşdırma, dəyişdirmə, dekodlaşdırma və təqdimetmə
- ☒ yığılma, ötürülmə, saxlanma, emal və istifadəçiyə çatdırılma

191 Mətnin tərcüməsi hansı prosesə aiddir?

- ☐ informasiyanın axtarışı
- ☐ informasiyanın qəbulu
- ☒ informasiyanın emalı
- ☐ informasiyanın toplanması
- ☐ informasiyanın saxlanması

192 İnformasiyanın qəbulu, emalı, saxlanması, ötürülməsi prosesi nə adlanır?

- ☐ axtarış
- ☐ informasiyalaşdırma prosesi
- ☐ informatika
- ☒ informasiya prosesləri
- ☐ fiziki proses

193 İnformasiyanın obyektədən sərt daşıyıcıya yazılması prosesi nə adlanır?

- ☐ informasiyanın axtarışı
- ☐ informasiyanın emalı
- ☐ informasiyanın qəbulu
- ☒ informasiyanın saxlanması
- ☐ informasiyanın hesablanması

194 Lazımi informasiyanın tapılması prosesi necə adlanır?

- ☐ informasiyalaşma
- ☐ informasiyanın qəbulu
- ☐ informasiyanın toplanması
- ☒ informasiyanın axtarışı
- ☐ informasiyanın saxlanması

195 İnformasiyanı ötürən obyekt necə adlanır?

- ☐ daşıyıcı
- ☐ qəbuledici
- ☐ ötürücü
- ☒ mənbə
- ☐ informasiya

196 Ətraf aləmin hadisələri və əşyaları haqqında məlumat

- ☐ informasiyalaşdırma
- ☐ informasiya prosesi
- ☐ bilik
- ☐ verilən
- ☒ informasiya

197 Əgər insan radioya qulaq asırsa informasiya mənbəyi hansıdır?

- ☐ heç biri
- ☐ qulaq
- ☒ radio
- ☐ göz
- ☐ insan

198 Əşyanın rəngi, ölçüsü, forması, həcmi və vəziyyəti haqqında informasiya

- ☐ heç biri
- ☐ dad informasiyası
- ☐ taktil informasiya
- ☐ qoxu informasiyası
- ☒ vizual informasiya

199 İnformasiyanın qəbuluna görə növləri

- ☐ Şifahi, jest və siqnallar vasitəsilə, yazılı

- ☐ cədvəl, mətn və qrafik
- ☐ heç biri
- ☐ taktil, dad və qoxu
- ☒ vizual, səsli taktil, dad və qoxu

200 Şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya sahəsində həyatı əhəmiyyətli maraqlarının müdafiə olunma vəziyyəti necə adlanır?

- ☐ kriptografiya
- ☐ linqvistik təminat
- ☒ informasiya təhlükəsizliyi
- ☐ informasiya hüququ
- ☐ informasiya təminatı

201 Kod nədir?

- ☐ fərqli elementlərdən ibarət sonlu çoxluq
- ☐ iki işarədən ibarət əlifba
- ☐ məlumatdakı simvolların sayı
- ☒ əvvəlcədən təyin edilmiş şərti işarələr toplusu
- ☐ nizamlı işarələr yığımı

202 IT-nin istifadəçiləri və onu hazırlayanlar arasındakı münasibət, informasiyanın təşkili, saxlanması və genişləndirilməsi prosesində iştirak edən subyektlərin hüquq və azadlıqlarının möhkəmləndirilməsi hansı təminat növü ilə tənzimlənir?

- ☐ texniki
- ☐ riyazi
- ☐ proqram
- ☒ hüquqi
- ☐ informasiya

203 İnformasiya təminatının strukturuna aid deyil:

- ☐ predmet sahəsinin göstəricilər sistemi
- ☐ maşın daşıyıcılarında saxlanan fayllar
- ☐ əllə və ya avtomatik təşkil edilən vahid sənədləşdirmə sistemləri
- ☒ informasiyanın təşkili, saxlanması və genişləndirilməsi prosesində iştirak edən subyektlərin hüquq və azadlıqlarının möhkəmləndirilməsi
- ☐ iqtisadi informasiyanın kodlaşdırılması və təsnifatı sistemləri

204 İnformasiya təminatının funksiyası deyil:

- ☐ avtomatlaşdırılmış sistemlərin mühüm komponentidir
- ☐ bilavasitə obyektin təşkilati strukturu ilə əlaqədardır
- ☒ informasiyanın çevrilməsi prosesində iştirak edən subyektlərin hüquq və azadlıqlarını tənzimləyir
- ☐ idarə olunan obyektin vəziyyətini xarakterizə edən informasiyanı əks etdirir
- ☐ idarəetmə qərarlarının qəbulunda əsas rol oynayır

205 İnformasiya təhlükəsizliyinin konseptual modelinə aiddir:

- ☒ müdafiə məqsədləri
- ☐ informasiyanın emalı
- ☐ texniki təminat
- ☐ informasiya sistemləri
- ☐ çıxış istiqamətləri

206 İnformasiya təhlükəsizliyinin konseptual modelinə aid deyil:

- ☐ həmlə mənbələri
- ☐ həmlə obyektləri
- ☐ müdafiə vasitələri
- ☒ informasiya sistemi
- ☐ informasiya mənbələri

207 ... - şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya sahəsində həyati əhəmiyyətli maraqlarının müdafiə olunma vəziyyətidir.

- ☐ autentifikasiya
- ☐ informasiya hüququ
- ☐ identifikasiya
- ☒ informasiya təhlükəsizliyi
- ☐ kriptologiya

208 Kriptoqrafiya nədir?

- ☐ sistemə daxil olan istifadəçinin etibarlılığının yoxlanması prosedurudur
- ☐ informasiyanın çevrilməsi yolu ilə riyazi metodları öyrənən elm sahəsidir
- ☐ istifadəçinin təyini prosedurudur
- ☒ informasiyanın məxfiliyini və etibarlılığını təmin edən informasiyanın çevrilmə metodlarını öyrənən sahədir
- ☐ istifadəçinin malik olduğu səlahiyyətlər yığımının təyini prosedurudur

209 İdarə olunan obyektin vəziyyətini xarakterizə edən informasiyanın əks etdirilməsi üçün nəzərdə tutulmuş təminat adlanır.

- ☐ hüquqi təminat
- ☐ riyazi təminat
- ☒ informasiya təminatı
- ☐ proqram təminatı
- ☐ texniki təminat

210 Home və End düyməsinin iş prinsipi nədir?

- ☐ Kursurun növbəti tabulyasiya mövqeyinə qədər bir dəfəyə bir neçə mövqe sağa yerdəyişməsinə təmin edir
- ☐ Mətn üzrə uyğun olaraq bir səhifə (bir ekran) geri və irəli yerdəyişməsinə təmin edir
- ☐ Cari anda ekranda görünən informasiyanın çap edilməsini təmin edir.
- ☒ Kursurun uyğun olaraq sətir birinci və sonuncu mövqeyinə yerdəyişməsinə təmin edir
- ☐ Yuxarı registri təsbit edir, sətir hərfləri əvəzinə baş hərflərin daxil edilməsini təmin edir

211 Ötürmə zamanı informasiya hansı formadan hansı formaya çevrilir?

- ☐ signal formasından səs formasına
- ☐ analoq formasında diskret formaya
- ☐ heç bir formaya çevrilmir
- ☐ signal formasından video formasına
- ☒ rəqəm formasından simvol formasına

212 Bir hərfi kodlaşdırmaq üçün neçə bit informasiya lazımdır?

- ☐ 2 bit
- ☐ 1 bit
- ☐ 32 bit
- ☐ 16 bit
- ☒ 8 bit

213 Beynəlxalq kodlaşdırma sistemi necə adlanır?

- ☐ ANSI

- ☐ UNICOD
- ☒ ASCII
- ☐ Milli COD
- ☐ Kodlar cədvəli

214 Klassik arxitekturalarda funksional bloklar öz aralarında necə adlanan şinlə əlaqələndirilir?

- ☐ kontrollerlər
- ☒ sistem magistralı
- ☐ şin
- ☐ magistral
- ☐ blok

215 Aşağıdakılardan hansı informasiyanı digər obyektlərdən fərqləndirən xassə deyil:

- ☐ Tamlıq
- ☐ Obyektivlik
- ☐ Dəqiqlik
- ☒ Aidlik
- ☐ Aktualıq

216 Kompüterlərin əsas sinifləri hansılardır?

- ☐ Əməli YQ və xarici YQ.
- ☐ Elektron və Elektromexaniki
- ☐ Hesab-məntiq və İdarəetmə
- ☒ Rəqəmlı və analoq
- ☐ Fon-neyman və qeyri-fon-neyman

217 Kompüterlərin neçə əsas sinfi mövcuddur?

- ☐ 4
- ☐ 3
- ☐ 6
- ☐ 5
- ☒ 2

218 Başvermə dövriliyinə görə informasiyanın növü deyil:

- ☐ aylıq
- ☐ illik
- ☐ günlük
- ☐ həftəlik
- ☒ saatlıq

219 İnformasiya texnologiyaları sözündə neçə bayt vardır?

- ☐ 24 bayt
- ☒ 27 bayt
- ☐ 193 bayt
- ☐ 25 bayt
- ☐ 192 bayt

220 İnformasiya alınması, saxlanması, ötürülməsi, çevrilməsi və emala hansı ümumi anlayışla ifadə edilir?

- ☐ informasiyanın ötürülməsi
- ☐ informasiyanın verilməsi
- ☐ informasiyanın işlənməsi
- ☒ informasiya prosesləri

- ☐ informasiyanın saxlanması

221 Gbit nəyə bərabərdir ?

- ☐ 1000 Kbayt
☐ 218 bit
☐ 10 bit
☐ 1000000 bayt
☒ 2^{30} bit

222 Takt tezliyinin ölçü vahidi

- ☐ Takt signalı
☐ Kbayt
☐ takt vahidi
☒ Meqahers
☐ Vatt

223 Bir bit nəyə bərabərdir?

- ☐ 1 və 0
☐ 2
☐ 0.0
☒ 0 və ya 1
☐ 1.0

224 Simvol tipli verilənlərin təsviri üçün yaddaşda nə qədər yer ayrılır?

- ☐ 1mbayt
☐ 1kbayt
☐ 1 bit
☒ 1 bayt
☐ 1terrobayt

225 İnformasiya ikilik say sisteminə və əksinə necə çevrilir

- ☒ Avtomatik olaraq
☐ Xüsusi lüğətlər vasitəsilə
☐ Monitor tərəfindən
☐ İstifadəçi tərəfindən
☐ Disklər vasitəsilə

226 İnformasiyanın əsas xassələri?

- ☐ obyektivlik, subyektivlik, ikilik;
☐ ikilik, səkkizlik, onluq, onaltılıq
☐ doğruluq, tamlıq, konkretlik, yararlılıq;
☒ doğruluq, aktuallıq, obyektivlik, yararlılıq, tamlıq, adekvatlıq
☐ aktuallıq, doğruluq, ilkinlik, sonluluq, dövrülük;

227 İnformasiya texnologiyasının məqsədi nədir?

- ☐ məsələ həlli
☐ qərar qəbulu
☐ sorğuya cavab hazırlamaq
☐ çıxış sənədi hazırlamaq
☒ informasiya ilə iş etmək

228 İnformasiya texnologiyasının əsas obyekti nədir?

- ☐ 10luq ədəd
- ☐ 16liq ədəd
- ☐ 2lik ədəd
- ☒ verilən
- ☐ 8lik ədəd

229 İnformasiya həcmnin ən kiçik və ən böyük ölçü vahidi hansılardır??

- ☐ kilobayt və meqabayt
- ☐ bit və terabayt
- ☐ bayt və terabayt
- ☒ bit və zetabayt
- ☐ bayt və gigabayt

230 Sosial şəbəkələrə aid olanı seçin. 1.Facebook. 2.Access. 3.Vkontakte. 4.Linkedin. 5.FrontPage

- ☐ 1, 2, 4
- ☐ 1, 3, 5
- ☐ 1, 2, 5
- ☐ 2, 4, 5
- ☒ 1, 3, 4

231 Sosial şəbəkələrin çatışmazlıqlarına aiddir: 1.ani olaraq lazım olan məlumatın oxunmasının, yayılmasının, eyni zamanda məlumata şərh yazaraq həmfikirlərlə bir araya gəlməyin mümkünlüyü. 2.insanlarda mənəvi dəyərləri məhv etməsi. 3.sosial şəbəkənin insanın vaxtını və ömrünü real olmayan, virtual bir "həyata" sərf etməyə məhkum etməsi. 4.sosial İnternet-saytlara olan marağın intihar və özbaşına hərəkətlərin riskini artırması. 5.müxtəlif peşə adamlarının peşəkar biliklərinin artırılmasında böyük rolu

- ☐ 2, 4, 5
- ☐ 1, 2, 5
- ☐ 1, 3, 5
- ☐ 1, 4
- ☒ 2, 3, 4

232 Sosial şəbəkələrin üstünlüklərinə aiddir: 1.ani olaraq lazım olan məlumatın oxunmasının, yayılmasının, eyni zamanda məlumata şərh yazaraq həmfikirlərlə bir araya gəlməyin mümkünlüyü. 2.insanlarda mənəvi dəyərləri məhv etməsi. 3.sosial şəbəkənin insanın vaxtını və ömrünü real olmayan, virtual bir "həyata" sərf etməyə məhkum etməsi. 4.sosial İnternet-saytlara olan marağın intihar və özbaşına hərəkətlərin riskini artırması. 5.müxtəlif peşə adamlarının peşəkar biliklərinin artırılmasında böyük rolu

- ☐ 1, 4, 5
- ☐ 2, 3, 5
- ☐ 1, 3, 5
- ☐ 1, 3, 4
- ☒ 1, 5

233 Sosial şəbəkələrin çatışmazlıqlarına aiddir: 1.sosial şəbəkələr vasitəsilə asan və əlverişli formada ünsiyyətin təminatı. 2.insanların İnternet asılılığını artırmaqla yanaşı, onları müasir həyatdan uzaqlaşdırması. 3.yeni texnologiyalarının tətbiqinin genişləndirilməsi. 4.insanları robot kimi sanki özünə tabe etdirməsi. 5.hər hansı bir səbəbdən cəmiyyət üçün çıxış bilməyənlərin öz ehtiyaclarını sosial şəbəkələr vasitəsilə təmin etməsinin mümkünlüyü. 6.insanlarda mənəvi dəyərləri məhv etməsi

- ☐ 3, 4, 5
- ☐ 1, 5, 6
- ☐ 2, 4, 5
- ☐ 1, 3, 6
- ☒ 2, 4, 6

234 Sosial şəbəkələrin üstünlüklərinə aiddir: 1.sosial şəbəkələr vasitəsilə asan və əlverişli formada ünsiyyətin təminatı. 2.insanların İnternet asılılığını artırmaqla yanaşı, onları müasir həyatdan uzaqlaşdırması . 3.yeni texnologiyalarının tətbiqinin genişləndirilməsi . 4.insanları robot kimi sanki özünə tabe etdirməsi. 5.hər hansı bir səbəbdən cəmiyyət içində çıxış bilməyənlərin öz ehtiyaclarını sosial şəbəkələr vasitəsilə təmin etməsinin mümkünlüyü. 6.insanlarda mənəvi dəyərləri məhv etməsi

- ☐ 1, 3, 6
- ☒ 1, 3, 5
- ☐ 2, 4, 5
- ☐ 3, 4, 5
- ☐ 2, 5, 6

235 Web-səhifəni yaratmaq üçün istifadə olunan redaktorları seçin. 1.Dream Weaver. 2.Netscape Composer. 3.MS FrontPage. 4.MS Access. 5.MS Power Point

- ☐ 3, 4
- ☐ 1, 3, 5
- ☐ 2, 4
- ☐ 2, 3, 5
- ☒ 1, 3

236 Mətni, səsli və videoəlaqəni kompüterlər arasında İnternet vasitəsilə təmin edən pulsuz proqram təminatıdır:

- ☐ Telnet
- ☐ IP
- ☐ ICQ
- ☐ Usenet
- ☒ Skype

237 ICQ

- ☐ istifadəçinin deytaqramlarının ötürülməsini təmin edir
- ☐ verilənləri arxivləşdirir
- ☐ faylların ötürülməsini təşkil edir
- ☒ İnternetə qoşulmuş istifadəçinin İP – ünvanını axtarır
- ☐ Web səhifələrarası əlaqəni yaradır

238 DNS nədir?

- ☐ domen ünvanlaşdırma dili
- ☐ şəbəkə proqram təminatı
- ☒ domen adlar sistemi
- ☐ şəbəkə seansı
- ☐ domen ünvanlaşdırma sistemi

239 Poçt proqramı və poçt serveri ilə əlaqə üçün hansı ötürülmə protokollarından istifadə olunur?

- ☐ HTTP, TCP
- ☐ TCP, IP
- ☐ FTP, HTTP
- ☐ UDP, ARP
- ☒ SMTP, IMAP

240 Elektron poçt işarəsi hansıdır?

- ☐ \$
- ☐ %
- ☐ &

- ☐ #
☒ @

241 Prosessor informasiyanı necə emal edir?

- ☐ redaktorda
☐ 8lik say sistemində
☐ 10lik say sistemində
☒ 2lik say sistemində
☐ 16lik say sistemində

242 Fərdi kompyuterlərdə zamanın bölünməsi necə adlanır?

- ☐ eyni məsələlik
☐ adı yoxdu
☐ məsələ həlli
☒ çoxməsələlik
☐ bir məsələlik

243 Verilmiş məsələlərdən hansıları real zamanda həyata keçirmək lazımdır:

- ☐ məktubun çap olunması;
☐ heç biri
☐ gələn il üçün iqtisadiyyatın vəziyyətini proqnoz edən proqramın yerinə yetirilməsi;
☒ klaviatüradan daxil olunmuş simvolların ekranda təsviri;
☐ kompyuter oyunu

244 Fərdi kompüterin əsas hissələri hansılardır?

- ☐ sistem bloku, monitor, klaviatura və miş
☐ sistem bloku, monitor, klaviatura, miş, printer və skaner
☐ sistem bloku, monitor, klaviatura, miş, printer, skaner və modem
☐ sistem bloku, monitor, klaviatura, miş və printer
☒ sistem bloku, monitor və klaviatura

245 EHM neçə nəslə bölünür?

- ☐ 3
☐ 4.0
☐ 1.0
☒ 5.0
☐ 2.0

246 Kompüter və telefon arasında rəqəmli elektron signalını analoq signalına və ya əksinə çevirən qurğu?

- ☐ heç biri
☐ hub
☒ Modem
☐ prosessor
☐ server

247 İnternetdə istifadəçini təmin edən təşkilat necə adlanır?

- ☐ domen
☐ heç biri düz deyil
☒ provayder
☐ server
☐ host

248 İlk Fərdi kompüterin yaranma tarixi

- ☐ 1988.0
- ☐ 1981.0
- ☐ 1964
- ☐ 1999.0
- ☒ 1974

249 Müasir komputerlərin əsas arxitekturası kim tərəfindən verilib?

- ☐ Ada Avqusta
- ☐ Fortran
- ☒ Con Fon Neyman
- ☐ Şennon
- ☐ Paskal

250 Multimedia texnologiyaları üçün nəzərdə tutulmuşdur.

- ☐ yalnız Audio emalı
- ☐ strukturlaşdırılmış böyük həcmdə informasiyanın emalı
- ☐ hesablama məsələlərinin həlli və müəssisənin iqtisadi fəaliyyətinin təminatı
- ☒ real təsvirlərin və səsənin emalı
- ☐ informasiya texnologiyalarının instrumental proqram vasitələrini yaratmaq

251ən mürəkkəb riyazi hesablamalar, o cümlədən, sürüşən nöqtəli əməliyyatlar üçün əlavə blokdir. Qrafiki və multimedialı proqramlarla işlədikdə soproprocessor istifadə edilir.

- ☐ Keş-yaddaş
- ☐ sadə prosessor
- ☐ Verilənlər şini
- ☒ Soproprocessor
- ☐ Prosessorun nüvəsi

252əsas hesablama qurğusu deyilir. Məhz burada prosessoru daxil olan bütün verilənlər üzərində emal prosesi yerinə yetirilir;

- ☐ Keş-yaddaş
- ☐ Soproprocessor
- ☐ sadə prosessor
- ☐ Verilənlər şini
- ☒ Prosessorun nüvəsi

253 Ana kartın üzərində kompüterin hansı komponenti yerləşmir?

- ☐ xaricətmə interfeyslərinin kontrolleri
- ☐ RAM
- ☐ prosessor
- ☒ fləş kart
- ☐ ROM

254 Qida bloku kompüterin hansı əsas hissəsində yerləşir?

- ☐ monitor
- ☐ yaddaş
- ☐ disk
- ☒ sistem blok
- ☐ klaviatura

255 Kompüterin necə əsas hissəsi var?

- ☐ 2.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 1.0

256 Yaddaş nə üçündür?

- ☐ İnformasiyanı emal etmək üçün;
- ☒ İnformasiyanı yadda saxlamaq üçün
- ☐ İnformasiyanı daxil etmək üçün;
- ☐ İnformasiyanı çap etmək üçün;
- ☐ İnformasiyanı təsvir etmək üçün;

257 İnformasiya uzaq məsafələrə nələrlə ötürülür?

- ☐ ötürülmür
- ☒ rabitə kanalları ilə
- ☐ makler
- ☐ səs
- ☐ kabel

258 Kompüterin iş seansına başlaması zamanı test proqramı harada yerləşir?

- ☐ KEŞ
- ☒ ROM
- ☐ FDD
- ☐ RAM
- ☐ HDD

259 Printerin çap etmə sıxlığının ölçü vahidi?

- ☐ taktların sayı
- ☒ 1 düyümə düşən nöqtələrin sayı(dpi)
- ☐ 1 saniyədə çap edilən simvollar
- ☐ tezlik
- ☐ san ərzində çap edilən vərəqlərin sayı

260 Matris çap qurğularının başlığı neçə iynədən ibarət olur?

- ☐ 7,14,21
- ☒ 9,18,24
- ☐ 5,12,25
- ☐ 4,7,24
- ☐ 3,6,9

261 Kompüterin qida bloku harda yerləşir?

- ☐ adapter
- ☒ sistem blok
- ☐ klaviatura
- ☐ monitor
- ☐ mouz

262 Skaner nədir?

- ☐ proqramlaşdırma dili
- ☒ kağız üzərindəki məlumatı kompüterə daxil edən qurğu
- ☐ informasiya emal edən qurğu

- ☐ çap qurğusu
- ☐ universal kod

263 Mərkəzi prosessor qısa necə yazılır?

- ☐ CMOS
- ☒ RAM
- ☐ DVD
- ☐ ROM

264 hansı komputer qurğusu deyil?

- ☐ klaviatura
- ☒ HTML
- ☐ monitor
- ☐ mouse
- ☐ sistem blok

265 Daimi yaddaş mikrosxemləri neçə cür olur?

- ☐ 6
- ☒ 2
- ☐ 4
- ☐ 3
- ☐ 5

266 Şin nədir?

- ☐ xarici qurğularla məlumat mübadiləsini təmin edir.
- ☒ giriş-çıxış qurğuları arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən məftillər yığıımı
- ☐ verilənlərin emalını, ötürülməsini təmin edir
- ☐ giriş-çıxış qurğularını mərkəzi prosessorla əlaqələndirmək
- ☐ xarici qurğuların idarə edilməsini təmin edir

267 Print Screen düyməsinin iş prinsipi nədir?

- ☐ Kursurun uyğun olaraq sətirin birinci və sonuncu mövqeyinə yerdəyişməsinə təmin edir.
- ☒ Cari anda ekranda görünən informasiyanın çap edilməsini təmin edir
- ☐ Kursurun növbəti tabulyasiya mövqeyinə qədər bir dəfəyə bir neçə mövqe sağa yerdəyişməsinə təmin edir
- ☐ Mətn üzrə uyğun olaraq bir səhifə (bir ekran) geri və irəli yerdəyişməsinə təmin edir
- ☐ Yuxarı registri təsbit edir, sətir hərfləri əvəzinə baş hərflərin daxil edilməsini təmin edir

268 Klaviaturada neçə klaviş olur?

- ☐ 108/112
- ☒ 102/104
- ☐ 108/110
- ☐ 104/106
- ☐ 108/111

269 Faylı kopyalamaq məqsədilə klaviaturada hansı düymələrdən istifadə olunur?

- ☐ hec biri
- ☒ Ctrl+C
- ☐ Ctrl+V
- ☐ Ctrl+X
- ☐ Ctrl+Z

270 Printer haqqında biri yalnız fikir hansıdır?

- ☐ qurğudur
- ☐ Çap qurğusudur
- ☒ Kompüterə məlumatı daxil edən qurğulardan biridir
- ☐ Simvolları printerlər sətirdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür
- ☐ Kağız üzərində şəklə qeyd edilməsinə görə printerlər 2 cür olur

271 Aşağıdakılardan hansı informasiyanın çap qurğusudur?

- ☒ Printer
- ☐ Joystik
- ☐ Mikrofon
- ☐ Mouse
- ☐ Klaviatura

272 Aşağıdakılardan hansı informasiya daxil etmə qurğusu deyil?

- ☐ Mikrofon
- ☐ Mouse
- ☐ Joystik
- ☒ Printer
- ☐ Klaviatura

273 Çap qurğusu olmayan hansıdır?

- ☐ hamsı
- ☐ 3d printer
- ☐ Printer
- ☐ Plotter
- ☒ Klaviatura

274 Müasir kompüterlərin funksional imkanlarını nə təyin edir? 1. işləmə sürəti; 2. məhsuldarlıq; 3. kompüterin istismar etibarlılığı; 4. rabitə kanallarına və şəbəkəyə qoşulma imkanı; 5. maşın əməllərinin strukturu və sistemi.

- ☐ 2,3,4
- ☐ 1,3,4
- ☐ 1,2,3
- ☒ Bütün cavablar doğrudur
- ☐ 2,4

275 Yaddaşın funksiyasıdır :1) digər qurğulardan informasiyanın qəbul edilməsi, 2) hesab və məntiq əməllərinin yerinə yetirilməsi yolu ilə verilmiş proqrama görə verilənlərin emal edilməsi, 3) informasiyanın yadda saxlanması, 4) maşının digər qurğularına sorğu əsasında informasiyanın ötürülməsi, 5) kompüter qurğularının işinin proqramla idarə olunması

- ☐ 1, 2, 5
- ☐ 1, 2, 3
- ☐ 2, 3, 4
- ☒ 1, 3, 4
- ☐ 3, 4, 5

276 Kompüter videosisteminin üç komponenti bunlardan hansılardır:1) monitor , 2)optik disk, 3) proqram təminatı (videsistemin drayverləri), 4)videoadapter, 5)disketlər

- ☐ 2, 3, 4
- ☐ 1, 2, 5
- ☐ 3, 4, 5
- ☒ 1, 3, 4
- ☐ 1, 2, 3

277 Sistem blokuna gərginliyin ötürülməsi üçün nəzərdə tutulan qurğu hansıdır?

- ☐ PCMCIA (PC card)
- ☒ qida bloku
- ☐ HDMI
- ☐ S-Video portu
- ☐ card-reader

278 Klaviaturanın göstərilən düymələrindən hansı funksional düymə deyil ?

- ☐ F3
- ☐ F2
- ☒ Ctrl
- ☐ F1
- ☐ F5

279 Skanerin funksiyası?

- ☐ İnformasiyanı digər qurğulara ötürmək
- ☐ İnformasiyanı uzun müddət yadda saxlamaq
- ☒ İnformasiyanın sürətini çıxarib kompyutera daxil etmək
- ☐ İnformasiyanı çapa vermək
- ☐ İnformasiyanı çoxaltmaq

280 BIOS harada yerləşir?

- ☐ əməli yaddaşda
- ☐ xarici yaddaşda
- ☐ keş yaddaşda
- ☒ daimi yaddaşda
- ☐ video yaddaşda

281 Xarici yaddaş qurğusunda informasiya hansı müddətə yadda saxlanılır?

- ☒ Uzun müddətə - qeyri müəyyən vaxta
- ☐ kompüter sönənə kimi
- ☐ faylla işləmə müddətində
- ☐ yadda saxlamır
- ☐ 5 saat

282 Klaviaturanın göstərilən düymələrindən hansı funksional düymədir ?

- ☐ Ctrl
- ☐ Alt
- ☒ F2
- ☐ Shift
- ☐ CapsLock

283 Printer nə üçündür?

- ☐ İnformasiyanı yadda saxlamaq üçün;
- ☐ İnformasiyanı daxil etmək üçün.
- ☐ İnformasiyanı təsvir etmək üçün
- ☒ İnformasiyanı çap etmək üçün
- ☐ İnformasiyanı emal etmək üçün;

284 Monitordan hansı istiqamətdə şüalanma daha çoxdur?

- ☐ ekrandan aşağıya

- ☒ ekrandan arxaya
- ☐ ekranın önünə
- ☐ ekrandan yuxarıya
- ☐ şüalanma yoxdu

285 Proqram nədir?

- ☐ müəyyən məsələni kompüterdə həll etmək üçün qaydalardır
- ☐ proqramçı ilə hesablama sisteminin əlaqələridir
- ☐ heç biri
- ☒ əməllərin nizamlanmış ardıcılığıdır
- ☐ qurğuların işləməsi üçün təlimatlardır

286 Printer nədir?

- ☐ informasiyanı ötürən qurğudur
- ☐ informasiyanı emal edən qurğu
- ☐ informasiyanı yaddaşa daxil edən qurğudur
- ☒ informasiyanı kağıza çap edən qurğudur
- ☐ informasiyanı çapdan sonra saxlayan qurğudur

287 Monitorun əsas təyinatı nədir?

- ☐ verilənlərin emalı
- ☐ verilənlərin silinməsi
- ☐ verilənlərin saxlanması
- ☒ verilənlərin vizual təqdimatı
- ☐ verilənlərin ötürülməsi

288 Fərdi kompüterin əsas qurğuları hansılardır?

- ☐ sistem bloku, BIOS, printer, lazer diski
- ☐ klaviatur, optik disk, maqnit lenti, strimmer
- ☐ monitor, plotter, prosessor, SDRAM
- ☒ sistem bloku, monitor, klaviatur
- ☐ printer,monitor

289videoverilənləri (mətn və grafika) emal edən və monitorun işini idarə edən elektron plata

- ☐ HDD
- ☐ CD
- ☐ FM
- ☒ Videoadapter
- ☐ RAM

290 Çap qurğusu ...

- ☐ hard disk
- ☐ monitor
- ☐ klavitura
- ☒ plotterlər
- ☐ sistem blok

291 Çap qurğusu ...

- ☐ sistem blok
- ☐ hard disk
- ☐ klavitura
- ☒ printer

☐ monitor

292— informasiyanı vizual əks etdirən (mətn, cədvəl, şəkil, çertyoj və s. şəkildə) qurğudur.

- ☐ printer
☐ hard disk
☐ klavitura
☒ Monitor
☐ sistem blok

293aşağı sürətli və batareyadan minimal enerji işlədən yaddaş

- ☐ RAM
☐ CD
☐ FM
☐ HDD
☒ CMOS RAM

294— kompyuter qoşulduqdan sonra qurğuların avtomatik test edilməsi və əməliyyat sisteminin əməli yaddaşa yüklənməsi üçün nəzərdə tutulan proqramların yığıdır.

- ☐ RAM
☐ CD
☐ FM
☒ BIOS
☐ HDD

295— yalnız oxunma üçün olan yaddaş) enerjidən asılı olmayan yaddaşdır, heç vaxt dəyişmə tələb etməyən verilənlərin saxlanması üçün istifadə edilir

- ☐ HDD
☒ ROM
☐ FM
☐ CD
☐ RAM

296sahəsi 5-6 kvadrat santimetr olan düzbucaqlı formalı nazik kristallı silisium lövhədir.

- ☒ mikroprosessor
☐ Keş-yaddaş
☐ sadə prosesor
☐ Prosessorun nüvəsi
☐ Soproprocessor

297informasiya magistralı olub, onun sayəsində prosessor kompyuterin digər qurğuları ilə verilənlər mübadiləsini apara bilir

- ☐ Prosessorun nüvəsi
☐ Soproprocessor
☐ Keş-yaddaş
☒ Verilənlər şini
☐ sadə prosesor

298bufer yaddaşı olub, verilənlər üçün yığıcı rolunu oynayır

- ☐ Prosessorun nüvəsi
☐ Soproprocessor
☐ Verilənlər şini
☐ sadə prosesor

☒ Keş-yaddaş

299 Fərdi kompyuterin texniki avadanlıqları hansı termin ilə ifadə olunur?

- ☐ HDD
- ☐ Software
- ☐ DVD
- ☐ CD
- ☒ Hardware

300 BIOS harada yerləşir?

- ☐ xarici yaddaşda;
- ☐ diskdə;
- ☐ ana platadan
- ☐ əməli yaddaşda
- ☒ daimi yaddaşda

301 Xarici yaddaş informasiya haradan yazılır?

- ☐ klaviaturadan
- ☐ ana platadan
- ☐ prosordan
- ☒ əməli yaddaşdan
- ☐ modemdən

302 Printer nə üçündür?

- ☐ İnformasiyanı daxil etmək üçün;
- ☐ İnformasiyanı emal etmək üçün;
- ☐ İnformasiyanı təsvir etmək üçün;
- ☒ İnformasiyanı çap etmək üçün;
- ☐ İnformasiyanı yadda saxlamaq üçün

303 Klaviatura nə üçündür?

- ☐ İnformasiyanı çap etmək üçün;
- ☐ İnformasiyanı yadda saxlamaq üçün
- ☒ İnformasiyanı daxil etmək üçün;
- ☐ İnformasiyanı emal etmək üçün;
- ☐ İnformasiyanı təsvir etmək üçün;

304 Monitor nə üçündür?

- ☐ İnformasiyanı yadda saxlamaq üçün
- ☒ İnformasiyanı təsvir etmək üçün;
- ☐ İnformasiyanı daxil etmək üçün;
- ☐ İnformasiyanı emal etmək üçün;

305 Verilənləri müvəqqəti saxlamaq üçün istifadə olunan yaddaş:

- ☐ xarici yaddaş
- ☐ mikrosxəmlər dəsti (cipset);
- ☐ disk
- ☒ əməli (operativ) yaddaş
- ☐ daimi yaddaş;

306 SoftWare nədir?

- ☐ texniki təminat
- ☐ düz cavab deyil
- ☐ idarəetmə təminatı
- ☒ proqram təminatı
- ☐ təhlükəsizlik təminatı

307 HardWare nədir?

- ☐ düz cavab deyil
- ☐ proqram təminatı
- ☐ təhlükəsizlik təminatı
- ☒ texniki təminat
- ☐ idarəetmə təminatı

308 HDD nəyi göstərir?

- ☐ diskovod
- ☐ yaddaş
- ☐ disket
- ☒ sərt disk
- ☐ flaşh

309 Giriş sxemlərinə aiddir

- ☐ rtf
- ☒ http
- ☐ fpp
- ☐ pdf
- ☐ html

310ana plata üzərində mikroprosessorla əməli yaddas arasında yerləşir.

- ☐ Portlar
- ☒ Keş-yaddaş
- ☐ xarici yaddaş
- ☐ BIOS
- ☐ CMOS

311 Mikroprosessorlar neçənci ildə yaradılıb?

- ☐ 1966.0
- ☐ 1972.0
- ☒ 1971.0
- ☐ 1970.0
- ☐ 1969

312 Texniki təminata aid deyil?

- ☐ idarəetmə
- ☐ Kompüter strukturu
- ☐ yaddaş
- ☐ giriş-çıxış təşkili
- ☒ əməliyyat sistemi

313 Əməli yaddaş qısa necə yazılır?

- ☐ CPU
- ☐ ROM
- ☒ RAM

- ☐ DVD
- ☐ CMOS

314 Müasir kompüterlərin funksional imkanlarını aşağıdakılar təyin edir: 1) bütün daxili yaddaş qurğularının nomenklaturası, 2) fərdi alıcılar üçün mümkün olan qədər ucuz olması 3) proqram təminatının mövcudluğu və onun funksional imkanları, 4) bütün xarici yaddaş qurğularının nomenklaturası, 5) əməliyyat sisteminin rahat və sadə interfeysə malik olması

- ☐ 1.3
- ☐ 2.3
- ☒ 1,3,4
- ☐ 1.2
- ☐ 2.5

315 Fərdi kompüterlərdə əməliyyatçı sistemlər hansı idarə proqramlarından ibarətdir: 1) texniki xidmət proqramlarının idarəsi, 2) tapşırıqların idarəsi, 3) məsələlərin idarəsi, 4) verilənlərin idarəsi

- ☒ 2,3,4
- ☐ 1.2
- ☐ 2.4
- ☐ 2.3
- ☐ 1.3

316 Şırıqlı printerlərin işləmə prinsipi başqa printerlərdən nə ilə fərqlənir?

- ☒ çap başlığı mürəkkəblə doldurulur
- ☐ boya tozları xüsusi qurğu vasitəsi ilə silindirin üzərinə səpilir
- ☐ çoxlu sayda fotodiodlardan istifadə edilir
- ☐ sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür
- ☐ Çap başlığı ilə kağız arasında rəngli lent olur.

317 Aşağıdakılardan hansı CRT monitorun əsas elementidir?

- ☐ Maye kristallar.
- ☐ Lüminoforun nöqtələr
- ☐ Piksellərin mərkəzləri
- ☒ Elektron-şüa borusu
- ☐ Elektron cərəyanı

318 Tipik sərt disklərin əsas komponentlərinə aid deyil

- ☐ Şpindel mühərriki.
- ☒ Məlumatların itməsi
- ☐ Oxuma/yazma başlıqları
- ☐ Disk lövhələri
- ☐ Başlıqların mövqeyini dəyişən mexanizm

319 Faks-modem nəyə deyilir?

- ☐ Verilənlərin saxlanması üçün yeni qurğu hazırlanmasına.
- ☒ Verilənləri faks kimi ötürə və ala bilən modemə
- ☐ İnformasiya daşıyıcısına
- ☐ Telefon şəbəkəsi ilə təsvirin faksimil ötürülməsinə
- ☐ Kompüter dünyasında verilənlərin saxlanması üçün əsas qurğuya

320 Modemlər neçə yerə bölünür?

- ☐ 6.0
- ☒ 3

- ☐ 4
- ☐ 2
- ☐ 5.0

321 Hansı internetə qoşulma üsullarından deyil:

- ☐ Dial-Up bağlantısı
- ☒ DNS vasitəsilə bağlantı
- ☐ Birbaşa xətt vasitəsilə bağlantı
- ☐ Mobil rabitə və internet
- ☐ Simsiz internet bağlantısı

322 RAM tutumu nə ilə ölçülür?

- ☐ proqramla
- ☐ faylla
- ☒ GB
- ☐ əmrlə
- ☐ hamısı doğrudur

323 Əməli yaddaşın tutumu nə ilə ölçülür?

- ☐ hamısı doğrudur
- ☒ GB
- ☐ əmrlə
- ☐ proqramla
- ☐ faylla

324 Əməli yaddaşın tutumu nə ilə ölçülür?

- ☐ hamısı doğrudur
- ☒ MB
- ☐ əmrlə
- ☐ proqramla
- ☐ faylla

325 Əməli yaddaşın tutumu nə ilə ölçülür?

- ☐ hamısı doğrudur
- ☒ KB
- ☐ əmrlə
- ☐ proqramla
- ☐ faylla

326 Əməli yaddaşın tutumu nə ilə ölçülür?

- ☐ hamısı doğrudur
- ☒ baytla
- ☐ əmrlə
- ☐ proqramla
- ☐ faylla

327 – Fərdi kompyuterlərin əsas lövhəsi sayılır. Onun üzərində əməli yaddaş, Keş-yaddaş, çıxış/giriş kontrolleri, CMOS, BIOS, Chipset mikrosxemləri yerləşir.

- ☐ Qida bloku
- ☒ Ana plata
- ☐ Şin
- ☐ Controller

☐ System blok

328 Apparat vasitələrini seçin: 1. Kompüter strukturu; 2. Əməliyyat sisemi; 3. İdarəetmə; 4. Tətbiqi proqram təminatı; 5. Yaddaşın təşkili; 6. Proqramlaşdırma dilləri.

- ☐ 1, 2, 5
☒ 1,3,5
☐ 2, 3, 4
☐ 2,4
☐ 3, 4, 5

329 Prosessoru seçdikdə, ilk növbədə nəyə fikir verilməlidir ? 1. İstehsalçı firmaya; 2. Ölçüsünə; 3. Hansı tezlikdə işləməsi; 4. Hansı nəslə məxsus olması.

- ☐ Hamısına
☒ 1,3,4
☐ 2,4
☐ 1,2,3
☐ 2,3,4

330 Hansı tip kompüterlərin sistem blokları monitorla bir korpusta quraşdırılır?

- ☐ Midi tower
☒ Monoblock
☐ Slimeline
☐ Deskop
☐ Mini tower

331 Yaddaşın funksiyalarını seçin: 1. kompüter qurğularının işinin proqramla idarə olunması; 2. digər qurğulardan informasiyanın qəbul edilməsi; 3. hesab və məntiq əməllərinin yerinə yetirilməsi yolu ilə verilmiş proqrama görə verilənlərin emal edilməsi; 4. informasiyanın yadda saxlanması; 5. maşının digər qurğularına sorğu əsasında informasiyanın ötürülməsi

- ☐ 1, 2, 5
☒ 2,4,5
☐ 2, 3, 4
☐ 1, 2, 3
☐ 3, 4, 5

332 Prosessorun funksiyalarını seçin: 1. kompüter qurğularının işinin proqramla idarə olunması; 2. digər qurğulardan informasiyanın qəbul edilməsi; 3. hesab və məntiq əməllərinin yerinə yetirilməsi yolu ilə verilmiş proqrama görə verilənlərin emal edilməsi; 4. informasiyanın yadda saxlanması; 5. maşının digər qurğularına sorğu əsasında informasiyanın ötürülməsi

- ☐ 1, 2, 5
☒ 1, 3
☐ 2, 3, 4
☐ 1, 2, 3
☐ 3, 4, 5

333 Lüminaforun 3 əsas rəngi hansıdır?

- ☐ bənövşəyi qırmızı sarı göy
☒ göy qırmızı yaşıl
☐ göy qırmızı sarı
☐ qırmızı sarı yaşıl
☐ göy qırmızı bənövşəyi

334 Plug və Play rejimini dəstəkləyən və Bu Mastering prinsipinə (kompüterdə eyni zamanda iki məsələnin yerinə yetirilməsinə imkan verir) malik şin hansıdır?

- ☐ heç biri
- ☒ PCI
- ☐ AGP
- ☐ İSA
- ☐ PCI ExpreSS

335 LCD monitorlarının qoşulması üçün istifadə olunan videokartın rəqəmsal portu hansıdır?

- ☐ S-Video portu
- ☒ DVI portu
- ☐ USB portu
- ☐ HDMI portu
- ☐ PC card portu

336 Kompüterdən analog videosiqnalı adi televizora və müasir monitora ötürmək məqsədilə istifadə olunan port hansıdır?

- ☐ S-Video portu
- ☒ HDMI portu
- ☐ USB portu
- ☐ DVI portu
- ☐ PC card portu

337 Paralel prosessorlu arxitektutaya malik kompyuterin iş prinsipi necədir?

- ☐ Burada hər kompüter klassik arxitekturaya malikdir
- ☒ Burada bir neçə HMQ bir İQ -nün idarəi altında işləyir
- ☐ Burada paralel olaraq bir məsələnin bir neçə fraqmenti yerinə yetirilə bilər
- ☐ Burada hesablama sistemlərinə daxil olan bir neçə prosessor ümumi yaddaşa malik olmayıb hər birinin öz əməli yaddaşı var
- ☐ Burada bütün funksional bloklar öz aralarında sistem magistralı adlanan ümumi şinlə əlaqələndirilir

338 Sistem blokunda yerləşən, riyazi, məntiqi əməliyyatları yerinə yetirən qurğu hansıdır?

- ☐ hard disk
- ☐ Əməli yaddaş
- ☐ daxili yaddaş
- ☒ Prosessor
- ☐ qida bloku

339 Əməli yaddaş qurğusunda informasiya hansı müddətə yadda saxlanılır?

- ☐ yadda saxlamır
- ☐ informasiyanı yaddaşa yazanda
- ☐ informasiyanı siləndə
- ☒ kompüter işlədiyi müddətdə
- ☐ kompüter söndürəndə

340 Müştəri-server arxitekturasında sever nədir?

- ☐ şəbəkə resursunu sifariş edən proqram
- ☐ şəbəkə resursunu istifadə edən proqram
- ☐ şəbəkə resursunu tənzimləyən proqram
- ☐ şəbəkə resursunu planlaşdıran proqram
- ☒ şəbəkə resursunu idarə edən proqram

341 Lokal kompüter şəbəkəsi dedikdə, nə nəzərdə tutulur?

- ☐ bir müəssisədə yerləşən kompüterləri birləşdirən şəbəkə
- ☐ konkret rəhbərliyi olan kompüter şəbəkəsi
- ☐ adi telefon rabitəsinə əsaslanan kompüter şəbəkəsi
- ☐ 12 km-lik məsafədə yerləşən kompüterləri birləşdirən şəbəkə
- ☒ məhdud məkanda yerləşən və digər şəbəkəyə çıxışı olan kompüter şəbəkəsi

342 Modem nədir?

- ☒ texniki qurğudur
- ☐ şəbəkə protokoludur
- ☐ Heç biri düz deyil
- ☐ poçt proqramıdır
- ☐ internet serveridir

343 Kompüterin sürətini xarakterizə edən göstərici hansıdır?

- ☐ Operativ yaddaşın həcmi;
- ☐ Prosessor.
- ☒ Takt tezliyi;
- ☐ Mərtəbəlilik;
- ☐ Klaviatura;

344 Skanerin əsas funksiyası nədir?

- ☐ heç biri
- ☐ mətnləri çap etmək
- ☐ əlyazı informasiyaları kompüterə daxil etmək
- ☒ qrafik informasiyaları kompüterə daxil etmək
- ☐ informasiyanın sürətini çıxarmaq

345 Prosessor nədir?

- ☐ ötürücü qurğudur
- ☐ hesablayıcı qurğudur
- ☐ axtarış qurğusudur
- ☒ mikrosxemdir
- ☐ yaddaş qurğusudur

346 "Vinçester" hansı qurğuya deyirdilər?

- ☐ Wi-Fi
- ☐ CD
- ☐ ROM
- ☒ HDD
- ☐ RAM

347 Sərt disk hansıdır?

- ☐ RAM
- ☐ CD
- ☐ ROM
- ☒ HDD
- ☐ Wi-Fi

348 optik disk hansıdır?

- ☒ DVD-RW

- ☐ RAM
- ☐ Wi-Fi
- ☐ HDD
- ☐ ROM

349 optik disk hansıdır?

- ☐ Wi-Fi
- ☒ CD-RW
- ☐ HDD
- ☐ RAM
- ☐ ROM

350 optik disk hansıdır?

- ☐ HDD
- ☐ ROM
- ☒ DVD
- ☐ RAM
- ☐ Wi-Fi

351 optik disk hansıdır?

- ☐ RAM
- ☐ Wi-Fi
- ☐ HDD
- ☐ ROM
- ☒ CD

352— telefon şəbəkəsi ilə təsvirin faksimil ötürülməsi qurğusudur.

- ☒ Faks
- ☐ — telefon şəbəkəsi ilə təsvirin faksimil ötürülməsi qurğusudur.

353— telefon rabitə xətləri ilə kompyuter verilənlərinin böyük məsafələrə ötürülməsi üçün qurğudur

- ☐ Printer
- ☐ monitor
- ☒ Modem
- ☐ sistem blok
- ☐ hard disk

354kompyuterə informasiyanı daxil etmək və idarə edici siqnalları vermək üçün qurğudur.

- ☐ Printer
- ☐ monitor
- ☐ hard disk
- ☐ sistem blok
- ☒ Klaviatura

355- mobil rabitə şəbəkələrində məlumatların simsiz paket şəklində ötürülməsi texnologiyasıdır

- ☐ Bluetooth
- ☐ Wi-Fi
- ☐ HDD
- ☐ RAM
- ☒ GPRS

356- Kompüterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır

- ☐ HDD
- ☐ Bluetooth
- ☐ ROM
- ☒ Wi-Fi
- ☐ RAM

357 Bluetooth hansı məsafədə aktivdir?

- ☐ 1 km
- ☐ 400 m
- ☐ 200 km
- ☒ 200 m
- ☐ 600 km

358— simsiz fərdi şəbəkələrin (ing. Wireless personal area network, WPAN) istehsal spesifikasiyasıdır.

- ☐ ROM
- ☐ Wi-Fi
- ☐ HDD
- ☐ RAM
- ☒ Bluetooth

359 İnterfeyslərin uyğunlaşması üçün periferiya qurğuları şinə nə ilə qoşulur?

- ☐ kuller
- ☐ şin
- ☐ qurğu
- ☒ kontrollerləri (adapterlər) və portlar
- ☐ şnur

360 ROM nədir?

- ☐ video yaddaş
- ☐ küş yaddaş
- ☐ xarici yaddaş
- ☐ əməli yaddaş
- ☒ daimi yaddaş

361 DDR3 SDRAM nədir?

- ☐ küş yaddaş
- ☐ xarici yaddaş
- ☐ daimi yaddaş
- ☒ əməli yaddaş
- ☐ video yaddaş

362 DDR SDRAM nədir?

- ☐ küş yaddaş
- ☐ video yaddaş
- ☐ xarici yaddaş
- ☐ daxili yaddaş
- ☒ əməli yaddaş

363 SRAM nədir?

- ☐ küş yaddaş
- ☐ xarici yaddaş
- ☐ daxili yaddaş
- ☒ əməli yaddaş
- ☐ video yaddaş

364 DRAM nədir?

- ☐ daxili yaddaş
- ☐ xarici yaddaş
- ☐ küş yaddaş
- ☐ video yaddaş
- ☒ əməli yaddaş

365 RAM nədir?

- ☐ daxili yaddaş
- ☐ xarici yaddaş
- ☐ küş yaddaş
- ☐ video yaddaş
- ☒ əməli yaddaş

366 Kuler (cooler) nədir?

- ☐ ana plata
- ☐ qida bloku
- ☐ monitor
- ☐ sistem blok
- ☒ prosessor kristalının səthi üzərində yerləşdirilən xüsusi soyuducudur

367 Universal prosessorlar harda istifadə edilir?

- ☐ monitorlarda
- ☐ netbuklarda (netbook)
- ☐ mobil telefonlarda
- ☒ ev şəraitində
- ☐ EHM-də

368 Mobil-ofis prosessorları harda istifadə edilir?

- ☐ monitorlarda
- ☐ netbuklarda (netbook)
- ☐ mobil telefonlarda
- ☒ noutbuklarda (notebook), ofis və ev kompyuterlərdə
- ☐ EHM-də

369 Mobil prosessorlar harda istifadə edilir?

- ☐ notbookda
- ☐ kompüterdə
- ☐ monitorlarda
- ☐ EHM-də
- ☒ netbuklarda (netbook) və mobil telefonlarda

370 AMD kampaniyaları prosesorların necə modifikasiyasını mütləq istehsal etməlidir?

- ☐ 1.0
- ☒ 5
- ☐ 4.0

- ☐ 3
☐ 6.0

371 prosessorun sürəti nə ilə müəyyən edilir?

- ☐ «Vurma əmsalı»
☒ takt tezliyi
☐ şinin tezliyi
☐ Prosessorun dərəcəsi
☐ yaddaş ölçüsü

372 Prosessorun nəşilləri bir-birindən nə ilə fərqlənir?

- ☐ işləmə sürəti
☐ hazırlama texnologiyası
☒ hamsı daxildir
☐ arxitektura
☐ keyfiyyət

373 64 mərtəbəli prosessorla işləmək üçün əməliyyat sistemi necə mərtəbəli olmalıdır?

- ☐ 2.0
☒ 64
☐ 16.0
☐ 32
☐ 8.0

374 Bu gün Prosesorlar necə mərtəbəlidir?

- ☐ 2.0
☒ 64
☐ 16.0
☐ 32
☐ 8.0

375onun tərkibində olan registrlərin uzunluğu ilə bağlıdır

- ☐ ana plata tezliyi
☒ Prosessorun dərəcəsi
☐ «Vurma əmsalı»
☐ Prosesorun tezliyi
☐ şinin tezliyi

376 «Vurma əmsalı» nədən asılıdır?

- ☐ şindən
☒ prosesordan
☐ tezlikdən
☐ ana platadan
☐ nüvədən

377 Prosessorun takt tezliyi necə hesablanır?

- ☐ $10 \cdot \text{«Vurma əmsalı»}$
☒ $\text{şinin tezliyi} \cdot \text{«Vurma əmsalı»}$
☐ «Vurma əmsalı»na bərabərdir
☐ şinin tezliyinə bərabərdir
☐ $\text{şinin tezliyi} \cdot 10$

378özünə məxsus informasiya magistralı olub, ana karta qoşulan prosessoru, əməli yaddaşı, video-kart kimi bütün qurğuları əlaqələndirir

- ☐ sadə prosesor
- ☒ Şin
- ☐ Soprosessor
- ☐ Keş-yaddaş
- ☐ Prosessorun nüvəsi

379 Takt tezliyinin ölçü vahidi

- ☐ bit
- ☒ QHs
- ☐ V
- ☐ A
- ☐ bayt

380 Takt tezliyinin ölçü vahidi

- ☐ bit
- ☒ MHs
- ☐ V
- ☐ A
- ☐ bayt

381 Takt tezliyinin ölçü vahidi

- ☐ bit
- ☒ Hs
- ☐ V
- ☐ A
- ☐ bayt

382 AMD şirkəti nə istehsal edir?

- ☐ hard disk
- ☒ prosesor
- ☐ ana plata
- ☐ RAM
- ☐ printer

383 Prosesoru seçdikdə nəyə fikir vermək lazımdır?

- ☐ hər hansı birinə
- ☒ hamsına
- ☐ tezliyə
- ☐ İstehsalçı firmaya
- ☐ hansı nəslə məxsus olmasına

384 Prosesoru seçdikdə nəyə fikir vermək lazım deyil?

- ☐ hər şeyə
- ☒ ölçüsünə
- ☐ tezliyə
- ☐ İstehsalçı firmaya
- ☐ hansı nəslə məxsus olmasına

385 Fərdi kompyuterin proqram təminatı hansı termin ilə ifadə olunur?

- ☒ Software
- ☐ DVD
- ☐ HDD
- ☐ Hardware
- ☐ CD

386 Utilit nədir və nə üçündür?

- ☐ servis proqramıdır, kompüterlə işi əyaniləşdirmək üçündür
- ☐ servis proqramıdır, kompüterlə işi vizuallaşdırmaq üçündür
- ☐ servis proqramıdır, kompüterlə ünsiyyət mühiti yaratmaq üçündür
- ☒ servis proqramıdır, əməliyyat sisteminin imkanlarını genişləndirmək üçündür
- ☐ servis proqramıdır, kompüterlə işi asanlaşdırmaq üçündür

387 əməliyyat sistemlərində servis vasitələrin təşkili üsulları:

- ☐ antivirus vasitələri, nəzarət proqramları
- ☐ Test proqramları, utilitlər
- ☒ Örtüklər, utilit, müstəqil(avtonom) proqramlar
- ☐ Örtüklər, antivirus vasitələri
- ☐ Müstəqil proqramlar, utilitlər

388 *.pas hansı fayl tipidir?

- ☐ qrafik
- ☐ səs
- ☐ sistem
- ☐ mətn
- ☒ paskal

389 Servis proqramlarını təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri funksiyalarına görə hansı qruplara bölmək olar? 1)şəbəkə, 2)örtük proqramları, 3)utilitlər, 4)antivirus proqramları

- ☐ 1.2
- ☐ 2.3
- ☐ 1.3
- ☒ 2,3,4
- ☐ 2.4

390 Proqram təminatı sistemini yerinə yetirdikləri funksiyalara görə neçə hissəyə bölmək olar?

- ☐ 1
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 2
- ☐ 3.0

391 Utilitlərin növlərindən birini seçin:

- ☐ verilənlərin statistik təhlili proqramları
- ☐ təqdimatların hazırlanması proqramları
- ☐ nəşriyyat sistemləri
- ☐ cədvəl verilənlərinin emalı proqramları
- ☒ interfeys proqramları

392 Sıxılmış fayl hansı fayllardır?

- ☐ Tez-tez istifadə olunan fayllar
- ☐ Xüsusi parolla mühafizə olunan fayllar

- ☐ Kompüterin sistem faylları
- ☐ Daha çox simvol saxlayan fayllar
- ☒ Arxivasiya edilmiş fayllar

393 Proqram vasitələrini seçin: 1. Kompüter strukturu; 2. Əməliyyat sistemi; 3. İdarəetmə; 4. Tətbiqi proqram təminatı; 5. Yaddaşın təşkili; 6. Proqramlaşdırma dilləri.

- ☐ 3, 4, 5
- ☐ 1, 2, 5
- ☐ 1.5
- ☐ 2, 3, 4
- ☒ 2,4,6

394 - bazaya daxil ediləcək informasiya vahidi, elementidir. Predmet sahəsinə uyğun obyekt, proses və hadisələri və onların xassələrini xarakterizə edən ayrı-ayrı informasiyalardır.

- ☐ Baza
- ☐ Mətn
- ☐ Şəbəkə
- ☒ Verilən
- ☐ Sistem

395 Proqramlar və verilənlər eyni yaddaşda yerləşir. Ona görə də kompüter yaddaşın verilən xanasında nəyin – ədəd, mətn və ya əmrin saxlanması fərqləndirir. – fikri hansı prinsipə əsaslanır?

- ☐ Çoxməsələlik prinsipi
- ☐ Cəmləmə prinsipi
- ☒ Yaddaşın bircinsliyi prinsipi
- ☐ Proqramla idarə edilmə prinsipi
- ☐ Ünvanlıq prinsipi

396 Ədədin və əmrin qısa müddətdə yadda saxlanması funksiyasını yerinə yetirən prosessorun tərkibində yerləşən xüsusi əlavə yaddaş xanalarına malikdir

- ☐ hesab-məntiq qurğusu
- ☐ idarəetmə qurğusu
- ☒ registr
- ☐ trigger
- ☐ sayğac

397 Drayver dedikdə, nə nəzərdə tutulur?

- ☐ qurğunu sazlayan proqram
- ☐ qurğunu sistemə tanıdan proqram
- ☐ qurğu parametrlərini sazlayan proqram
- ☐ qurğu parametrlərini daxil edən proqram
- ☒ qurğunu idarə edən proqram

398 Xidməti proqramlar hansıdır?

- ☐ örtüklər, tətbiqi paketlər
- ☐ brauzer , rezident, qeyrerezident
- ☐ utilitlər,viruslar,örtüklər
- ☐ əməliyyat sistemləri, texniki xidmət proqramlar
- ☒ antiviruslar, arxivlər, utilitlər

399 Protokol dedikdə, nə başa düşülür?

- ☐ informasiya ötürən proqram

- ☐ işin aparılmasının ciddi formal ardıcılığından ibarət standart qaydalar
- ☒ şəbəkədə informasiya mübadiləsinin aparılması üzrə standart qaydalar
- ☐ kompüterlərəarası formal standart dil
- ☐ informasiya ötürən sxem

400 Faylı açmaq üçün mousun hansı düyməsindən istifadə oluna bilər?

- ☐ heç biri
- ☒ sol
- ☐ hər ikisi
- ☐ sağ

401 Şəbəkə proqram təminatı:

- ☐ Yeni proqram vasitələri
- ☐ İnterfeysinin imkanlarını genişləndirir
- ☐ Sistem proqram vasitəsi
- ☒ Şəbəkənin resurslarını idarə edir
- ☐ Tətbiqi proqram paketi

402 Drayver nədir?

- ☐ əməliyyat sistemidir
- ☒ konkret qurğularla qarşılıqlı əlaqəni təmin edən proqramlardır
- ☐ qurğuları istifadə etmək üçün proqramlardır
- ☐ sistem səviyyəsində proqram təminatıdır
- ☐ verilənləri emal etmək üçün proqramlardır

403 Kompüter hansı prosesdə virusa yoluxa bilər?

- ☐ bütün variantda
- ☒ fayllarla iş zamanı
- ☐ printerdə çap zamanı
- ☐ kompüter işə salınarkən
- ☐ disketin formatlaşdırılmasında

404 Aşağıda proqram təminatının iki səviyyəsi (pilləsi) verilmişdir. Onları tapın.

- ☐ heç biri
- ☒ Sistem proqram təminatı, tətbiqi proqram təminatı
- ☐ sistem proqram təminatı, daxili proqram təminatı
- ☐ xüsusi proqram təminatı, ümumi proqram təminatı
- ☐ ardıcıl proqram təminatı, paralel proqram təminatı

405 Arxivləşdirmə proqramlarına aid olmayanlar: 1) MS Word 2) Winzip 3) MS DOS 4) UNIX 5) Winrar

- ☐ 1,2,3
- ☒ 1,3,4
- ☐ 4,5
- ☐ 3,5
- ☐ 2,3,4

406 Antivirus proqramlarının təyinatı nədir?

- ☐ başqa istifadəçilərin fayllardan istifadəsini məhdudlaşdırmaq
- ☒ kompyuteri ziyanlıq proqramlardan qorumaq
- ☐ İnternetin istifadəsini məhdudlaşdırmaq
- ☐ şəbəkədən istifadəni məhdudlaşdırmaq
- ☐ başqa istifadəçilərin kompyuterdən istifadəsini məhdudlaşdırmaq

407 İlk dəfə virus sözü neçənci ildə işlədilib?

- ☐ 1946.0
- ☒ 1973
- ☐ 1964.0
- ☐ 1981
- ☐ 1975.0

408 Antivirus proqramların əsas funksiyası:

- ☐ Virusları neytrallaşdıran proqram
- ☒ Virusları tapmaq və onları aradan qaldırmaq
- ☐ İnformasiya təhlükəsizliyini həyata keçirmək
- ☐ Proqramların işini pozmaq
- ☐ İnformasiyanın qorunmasını həyata keçirmək

409 İstifadəçinin proqram paketinə xidmət və onların yerinə yetirilməsinə nəzarət

- ☒ Kiçik həcmli xüsusi yazılmış ziyanverici proqram
- ☐ Virusları neytrallaşdıran proqram
- ☐ İnformasiyanı qoruyan xüsusi proqram
- ☐ İnformasiya təhlükəsizliyi proqramı
- ☐ Standart proqramlardan biri

410 Servis proqramların funksiyası:

- ☐ İstifadəçinin proqram paketinə xidmət və onların yerinə yetirilməsinə nəzarət
- ☒ İstifadəçiyə əlavə xidmətlər göstərmək və əməliyyat sisteminin imkanlarını genişləndirmək
- ☐ Kompüterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aradan qaldırmaq
- ☐ Əməliyyat sisteminin imkanlarını genişləndirmək
- ☐ Proqramları yükləmək və onun yerinə yetirilməsinə nəzarət etmək

411 Proqram təminatının təsnifatı necə aparılır?

- ☐ Proqramlar yığımına görə
- ☒ Yerinə yetirilməsi funksiyasından asılılığına görə
- ☐ Sistem proqram təminatı, tətbiqi proqramlar
- ☐ Proqram idarəetmə qurğusuna görə
- ☐ Tətbiqi proqram təminatı

412 Virus nədir?

- ☐ Xəstəlik
- ☒ Kiçik həcmli xüsusi proqram
- ☐ Standart proqramlardan biri
- ☐ Xüsusi qurğu
- ☐ Kompüterlə heç bir əlaqəsi yoxdur

413 Texniki xidmət proqramının əsas növləri:

- ☐ xüsusi nəzarət proqramları və Norton Commander
- ☒ Test proqramı və xüsusi nəzarət proqramları
- ☐ Verilənlərin ötürülməsi və arxivləşdirmə proqramı
- ☐ Test proqramı və əməliyyat sistemləri
- ☐ Tətbiqi proqram təminatı və antivirus proqramları

414 Texniki xidmət proqramının vəzifəsi?

- ☐ Fayl sisteminə və disklərə xidmət

- ☒ Kompyuterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək
- ☐ İstifadəçiyə yeni interfeysin təqdim edilməsi
- ☐ Verilənlərin bərpası və arxivləşdirmə
- ☐ İstifadəçiyə əlavə xidmət etmək və ƏSnin imkanlarını genişləndirmək

415 Antivirus proqramı hansı növ proqrama aiddir?

- ☐ Xüsusi nəzarət proqramına
- ☒ Serviz proqramına
- ☐ Tətbiqi proqram təminatına
- ☐ Üsulayönümlü proqrama
- ☐ Əməliyyat sistemlərinə

416 Sistem proqram təminatının əsas funksiyası:

- ☐ Kompyuter ilə istifadəçi arasında dialoq yaratmaq
- ☒ Kompyuterin işini və informasiyanın emalı prosesini idarə etmək
- ☐ İnformasiyanın mübadiləsinə həyata keçirmək
- ☐ Müəyyən sinif məsələlərin həllini təşkil etmək
- ☐ Kompyutərə qoşulan xarici qurğuların parametrlərini təyin etmək

417 Proqram təminatı funksiyasına görə bölünür:

- ☐ Texniki xidmət proqramı və servis proqramı
- ☒ Sistem proqramları və tətbiqi proqram təminatı
- ☐ Problemyönümlü və üsulayönümlü proqram
- ☐ Test proqramı və tətbiqi proqram təminatı
- ☐ Sistem proqram təminatı və texniki xidmət proqramı

418 Proqram təminatı nədir?

- ☐ Əməliyyat sisteminin imkanlarını genişləndirən proqram
- ☒ Kompyuterin fəaliyyəti, informasiyanın emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi
- ☐ Tətbiqi proqramlar üçün normal mühitin təmin edilməsi üçün istifadə olunan proqramlar
- ☐ Xüsusi nəzarət proqramı
- ☐ İnformasiyanın mübadiləsinin həyata keçirilməsi üçün istifadə olunan proqram

419 Utilit nədir və nə üçündür?

- ☐ servis proqramıdır, kompüterlə işi asanlaşdırmaq üçündür
- ☒ servis proqramıdır, əməliyyat sisteminin imkanlarını genişləndirmək üçündür
- ☐ servis proqramıdır, kompüterlə ünsiyyət mühiti yaratmaq üçündür
- ☐ servis proqramıdır, kompüterlə işi əyaniləşdirmək üçündür
- ☐ servis proqramıdır, kompüterlə işi vizuallaşdırmaq üçündür

420 Örtük proqram nədir və nə üçündür?

- ☐ kompüterlə rahat iş rejimidir, işi vizuallaşdırmaq üçündür
- ☒ əməliyyat sisteminin münasib interfeysidir, işi asanlaşdırmaq üçündür
- ☐ digər proqramları işlədən üstqurumdur, işi asanlaşdırmaq üçündür
- ☐ digər proqramları işlədən üstqurumdur, işi vizuallaşdırmaq üçündür
- ☐ kompüterlə ünsiyyət mühitidir, işi asanlaşdırmaq üçündür

421 Servis proqramlar neçə qrupa bölünür və hansılardır?

- ☐ 3 qrupa: örtük proqramlar, polifaqlar və antivirus proqramlar
- ☐ 3 qrupa: örtük proqramlar, utilitlər və diskə xidmət proqramları
- ☐ 3 qrupa: standart proqramlar, utilitlər və antivirus proqramlar

- ☒ 3 qrupa: örtük proqramlar, utilitlər və antivirus proqramlar
- ☐ 3 qrupa: standart proqramlar, polifaqlar və antivirus proqramlar

422 Servis proqramların əsas funksiyaları hansılardır?

- ☐ kompüter virusları ilə mübarizə
- ☐ arxivləşdirmə və arxiv açma
- ☐ daxili və xarici yaddaşlar arasında mübadiləni sürətləndirmək
- ☐ istifadəçi interfeysini təkmilləşdirmək, verilənlərin mühafizəsi, bərpası
- ☒ bu cavabların hamısı qismən doğrudur

423 Qrafik redaktor nə iş görür?

- ☒ əsasını şəkillə (qrafika) iş aparılması təşkil edir
- ☐ bütün cavablar düzdü
- ☐ əsasını verilənlər bazası ilə iş təşkil edir
- ☐ əsasını cədvəldə hesablama təşkil edir
- ☐ əsasını mətinlə iş təşkil edir

424 Hansı mətn redaktoru Ms Office-ə daxildir

- ☐ MultiEdit
- ☐ Word Perfect
- ☐ Leksikon
- ☒ MS Word
- ☐ ChiWriter

425 Mətn redaktoru nə iş görür?

- ☒ əsasını mətinlə iş təşkil edir
- ☐ bütün cavablar düzdü
- ☐ əsasını verilənlər bazası ilə iş təşkil edir
- ☐ əsasını cədvəldə hesablama təşkil edir
- ☐ əsasını şəkillə iş aparılması təşkil edir

426 Redaktor nədir?

- ☐ bir növ informasiyanın redaktəsini reallaşdıran proqramdır
- ☒ Mətn, qrafik və digər verilənlərin emalı üçün olan tətbiqi proqram paketidir
- ☐ bir növ informasiyanın emal texnologiyasını reallaşdıran proqramdır
- ☐ bir növ faylı yaratmağa, işləməyə və ləğv etməyə imkan verən proqramdır
- ☐ informasiya üzərində hər cür əməliyyat aparmağa imkan verən proqramdır

427 Proqram təminatı necə hissəyə bölünür?

- ☐ 6.0
- ☐ 5.0
- ☒ 2
- ☐ 4.0
- ☐ 3

428 Sistem proqram təminatı necə hissəyə bölünür?

- ☐ 5.0
- ☐ 4.0
- ☐ 3
- ☒ 2
- ☐ 6.0

429 Proqram təminatına aid deyil

- ☐ Ms Word
- ☐ Windows NT
- ☐ MS Office
- ☐ Ms Excel
- ☒ Monitor

430 Hansı proqram vasitəsilə Windowsda şəkil çəkmək mümkündür?

- ☐ Power Point
- ☒ Paint
- ☐ Prompt
- ☐ Notepad
- ☐ Access

431 ...- qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır

- ☐ OS
- ☒ Macintosh
- ☐ Windows
- ☐ Palm OS
- ☐ DOS

432 ...- Garnet OS kimi də tanınan Palm mobil əməliyyat sistemi 1996-cı ildə PDA-lar üçün Palm Inc şirkəti tərəfindən istehsal edilməyə başlanılmışdır.

- ☐ Mac
- ☒ Palm OS
- ☐ DOS
- ☐ Windows
- ☐ OS

433- UNIX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir.

- ☐ Mac
- ☒ Linux
- ☐ DOS
- ☐ Windows
- ☐ OS

434- 1969-cu ildə Ken Thompson və Denis Riçi tərəfindən Bell Laboratori- yalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir.

- ☐ Mac
- ☒ UNIX
- ☐ DOS
- ☐ Windows
- ☐ OS

435 Windows-95 necə dərəcəlidir?

- ☐ 1024.0
- ☒ 16/32
- ☐ 32.0
- ☐ 16
- ☐ 64.0

436 Windows-98 necə dərəcəlidir?

- ☐ 1024.0
- ☒ 32
- ☐ 8.0
- ☐ 16
- ☐ 64.0

437 Windows əməliyyatlar sistemində faylın adı neçə simvol ola bilər?

- ☐ 64.0
- ☒ 256
- ☐ 16.0
- ☐ 8
- ☐ 32.0

438 Sistem nədir?

- ☐ bir biri ilə müəyyən münasibətdə olan elementlərin icmal.
- ☒ Bütün variantlar doğrudur.
- ☐ Məqsədə çatmaq vasitəsi
- ☐ Sistem kimi baxmaq istədiyimiz hər şey
- ☐ Bir-biri ilə bağlı obyektlərin birləşməsi

439 DOS nədir?

- ☐ Metosistem strukturu.
- ☒ Kompüterlər üçün nəzərdə tutulmuş kiçik və sadə bir əməliyyat sistemi
- ☐ İnformasiya cəmiyyətinin əsasını və məqsədiniç informasiya və biliklərini təşkil edən sivilizasiya
- ☐ İnformasiya cəmiyyəti quruculuğuna dair Beynəlxalq sistem
- ☐ Təhlil obyektinin müəyyən edilməsi

440 Faylın adındakı ikinci hissə nəyi bildirir?

- ☐ Heç bir mənası yoxdur
- ☒ Faylın tipini;
- ☐ Faylın ölçüsünü;
- ☐ Fayla qoyulan ixtiyari adı
- ☐ Faylın yaranma tarixini.

441 Fayla olan yolda D:\ mango \collection .doc yazılışı nəyi göstərir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ D-faylın yerləşdiyi disk, mango - yerləşdiyi qovluğu ,collection - faylın adını, doc-tipini
- ☐ D- qovluğu, mango - collection genişlənməni, doc- faylın
- ☐ D- proqramı, faylı, mango \-qovluğu, doc- genişlənməni göstərir
- ☐ Bütün cavablar doğrudur

442 mp3 genişlənməsi hansı fayllar üçün nəzərdə tutulur?

- ☐ heç biri
- ☒ Audio-səs fayllar
- ☐ İcra olunan fayllar
- ☐ Excel faylları
- ☐ Qrafik fayllar

443 Əmrlər yaddaş xanalarında necə saxlanılırlar?

- ☐ Bir ünvanlı
- ☐ İki ünvanlı
- ☒ İkilik kodda

- ☐ Üç ünvanlı
- ☐ Dəyişən ünvanlı

444 kompyuterin yerinə yetirməli olduğu elementar əməlin təsviridir.

- ☒ əmr
- ☐ kod
- ☐ registr
- ☐ proqram
- ☐ yaddaş

445 UNIX ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil əməliyyat sistemi hansıdır?

- ☐ Machintosh
- ☐ UNIX
- ☐ Palm Os
- ☒ Linux
- ☐ Windows

446 Bir disketə yerləşən əməliyyat sistemi hansıdır?

- ☐ UNIX
- ☐ Palm Os
- ☐ Machintosh
- ☐ Windows
- ☒ DOS

447 Kompüterin fəaliyyətini təşkil və idarə edən proqramlar toplusu necə adlanır?

- ☐ Sistem proqramları
- ☒ Əməliyyat sistemləri
- ☐ Şəbəkə sistemləri
- ☐ Tətbiqi proqram paketi
- ☐ Xidməti proqram sistemləri

448 Qlobal şəbəkələrdə istifadəçilər arasında məsafə nə qədər olmalıdır?

- ☐ 100 km
- ☐ 50000 km
- ☐ 30000 km
- ☒ 10000-15000 km;
- ☐ 200 km

449 Kompüter şəbəkə arxitekturasının müxtəlif səviyyələrinin uyğunluğunu təmin edən proqram nə adlanır?

- ☐ Heç biri düz deyil
- ☐ format
- ☐ interfeys
- ☒ protokol
- ☐ ümumi standart

450 Kompüterin fəaliyyətini təşkil və idarə edən proqramlar toplusu necə adlanır?

- ☐ Şəbəkə sistemləri
- ☐ Sistem proqramları
- ☐ Xidməti proqram sistemləri
- ☒ Əməliyyat sistemi
- ☐ Tətbiqi proqram paketi

451 Faylın adı neçə hissədən ibarətdir?

- ☐ 3.0
- ☐ 1
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 2

452 Fayl nədir?

- ☐ Qovluq;
- ☐ İcra olunan proqram;
- ☐ Disk
- ☒ İnformasiyanın diskdə adlandırılmış yeri;
- ☐ Operativ yaddaşda yerləşən informasiya.

453 Faylın adındakı ikinci hissə nəyi bildirir?

- ☐ Faylın ölçüsünü;
- ☐ Fayla qoyulan ixtiyari adı;
- ☐ Heç bir mənası yoxdur;
- ☐ Fayl yazılan kataloqu
- ☒ Faylın tipini;

454 Silinmiş faylları geri qaytarmaq üçün hansı obyektə daxil olmaq lazımdır?

- ☐ my document
- ☐ downloads
- ☐ Windows
- ☒ Recycle Bin
- ☐ My computer

455 əməliyyat sistemlərinin iş rejimləri?

- ☐ real vaxt
- ☐ multi proqramlarla
- ☐ paket ilə iş
- ☒ bütün cavablar doğrudur
- ☐ real vaxt bölgüsü

456 Faylın adı maksimum neçə simvoldan ibarət ola bilər?

- ☐ 8
- ☐ 16.0
- ☐ 64.0
- ☒ 256
- ☐ 32.0

457 Əməliyyat sistemləri hansı funksiyaları yerinə yetirir?

- ☐ informasiyanın təşkilini və mühafizəsini təmin edir
- ☐ kompüterə söndürür
- ☐ kompüterlə periferiya qurğuları arasında verilənlərin mübadiləsini təşkil edir
- ☒ istifadəçi ilə dialoqu təşkil edir, aparatları və kompüter resurslarını idarə edir
- ☐ giriş çıxış qurğularını işə qoşur

458 İnformasiya resurslarından istifadəsinə görə əməliyyat sistemləri:

- ☐ şəbəkə və çoxməsələli

- ☐ biristifadəçi və çoxistifadəçi
- ☐ birkompüterli
- ☒ Lokal və şəbəkə
- ☐ birməsələli və çoxməsələli

459 Əməliyyat sistemlərin yaranma tarixi ardıcılığı

- ☐ Unix, OC/2, MS DOS, Windows
- ☐ OC/2, Windows, Unix, MS DOS
- ☐ MS DOS, OC/2, Windows, Unix
- ☒ Unix, MS DOS, OC/2, Windows
- ☐ OC/2, MS DOS, Windows, Unix

460 Kompüterdə hansı sənədlər virusa yoluxa bilər?

- ☐ qrafik fayllar
- ☐ heç biri
- ☐ səs faylları
- ☐ video fayllar
- ☒ proqram və sənədlər

461 Sistem proqram təminatının tərkib hissələri?

- ☐ Serviz proqramı, antiviruslar, tətbiqi proqramlar
- ☐ İlk yükləmə bloku, proqramlaşdırma sistemi, tətbiqi proqramlar
- ☒ Əməliyyat sistemi, proqramlaşdırma sistemi, texniki proqram, servis proqramı
- ☐ Sıxlaşdırma proqramları, tətbiqi proqram təminatı və əməliyyat sistemləri
- ☐ Əməllər prosessoru, alqoritmik dillər, tətbiqi proqram paketləri

462 Çoxməsələli əməliyyat sistemləri hansılardır

- ☐ MSDOS, UNIX, MSSYS, və s.
- ☐ UNIX, OS/2, MSDOS
- ☐ UNIX, MSDOS, Windows
- ☒ UNIX, OS/2, Windows və s.
- ☐ MSDOS, OS/2, Windows

463 Birməsələli əməliyyat sistemi hansıdır və necə işləyir?

- ☐ Unix
- ☐ Windows
- ☒ MSDOS
- ☐ Lunix
- ☐ hamsı

464 Bir neçə istifadəçinin bir EHM-də eyni vaxtda, paralel işlənməsinə imkan verən maşınlar hansı nəsllə mənsubdur?

- ☐ II nəsildə
- ☐ hamsında
- ☐ I nəsildə
- ☒ IV nəsllə
- ☐ III nəsllə

465 İlk əməliyyat sistemləri ilk dəfə hansı nəsillə EHM-lərdə yaradılmışdır?

- ☒ II nəsildə
- ☐ hamsında
- ☐ I nəsildə

- ☐ IV nəşildə
- ☐ III nəşildə

466 Geniş istifadə olunan elektron cədvəllər hansılardır?

- ☐ Ms Access
- ☐ Ms power point
- ☐ Ms Word
- ☐ MS Office
- ☒ Ms Excel

467 Elektron cədvəllər nədir?

- ☐ faset quruluşlu cədvəllər sistemi
- ☐ super kalkulyator
- ☐ adi kalkulyator
- ☒ cədvəlin emalı üçün təyin olunan tətbiqi proqram paketi
- ☐ avtomatlaşdırılmış kalkulyator

468 Redaktorun növləri:

- ☐ Cədvəl prosessoru, qrafik, nəşriyyat
- ☐ Mətn, qrafik, elektron
- ☒ Mətn, qrafik, nəşriyyat
- ☐ Mətn, şəbəkə, nəşriyyat
- ☐ Cədvəl prosessoru qrafik, mətn

469 Windows NT və sonrakı əməliyyat sistemlərində istifadə edilən fayl sistemi

- ☐ FAT
- ☐ FAT66
- ☐ FAT32
- ☒ NTFS
- ☐ NTFS34

470 Windows 95 OSR2 və daha aşağı versiyalar tərəfindən dəstəklənən standart fayl sistemi

- ☐ FAT65
- ☐ NTFS33
- ☒ FAT32
- ☐ NTFS
- ☐ FAT

471 DOS və Windows 9x/Me əməliyyat sistemləri tərəfindən dəstəklənən standart fayl sistemi

- ☐ NTFS32
- ☒ FAT
- ☐ NTFS
- ☐ FAT32
- ☐ FAT64

472 Verilənlərin emalı prosesində kompüterin icra etdiyi əmərlər ardıcılığı...

- ☐ pozulmamalıdır
- ☐ dəyişdirilə bilər
- ☒ proqram adlanır
- ☐ daim dəyişir
- ☐ alqoritm adlanır

473 Kitabın səhifəsində 32 sətir və hər sətirdə 64 simvol vardır. 320 səhifəlik kitabı neçə Kbayt faylda yerləşdirmək olar?

- ☐ 18.0
- ☐ 546.0
- ☒ 640
- ☐ 160.0
- ☐ 320

474 Elektron cədvəllər nədir?

- ☐ cədqrafikanınvəlin emalı üçün təyin olunan tətbiqi proqram paketi
- ☐ səsin emalı üçün təyin olunan tətbiqi proqram paketi
- ☐ mətnin emalı üçün təyin olunan tətbiqi proqram paketi
- ☐ şəklin emalı üçün təyin olunan tətbiqi proqram paketi
- ☒ cədvəlin emalı üçün təyin olunan tətbiqi proqram paketi

475 Redaktorun növləri:

- ☐ Mətn, qrafik, elektron
- ☐ Cədvəl prosessoru qrafik, mətn
- ☐ Mətn, şəbəkə, nəşriyyat
- ☐ Cədvəl prosessoru, qrafik, nəşriyyat
- ☒ Mətn, qrafik, nəşriyyat

476 Aşağı səviyyədəki obyektlərin yuxarı səviyyədə yerləşən obyektlərdən asılılığını göstərilən model?

- ☐ Qrafik
- ☐ Cədvəl
- ☐ Relyasiya
- ☒ İyerarxiya
- ☐ Şəbəkə

477 Tətbiqi proqram təminatına daxildir:

- ☐ İstifadəçinin işçi proqramları, əməliyyat sistemləri
- ☐ Tətbiqi proqram paketi, texniki xidmət proqramları
- ☐ Əməliyyat sistemləri, texniki xidmət proqramları
- ☒ Tətbiqi proqram paketi, istifadəçinin işçi proqramları
- ☐ Universal proqramları, əməliyyat sistemləri

478 Tətbiqi proqrama aid olan hansıdır?

- ☐ Utilit
- ☐ Örtük
- ☐ Drayver
- ☐ Nüvə
- ☒ Dizayn proqramları

479 Viruslar əsasən hansı məqsədlərlə yaradılır?

- ☐ Proqramları pozmaq, satıs, özünü təstiq
- ☐ İntiqam, satıs, proqramları qorumaq
- ☐ Proqramları pozmaq, kommersiya, özünü təstiq
- ☐ İntiqam,kommersiya, özünü təstiq
- ☒ Kommersiya sirri,özünü təstiq,proqramları qorumaq

480 MS Word mətn redaktorunun yaradılmış sənədin genişlənməsi aşağıdakılardan hansıdır?

- ☒ doc
- ☐ txt
- ☐ exe
- ☐ xls
- ☐ com

481 Aşağıdakılardan hansı səs daxil etmə qurğusudur?

- ☐ Printer
- ☐ Mouse
- ☐ Joystik
- ☒ Mikrofon
- ☐ Klaviatura

482 mp4 genişlənməsi hansı fayllar üçün nəzərdə tutulur?

- ☐ heç biri
- ☐ Qrafik fayllar
- ☐ Excel faylları
- ☐ İcra olunan fayllar
- ☒ Video fayllar

483 doc genişlənməsi hansı fayllar üçün nəzərdə tutulur?

- ☐ heç biri
- ☐ Audio-səs fayllar
- ☐ İcra olunan fayllar
- ☒ Word faylları
- ☐ Qrafik fayllar

484 xls genişlənməsi hansı fayllar üçün nəzərdə tutulur?

- ☐ heç biri
- ☐ Audio-səs fayllar
- ☐ İcra olunan fayllar
- ☒ Excel faylları
- ☐ Qrafik fayllar

485 MS Exceldə düstür yazılmağa başlayarkən hansı simvol istifadə olunur?

- ☐ (
- ☐ *
- ☐ ,
- ☒ =
- ☐ #

486 Aşağıdakılardan hansı brauzerdir?

- ☐ Facebook
- ☐ Notepad
- ☐ Twitter
- ☒ İnternet Explorer
- ☐ Microsoft Outlook

487 Aşağıdakılardan hansı brauzerdir?

- ☐ Twitter
- ☐ Notepad
- ☐ Facebook

- ☐ Microsoft Outlook
- ☒ Chrome

488 Aşağıdakılardan hansı brauzerdir?

- ☐ Twitter
- ☐ Notepad
- ☐ Facebook
- ☐ Microsoft Outlook
- ☒ Opera

489 Tətbiqi program icra zamanı hansı yaddaşda saxlanılır?

- ☐ Keş yaddaş
- ☐ daxili yaddaş
- ☒ Əməli yaddaş
- ☐ xarici yaddaş
- ☐ hamsında

490 Arxivləşdirmə proqramlarına aid deyil:

- ☐ Arj, WinRar,.Com
- ☐ WinZip , .Zip .Rar
- ☐ WinZip, WinRar, WinArj
- ☐ UnRar, .Exe, PkZip
- ☒ Word.exe, Excel.exe

491 Arxivləşdirmə proqramları nə üçün istifadə olunur?

- ☒ Faylları sıxaraq daha kiçik həcmdə surətini çıxararaq onları bir faylda saxlamaq məqsədilə
- ☐ Kompüterə əlavə xidmətlərin göstərilməsi məqsədilə
- ☐ Əməliyyat sistemlərinin imkanlarını genişləndirmək
- ☐ Kompüterin virusa yoluxmasının qarşısını almaq məqsədilə
- ☐ İnterfeysinin imkanlarını genişləndirmək

492 Hansı ad sərt diskin adıdır?

- ☒ C:
- ☐ E:
- ☐ heç biri
- ☐ B:
- ☐ A:

493 Faylda edilmiş düzəlişləri saxlamaq üçün nə etmək lazımdır?

- ☐ faylı bağlamaq
- ☒ faylı yadda saxlamaq
- ☐ faylı sıxmaq
- ☐ faylı silmək
- ☐ faylı çap etmək

494 Windows sistemində arxivləşdirmə proqramları:

- ☒ WinZip, WinRar, WinArj
- ☐ Arj, WinRar,.Com
- ☐ WinZip , .Exe,.Zip .Rar
- ☐ UnRar, .Exe, PkZip
- ☐ Zip, Rar, exe

495 Tətbiqi proqram təminatı dedikdə, nə başa düşülür?

- ☒ istifadəçi məsələsini həll edən proqramlar toplusu
- ☐ tətbiqi proqram paketləri toplusu
- ☐ tətbiqi məsələləri həll edən proqramlar toplusu
- ☐ nəzəri mənası bəlli olan tətbiqi proqramlar
- ☐ icraya hazır proqramlar toplusu

496 Tətbiqi proqram təminatının başlıca təyinatı:

- ☐ Kompüterə əlavə xidmətlərin göstərilməsi
- ☐ İnterfeysinin imkanlarını genişləndirmək
- ☐ Servis xidmətlərin göstərilməsi
- ☒ İstifadəçinin konkret məsələsinin işlənilib hazırlanması və yerinə yetirilməsi
- ☐ Əməliyyat sistemlərinin imkanlarını genişləndirmək

497 Redaktorun əsas məqsədi:

- ☐ İstifadəçinin imkanlarını genişləndirmək
- ☒ Mətnlərin, qrafiki məlumatların və təsvirlərin yaradılması və dəyişdirilməsi
- ☐ Cədvəllərdə hesablamaların aparılması
- ☐ Təsvirlərin yaradılması və dəyişdirilməsi
- ☐ İstifadəçinin imkanlarını genişləndirmək və təsvirlərin yaradılması

498 Ms Excel sistemində xana nə deməkdir?

- ☐ proqram
- ☒ Sətir və sütunun kəsişməsi
- ☐ sətir
- ☐ sütun
- ☐ mətn

499 MS Excel-də B1, B2, B3, B4, B10 oyuqlarında ən böyük ədədin tapılması üçün düstur sətirində nə yazmaq lazımdır?

- ☐ =Max(B1:B4)
- ☒ =Max(B1:B4;B10)
- ☐ =Min(B1:B4;B10)
- ☐ =Max (B1:B10)
- ☐ =Min(B1:B10)

500 Redaktorun əsas məqsədi:

- ☐ İstifadəçinin imkanlarını genişləndirmək
- ☒ Mətnlərin, qrafiki məlumatların və təsvirlərin yaradılması və dəyişdirilməsi
- ☐ Cədvəllərdə hesablamaların aparılması
- ☐ Təsvirlərin yaradılması və dəyişdirilməsi
- ☐ İstifadəçinin imkanlarını genişləndirmək və təsvirlərin yaradılması

501 Office proqramları hansı növ proqram paketlərinə aid edilə bilər:

- ☐ Sistem proqramlara
- ☒ Ümumi təyinatlı tətbiqi proqram paketlərinə
- ☐ Xidməti proqram paketlərinə
- ☐ Instrumental proqramlara
- ☐ Əməliyyat sistemlərinə

502 Redaktor nədir?

- ☐ informasiya üzərində hər cür əməliyyat aparmağa imkan verən proqramdır
- ☒ Mətn, qrafik və digər verilənlərin emalı üçün olan tətbiqi proqram paketidir
- ☐ bir növ informasiyanın emal texnologiyasını reallaşdıran proqramdır
- ☐ bir növ faylı yaratmağa, işləməyə və ləğv etməyə imkan verən proqramdır
- ☐ bir növ informasiyanın redaktəsini reallaşdıran proqramdır

503 Mətn redaktoru nə iş görür və hansı redaktor çox tətbiq edilir?

- ☐ mətni ekrana yazır, emal edir, lazımı dizaynla çap edir. MultiEdit
- ☒ mətni fayla yazır, emal edir, lazımı dizaynla çap edir. • Microsoft Word
- ☐ mətni yaddaşa yazır, emal edir, lazımı dizaynla çap edir. Word Perfect
- ☐ mətni qovluğa yazır, emal edir, lazımı dizaynla çap edir. Leksikon
- ☐ mətni diskə yazır, emal edir, lazımı dizaynla çap edir. ChiWriter

504 Bütün mətni necə kopyalamağ olar?

- ☐ Ctrl+D
- ☒ Ctrl+A
- ☐ Ctrl+C
- ☐ Ctrl+V
- ☐ Ctrl+Z

505 Hansı proqram microsoft şirkətinə məxsus deyil?

- ☐ MS Word
- ☒ Photoshop
- ☐ MS ACCESS
- ☐ MS EXCEL
- ☐ MS Power Point

506 Mətn redaktorunu seçin

- ☐ heç biri
- ☒ MS Word
- ☐ MS ACCESS
- ☐ MS EXCEL
- ☐ MS Power Point

507 Aşağıdakılardan hansı verilənlər bazasını idarəetmə sistemidir?

- ☐ heç biri
- ☒ MS Access
- ☐ Notepad
- ☐ MS Word
- ☐ Wordpad

508 Aşağıdakılardan hansı elektron cədvəl proqramıdır?

- ☐ heç biri
- ☒ MS Excel
- ☐ Notepad
- ☐ MS Word
- ☐ Wordpad

509 Aşağıdakılardan hansı qrafik redaktorudur?

- ☐ heç biri
- ☒ MS Paint
- ☐ Notepad

- ☐ MS Word
- ☐ Wordpad

510 Aşağıdakılardan hansı mətn redaktoru deyil?

- ☐ heç biri
- ☒ MS Paint
- ☐ Notepad
- ☐ MS Word
- ☐ Wordpad

511 Göstərilən genişlənmələrdən hansı qrafik fayla aiddir

- ☐ pdf
- ☒ gif
- ☐ txt
- ☐ doc
- ☐ rtf

512 Göstərilən genişlənmələrdən hansı qrafik fayla aiddir

- ☐ pdf
- ☒ jpg
- ☐ txt
- ☐ doc
- ☐ rtf

513 Göstərilən genişlənmələrdən hansı səs faylına aiddir

- ☐ pdf
- ☒ mp3
- ☐ txt
- ☐ doc
- ☐ rtf

514 Göstərilən genişlənmələrdən hansı elektron cədvəl faylına aiddir

- ☐ pdf
- ☒ xls
- ☐ txt
- ☐ doc
- ☐ rtf

515 Göstərilən genişlənmələrdən hansı mətn faylına aid deyil

- ☐ pdf
- ☒ jpg
- ☐ txt
- ☐ doc
- ☐ rtf

516 Göstərilən genişlənmələrdən hansı mətn faylına aid deyil

- ☐ rtf
- ☐ pdf
- ☐ doc
- ☐ txt
- ☒ gif

517 Göstərilən genişlənmələrdən hansı mətn faylına aid deyil

- ☐ pdf
- ☐ doc
- ☐ txt
- ☒ mp4
- ☐ rtf

518 Göstərilən genişlənmələrdən hansı mətn faylına aid deyil

- ☐ txt
- ☐ doc
- ☐ pdf
- ☐ rtf
- ☒ mp3

519 Göstərilən genişlənmələrdən hansı mətn faylına aid deyil

- ☐ doc
- ☒ exe
- ☐ txt
- ☐ rtf
- ☐ pdf

520 Göstərilən genişlənmələrdən hansı mətn faylına aid deyil

- ☐ txt
- ☐ doc
- ☐ pdf
- ☐ rtf
- ☒ com

521 Göstərilən genişlənmələrdən hansı mətn faylına aid deyil

- ☐ doc
- ☐ txt
- ☒ xls
- ☐ rtf
- ☐ pdf

522 Office proqramları hansı növ proqram paketlərinə aid edilə bilər:

- ☐ Instrumental proqramlara
- ☐ Xidməti proqram paketlərinə
- ☒ Ümumi təyinatlı tətbiqi proqram paketlərinə
- ☐ Əməliyyat sistemlərinə
- ☐ Sistem proqramlara

523 İnternetdə baza protokolu hansıdır?

- ☐ FTP
- ☐ HTML
- ☐ ISP
- ☒ TCP/IP
- ☐ HTTP

524 WWW nədir?

- ☐ protokol

- ☐ Hipermetinlərin nişanlanması dili
- ☐ global komputer şəbəkəsi
- ☒ World Wide Web
- ☐ verilənlər bazası

525 LAN hansı şəbəkədir?

- ☐ Lokal və global
- ☐ fərdi şəbəkə
- ☐ şəhər şəbəkəsi
- ☒ lokal şəbəkə
- ☐ global şəbəkə

526 PAN hansı şəbəkədir?

- ☐ lokal şəbəkə
- ☐ şəhər şəbəkəsi
- ☐ global şəbəkə
- ☒ fərdi şəbəkə
- ☐ Lokal və global

527 MAN hansı şəbəkədir?

- ☐ Lokal və global
- ☐ global şəbəkə
- ☐ fərdi şəbəkə
- ☐ lokal şəbəkə
- ☒ şəhər şəbəkəsi

528 WAN hansı şəbəkədir?

- ☐ şəhər şəbəkəsi
- ☐ lokal şəbəkə
- ☒ global şəbəkə
- ☐ fərdi şəbəkə
- ☐ Lokal və global

529 World Wide Web nədir?

- ☐ heç biri
- ☐ sayt
- ☐ proqramlaşdırma dili
- ☐ hipermetin dili
- ☒ İnternet şəbəkəsinə yerləşdirilən qarşılıqlı əlaqəli sənədlər sistemi

530 Http-nədir?

- ☐ faylların ötürmə protokolu
- ☐ İnternetin fayl sistemi
- ☐ söz
- ☐ verilənlər bazası
- ☒ İstənilən hipermetnli informasiyanı ötürmə protokolu

531 Tətbiqi proqram paketinin (TPP) hansı növləri var?

- ☐ Qlobal şəbəkə üçün
- ☒ Bütün variantlar doğrudur
- ☐ Hesablama prosesinin təşkili üçün
- ☐ Problemə istiqamətli

☐ Ümumi təyinatlı

532 İnternetə qoşulmuş kompüterdə nəyin olması vacibdir?

- ☐ hamısı doğrudur
- ☐ web -serverin
- ☐ ev web səhifəsinin
- ☒ İP-unvanın
- ☐ domen adının

533 Kompüter şəbəkələrinin qurulma üsuluna görə İT-nin təsnifatı: 1. Lokal; 2. Multimedia sistemləri; 3. Çoxsəviyyəli; 4. əmr interfreysinə malik; 5. Cədvəl prosessoru olan.

- ☐ 1,2,5
- ☐ 1,3,5
- ☐ 2,4
- ☒ 1,3
- ☐ 3,5

534 İnternetə qoşulma üsuludur:

- ☐ Mobil rabitə və İnternet
- ☐ Dial-Up bağlantı
- ☐ Simsiz İnternet bağlantısı
- ☐ Peyk İnterneti
- ☒ Bütün cavablar doğrudur

535 Wais (Wide Area Information Servers) nə deməkdir?

- ☐ Gopher tipli serverin məzmunu
- ☐ İnternetin fayllar sistemi
- ☐ istənilən hipermətnli informasiyanı ötürmə protokolu
- ☐ Faylları ötürən protokol
- ☒ İnternetin verilənlər bazaları sistemi (global informasiya xidməti)

536 Kompüter informasiyanı uzaq məsafəyə ötürmək və almaq məqsədilə telefon xəttinə qoşmaq üçün istifadə olunur

- ☐ coystik
- ☒ modem
- ☐ şəbəkə kartı
- ☐ qrafik planşet
- ☐ sensorlu panel

537 Lokal kompüter şəbəkəsi dedikdə, nə nəzərdə tutulur?

- ☐ konkret rəhbərliyi olan kompüter şəbəkəsi
- ☐ bir müəssisədə yerləşən kompüterləri birləşdirən şəbəkə
- ☒ məhdud məkanda yerləşən və digər şəbəkəyə çıxışı olan • kompüter şəbəkəsi
- ☐ 12 km məsafədə yerləşən kompüterləri birləşdirən şəbəkə
- ☐ adi telefon rabitəsinə əsaslanan kompüter şəbəkəsi

538 İnformasiya inqilabına aiddir

- ☐ hamısı
- ☒ Yazının meydana gəlməsi
- ☐ Telefon,radio, televiziyanın yaranması
- ☐ İnformasiya bolluğunun yaranması
- ☐ İnternetin meydana gəlməsi

539 Elektron poçtun ünvanı aşağıdakılardan hansıdır:

- ☐ e:\work\new\stat.doc
- ☒ nauka@list.ru
- ☐ ftp://lab.un.nn.ru
- ☐ www.nngu.ru
- ☐ http://www.host.ru/index.html

540 Şəbəkədə kompüterin ünvanı:

- ☐ URL
- ☒ IP-ünvan
- ☐ www
- ☐ login
- ☐ domen

541 World Wide Web – İnternet xidmətinin vəzifəsi

- ☐ heç biri
- ☒ qrafik, səs və video daxil olan hipermetinli sənədlərin axtarışı və baxışı
- ☐ elektron məlumatın ötürülməsi
- ☐ faylların ötürülməsi
- ☐ real vaxtda klaviatura ilə yazışma

542 FTP nədir?

- ☐ internetin verilənlər bazaları sistemi
- ☒ faylları ötürən protokol
- ☐ internetin fayllar sistemi
- ☐ İstənilən hipermetinli informasiyanı ötürmə protokolu
- ☐ USENET –in konfransları

543 internetin verilənlər bazaları sisteminin giriş sxemi hansıdır?

- ☐ gopher
- ☒ wais
- ☐ http
- ☐ ftp
- ☐ afs

544 internet şəbəkəsində ən məşhur ensiklopediya hansıdır?

- ☐ Microsoft encarta
- ☒ wikipedia
- ☐ almanac
- ☐ google maps
- ☐ britannica

545 İP -də işlədilən max ədəd

- ☐ 10.0
- ☒ 256
- ☐ 16.0
- ☐ 8
- ☐ 2.0

546 IP unvanları necə hissədən ibarət olur

- ☐ 6 hissədən

- ☒ 2 hissədən
- ☐ 4 hissədən
- ☐ 3 hissədən
- ☐ 5 hissədən

547 Fayl-server texnologiyasının mahiyyəti nədir?

- ☐ Heç biri düz deyil
- ☒ bütün proqramların və verilənlərin şəbəkənin baş mərkəzi kompüterlərində mühafizə edilməsi
- ☐ proqramlar və verilənlər fayllarının şəbəkə kompüterlərində paylanması
- ☐ şəbəkədə qeyri-mərkəzləşdirilmiş idarəetmə
- ☐ şəbəkədə çap işinin mərkəzləşdirilməsi

548 Kompüter hansı şəkildə məlumatı emal edir

- ☐ mətn və qrafik formada
- ☒ rəqəm formasında
- ☐ cədvəl formasında
- ☐ mətn formasında
- ☐ qrafik formada

549 HTML nədir?

- ☐ faylları ötürən protokol
- ☒ mətnləri, qrafikləri, web səhifələrə istinadları özündə birləşdirən kod
- ☐ web sənədin adı
- ☐ web səhifələrin məzmununun qeydə alan dil
- ☐ veb-saytın axtarışını yerinə yetirən açar söz

550 Aşağıdakılardan hansı internet browser deyil?

- ☐ Safari
- ☒ Onenote
- ☐ Opera
- ☐ Firefox
- ☐ Chrome

551 Brauzer nədir?

- ☐ Proqramlaşdırma dili
- ☒ İnternet səhifələrinə baxış proqramı
- ☐ Kompüterin xarici qurğusu
- ☐ İnternetə qoşulmaq üçün qurğu
- ☐ Printer texniki hissəsi

552 Chrome brauzeri hansı şirkətin məhsuludur?

- ☐ Microsoft
- ☒ Google
- ☐ Abode
- ☐ Windows
- ☐ Sun Microsystems

553 Internet Explorer browseri hansı şirkətin məhsuludur?

- ☐ Google
- ☒ Microsoft
- ☐ Abode
- ☐ Windows

- ☐ Sun Microsystems

554 Verilənlər bazasının modellərinin dəyişməsinin səbəbi

- ☐ hamsı
☒ Proqram təminatının cəvək dəyişməsi
☐ Layihənin dəyişməsi
☐ Rəhbərliyin dəyişməsi
☐ Müqavilələrin dəyişməsi

555 Verilənlər bazasının modellərinin dəyişməsinin səbəbi:

- ☐ hamsı
☒ Texniki təminatın cəvək dəyişməsi
☐ Rəhbərliyin dəyişməsi
☐ Kadrların dəyişməsi
☐ Müqavilələrin dəyişməsi

556 Fiziki modeli tərtib etmək üçün hansı xarakteristikalara tələb olunur:

- ☐ hamsı
☒ İS-nin xarakteristikası
☐ İdarə olunan sistemin xarakteristikası
☐ İdarəedici sistemin xarakteristikası
☐ Sadəcə sistemin xarakteristikası

557 Verilənlər bazasının modellərinin təkmilləşdirilməsi səbəbi

- ☐ hamsı
☒ Proqram təminatının cəvək dəyişməsi
☐ Rəhbərliyin dəyişməsi
☐ Müqavilələrin dəyişməsi
☐ Rəhbərliyin cəvək dəyişməsi

558 Bunlardan hansı VB-yə nəzərən xarici model adlanır?

- ☐ hamsı
☒ Xarici istifadəçilərin maraqlarının əks etdirən
☐ İdarə edicilərin maraqlarının əks etdirən
☐ Xarici istifadəçilərin maraqlarını əks etdirən
☐ İnzibatchıların maraqlarını əks etdirən

559 Predmet sahəsi barədə inteqrasiya edilmiş təsəvvürü əks etdirən model hansıdır ?

- ☐ hamsı
☒ Konseptual model
☐ Qlobal model
☐ Dataloji model
☐ Lokal model

560 İstifadə edilən ünsiyyət dilinə görə VB-lər hansı sistemə bölünür ?

- ☐ hamsı
☒ Açıq sistem
☐ İterasiya edilmiş sistem
☐ İnteqrasiya edilmiş sistem
☐ İyerarxialı sistem

561 İstifadə edilən ünsiyyət dilinə görə VB-lər hansı sistemə bölünür ?

- ☐ hamsı
- ☒ Qapalı sistem
- ☐ Aciq sistem
- ☐ Qlobal system
- ☐ Lokal sistem

562 İstifadə edilən ünsiyyət dilinə görə VB-lər hansı sistemə bölünür ?

- ☐ hamsı
- ☒ Aciq və qapalı
- ☐ Sistem və AEY sistem
- ☐ Lokal və qlobal
- ☐ İnteqrasiya və iterasiya edilmiş sistem

563 VB-nin açıq sistemində hansı proqramlaşdırma operatorlarından istifadə edilir?

- ☐ hamsı
- ☒ Geniş proqramlaşdırma operatorlarından
- ☐ Alqoritmik dilə malik operatorlardan
- ☐ Adaptasiya edilmiş operatorlardan
- ☐ Sadələşdirmiş proqramlaşdırma operatorlarından

564 Qapalı VBİS özünə məxsus dili hansıdır?

- ☐ hamsı
- ☒ Son istifadəçi ilə "sual-cavab" dialoqudur
- ☐ Daxili dialoqudur
- ☐ Sadəcə dialoqudur
- ☐ idarə edici ilə dialoqudur

565 Strukturalaşdırılma VB nədir?

- ☐ hamsı
- ☒ Yaddaş obyektləri əvvəlcədən təsnifləşdirilir
- ☐ Yaddaş obyektləri xarakterizə edilmir
- ☐ Yaddaş obyektləri təsnifləşdirilmir
- ☐ Yaddaş obyektləri masından kənar təsvir edilmir

566 VB –lər hansı növü bölünür ?

- ☐ hamsı
- ☒ İyerarxik
- ☐ Sistematik
- ☐ Kibernetik
- ☐ Dinamik

567 VB-lər hansı növlərə bölünür?

- ☐ hamsı
- ☒ Şəbəkə
- ☐ mürəkkəb
- ☐ sadə
- ☐ qrafik

568 VB-nin hansı növü var?

- ☐ hamsı
- ☒ relyasiyalı
- ☐ karelyasiyalı

- ☐ iterasiyalı
- ☐ adaptasiyalı

569 VB –lər hansı növlərə ayrılır ?

- ☐ hamsı
- ☒ İyerarxiyalı, səbəkə və relyasiyalı
- ☐ İyerarxiyalı, inteqrasiyalı və relyasiyalı
- ☐ Karelyasiyalı, səbəkə və relyasiyalı
- ☐ İyerarxiyalı, ənfliasiyalı və və relyasiyalı

570 Müxtəlif kompüterlərdə qarşılıqlı əlaqəli açıq sistem modelinin iki eyniadlı səviyyəsi arasında qarşılıqlı əlaqəni təyin edən qaydalar toplusu necə adlanır?

- ☐ əmr
- ☒ protokpl
- ☐ akt
- ☐ ərizə
- ☐ izahat

571 Hansı antivirus programıdır?

- ☐ AİMP3
- ☒ Kaspersky
- ☐ AdobeReader
- ☐ İtunes
- ☐ AdobeFlashPlayer

572 TPP-nin funksiyasıdır:

- ☐ informasiya yaymaq
- ☐ Proqramlaşdırma
- ☐ Verilənlər bazasını təşkil etmək
- ☒ istifadəçinin müəyyən sinif məsələsini həll etmək
- ☐ kompüterin fəaliyyətini gücləndirmək

573 TCP-nin komponentlərinə daxil deyil:

- ☒ HTML
- ☐ IP
- ☐ ICMP
- ☐ ARP
- ☐ UDP

574 Kriptoqrafiyanın tarixi mərhələlərindən biridir:

- ☐ Passiv kriptoqrafiya
- ☐ informasiya sorğuları ilə kriptoqrafiya
- ☐ Aktiv kriptoqrafiya
- ☒ Sadələvh kriptoqrafiya
- ☐ fiziki kriptoqrafiya

575 Proqram mühafizəsi vəsaitlərinə aid deyil:

- ☐ Disklərin mühafizəsi
- ☐ Aktiv mühafizə
- ☐ informasiya sorğuları ilə mühafizə
- ☐ Passiv mühafizə
- ☒ Sadələvh mühafizə

576 Layihənin əsas komandasının formalaşdırılması informasiya sisteminin qurulmasının hansı mərhələsində yerinə yetirilən işlərə aiddir

- ☐ heç biri
- ☐ layihələndirmə
- ☐ texniki tapşırığın tərtib edilməsi
- ☒ konseptual
- ☐ hazırlama

577 İnformasiya VBİS hansı funksiyanı yerinə yetirir ?

- ☐ hamsı
- ☐ Verilənlərin saxlanması, axtarışı və təhlili
- ☐ Verilənlərin saxlanması, kodlaşdırılması və təqdim edilməsi
- ☒ Verilənlərin saxlanması, axtarışı və təqdim edilməsi
- ☐ Verilənlərin məntiqi əlaqələri; axtarışı və təqdim edilməsi

578 İnformasiya sisteminin həyat dövrünün hazırlıq prosesinə aiddir:

- ☐ heç biri
- ☐ alıcı-müəssisəni sistemlə, proqram məhsulu ilə və proqram təminatı xidməti ilə təchiz edən tədarükçü-müəssisəsinin əməliyyatlarını təsvir edir;
- ☐ sistemi və onun proqram təminatını hazırlayan müəssisənin əməliyyatını təyin edir
- ☒ informasiya sisteminin yaradılması üçün lazım olan maliyyə, material və əmək resurslarının əldə edilməsini nəzərdə tutur
- ☐ sistemin sənədlərində istismara aid göstərilən təlimatlardan fərqli olaraq, burada istifadəçilərə kömək üçün operatorun planlaşdırdığı və öz üzərinə götürdüyü işlər, istifadəçi ilə əks əlaqənin qurulması və s. təyin olunur.

579 İdeyanın formalaşdırılması və məqsədlərin təyini informasiya sisteminin qurulmasının hansı mərhələsində yerinə yetirilən işlərə aiddir?

- ☐ heç biri
- ☐ konseptual
- ☐ texniki tapşırığın tərtib edilməsi
- ☒ layihələndirmə
- ☐ hazırlama

580 Bunlardan hansı verilənlərin işlənməsinin təşkili üsuluna görə VB-ləri fərqləndirir ?

- ☐ Kustar VB
- ☐ Fərdi VB
- ☐ hamsı
- ☐ Sərikli VB
- ☒ Lokal VB

581 Bunlardan hansı paylanmış məlumat bazasının üstün cəhətidir?

- ☐ hamsı
- ☐ Fiziki səviyyədə layihələndirmə cətinləşir
- ☒ Yüku sistemin müxtəlif komponentləri arasında paylamaq imkanı yaradır
- ☐ Sorquları sinxronlaşdırması mürəkkəbləşir
- ☐ Xidmət edici informasiyanın xüsusi cəkisi artır

582 Bunlardan hansı is rejiminə görə VBİS-dir ?

- ☐ təşkilati VBİS informasiya sistemi
- ☐ Paketləşdirilmiş və kustar təyinatlı VBİS
- ☐ Paketləşdirilmiş və kombinəldirilmiş rejimli VBİS
- ☐ Teleisləmə və kombinəldirilmiş rejimli VBİS
- ☒ Paketləşdirilmiş və telisləmə rejimli VBİS

583 müəssisənin kollektiv fəaliyyətinin informasiya dəstəyini təmin edən informasiya sistemi:

- ☐ maliyyə AİS
- ☐ Texnoloji prosesi idarə edən AİS
- ☐ lokal AİS
- ☐ qlobal AİS
- ☒ korporativ AİS

584 Verilənlər bazasının idarəetmə sistemi:

- ☒ Ümumi təyinatlı tətbiqi proqram paketidir
- ☐ Əməliyyat sistemidir
- ☐ Sistem proqram paketidir
- ☐ Xüsusi təyinatlı tətbiqi proqram paketidir
- ☐ İdarəetmənin təşkili üçün istifadə olunan proqram paketidir

585 İnformasiya VBİS hansı funksiyanı yerinə yetirir ?

- ☐ Verilənlərin məntiqi əlaqələri təşkil edilir
- ☐ Verilənlər kodlaşdırılır
- ☐ Verilənlər təhlil edilir
- ☒ Verilənlərin saxlanması təşkil edilir
- ☐ hamısı

586 Əməliyyat VBİS- funksiyası hansıdır?

- ☐ informasiyanı qeyd edilir
- ☐ informasiya toplayır
- ☐ informasiyanı göndərir
- ☐ hamısı
- ☒ hesablama ESI aparır

587 Universal VBİS xarakteristikası hansıdır ?

- ☐ konkret predmet sahəsinə köklənə bilir
- ☐ Tələb olunan predmet sahəsinə köklənə bilir
- ☒ hər hansı bir predmet sahəsinə köklənə bilir
- ☐ Qeyri-formal predmet sahəsinə köklənə bilir
- ☐ hamısı

588 Bunlardan hansı problem-istinaad VBİS ?

- ☐ təşkilati VBİS informasiya sistemi
- ☐ Teleisləmə və kombinədirilmiş rejimli VBİS
- ☒ İxtisaslaşdırılmış VBİS
- ☐ Paketləşdirilmiş və kустar təyinatlı VBİS
- ☐ Paketləşdirilmiş və kombinədirilmiş rejimli VBİS

589 Bunlardan hansı is rejiminə qorə VBİS-dir ?

- ☐ təşkilati VBİS informasiya sistemi
- ☐ Paketləşdirilmiş və kустar təyinatlı VBİS
- ☐ Paketləşdirilmiş və kombinədirilmiş rejimli VBİS
- ☐ Teleisləmə və kombinədirilmiş rejimli VBİS
- ☒ Teleisləmə rejimli VBİS

590 Bunlardan hansı is rejiminə qorə VBİS-dir ?

- ☐ Teleisləmə və kombinədirilmiş rejimli VBİS

- ☐ Paketləşdirilmiş və kombinəşdirilmiş rejimli VBİS
- ☐ təşkilati VBİS informasiya sistemi
- ☐ Paketləşdirilmiş və kустar təyinatlı VBİS
- ☒ Paketləşdirilmiş və telisləmə rejimli VBİS

591 Saxlanan informasiyanın xarakterizinə görə VBİS-hansı sistemə bölünür

- ☐ təşkilati VBİS informasiya sistemi
- ☐ təşkilati VBİS informasiya sistemi
- ☐ təşkilati VBİS informasiya sistemi
- ☒ iqtisadi informasiya sistemi
- ☐ təşkilati VBİS informasiya sistemi

592 Saxlanan informasiyanın xarakterizinə görə VMBİS-hansı sistemə bölünür

- ☐ təşkilati VBİS informasiya sistemi
- ☐ təşkilati VBİS informasiya sistemi
- ☐ təşkilati VBİS informasiya sistemi
- ☒ Elmi-texniki informasiya sistemi
- ☐ təşkilati VBİS informasiya sistemi

593 Bunlardan hansı saxlama informasiyasının xarakterinə görə VBİS-n sisteminə daxil deyildir

- ☐ təşkilati informasiya sistemi
- ☐ iqtisadi informasiya sistemi
- ☐ hamsı
- ☐ Məntiqi informasiya sistemi
- ☒ Fiziki informasiya sistemi

594 Bunlardan hansı verilənlərin işlənməsinin təşkili üsuluna görə VB-ləri fərqləndirir ?

- ☐ Kустar VB
- ☐ Fərdi VB
- ☐ hamsı
- ☐ Sərikli VB
- ☒ Lokal VB

595 Bunlardan hansı verilənlərin işlənməsinin təşkili üsuluna görə VB-ləri fərqləndirir ?

- ☒ Paylanmış VB
- ☐ Assimlyisiya edilmiş VB
- ☐ hamsı
- ☐ Kombinəşdirilmiş VB
- ☐ Konfigurasiya edilmiş VB

596 Bunlardan hansı paylanmış məlumat bazasının üstün cəhətidir?

- ☐ hamsı
- ☐ Sistem mürəkkəbləşir
- ☐ Sorquları sinxronlaşdırmaq problemi mürəkkəbləşir
- ☒ Paylanmış və mərkəzləndirilmiş sistemlərin üstünlüklərini özündə əks etdirir
- ☐ MB-nin məntiqi layihələsədmə cətinləşir

597 Bunlardan hansı paylanmış məlumat bazasının üstün cəhətidir?

- ☐ hamsı
- ☐ Sorquları sinxronlaşdırması mürəkkəbləşir
- ☐ Xidmət edici informasiyanın xüsusi cəkisi artır
- ☐ Fiziki səviyyədə layihələsədmə cətinləşir

- ☒ Yüku sistemin müxtəlif komponentləri arasında paylamaq imkanı yaradır

598 Bunlardan hansı paylanmış VB-nin üstün cəhətidir

- ☐ hamsı
☐ Natamam məlumat əldə etmək
☐ Minimum məlumat əldə etmək
☒ Tam məlumat əldə etmək
☐ Dolğun məlumat əldə etmək

599 AIS hansı formada layihələsdirilə bilər

- ☐ hamsı
☐ kütləvi
☐ sistem
☒ fərdi
☐ massiv

600 Virtual korporasiyanın əsasını təşkil edən elementlərə aiddir?

- ☐ variantlar doğru deyil
☐ informasiya texnologiyalarının infrastrukturu
☐ virtual dəyər zəncirləri
☒ variantların hamısı
☐ alıcıların virtual birlikləri

601 Aşağıdakı ifadələrdən hansı metrikaların tətbiq sahəsinin təşkilati layihələndirmə bölməsinə aid edilir,

- ☐ Layihənin cədvəli, büdcə, resursların qiymətləndirilməsi, ölçü və layihənin basə çatması meyarlarının müəyyənləşdirilir
☐ hamsı
☐ Layihənin yerinə yetirildiyi bütün dövr ərzində potensial problemlərin erkən aşkarlanmasını, habelə müvafiq əks tədbirlər görülməsi yolu ilə riskin qarşısının alınması və izlənilməsi sisteminin inkişafını əhatə edən strategiyanın işlənilib hazırlanmasından ibarətdir
☒ Layihə planlaşdırmanın, təşkilati siyasətin və standartların strateji məqsədləri çərçivəsinə uyğun qiymətləndirilir və biznes-proseslərin fasiləsiz təkmilləşməsi və reinjiniinqi kimi bütün təşkilata təsir göstərən amillər nəzərə alınmaqla yenidən baxılıb dəyişdirilir.
☐ Proseslərin xüsusiyyətləri, məmulatın keyfiyyəti, faktiki nəticələrin və planın müqayisəsi, habelə məhsuldarlıq ölçülür

602 İnformasiyanın qorunmasına və axtarışına kömək göstərən korporativ sistemlərə aiddir:

- ☐ Qrup şəklində işin qrafiklərinin tərtibi sistemlərindən
☐ Avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemlərindən
☐ personal idarə etmə sistemi
☒ Bütün cavablar doğrudur
☐ Məlumat bazalarının idarə olunması sistemlərindən

603 Qərar qəbuluna yardım üçün korporativ sistemlər nə məqsədlə yaradılır?

- ☐ Korporasiyanın rəhbərləri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün
☐ Bütün cavablar doğrudur
☐ Müştərilərlə əlaqənin idarə olunmasını
☒ Həlli qrup halında işləyən ayrı-ayrı insanlar tərəfindən təklif edilən strukturlaşdırılmamış problemlərin həlli üçün
☐ Korporasiyanın biznes həllərinin qəbulu üçün

604 Elektron biznesdə verilənlərin mübadiləsi kagızsız texnologiyası necə adlanır?

- ☐ HRM
☐ ERP

- ☐ Bİ
☒ EDI
☐ CRM

605 Biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş ERP informasiya sistemi hansı funksiyaları yerinə yetirir?

- ☐ Müştərilərlə əlaqənin idarə olunmasını
☐ heç biri
☐ Biznes informasiyanın analizi və təsviri
☐ Personalın idarə olunmasını
☒ Müəssisə resurslarının idarə olunmasını

606 Biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş CRM informasiya sistemi hansı funksiyaları yerinə yetirir?

- ☐ Biznes informasiyanın analizi və təsviri
☐ heç biri
☒ Müştərilərlə əlaqənin idarə olunmasını
☐ Personalın idarə olunmasını
☐ Müəssisə resurslarının idarə olunmasını

607 Biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş BI informasiya sistemi hansı funksiyaları yerinə yetirir?

- ☒ Biznes informasiyanın analizi və təsviri
☐ Personalın idarə olunmasını
☐ heç biri
☐ Müştərilərlə əlaqənin idarə olunmasını
☐ Müəssisə resurslarının idarə olunmasını

608 Biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş ECM informasiya sistemi hansı funksiyaları yerinə yetirir?

- ☐ Müəssisə resurslarının idarə olunmasını
☐ heç biri
☒ Müəssisə sənədlərinin idarə olunmasını
☐ Personalın idarə olunmasını
☐ Müştərilərlə əlaqənin idarə olunmasını

609 Biznes proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş HRM informasiya sistemi hansı funksiyaları yerinə yetirir?

- ☐ Müəssisə sənədlərinin idarə olunmasını
☒ Personalın idarə olunmasını
☐ Müştərilərlə əlaqənin idarə olunmasını
☐ heç biri
☐ Müəssisə resurslarının idarə olunmasını

610 İnformasiya sisteminin qurulması mərhələlərinə aid olanı göstərin

- ☐ konseptual
☐ layihələndirmə
☐ texniki tapşırığın tərtib edilməsi
☐ hazırlama
☒ sadalananların hamısı doğrudur

611 müəssisənin kollektiv fəaliyyətinin informasiya dəstəyini təmin edən informasiya sistemi:

- ☒ korporativ AİS
- ☐ lokal AİS
- ☐ Texnoloji prosesi idarə edən AİS
- ☐ maliyyə AİS
- ☐ qlobal AİS

612 Antivirus proqramı hansı növ proqrama aiddir?

- ☐ Tətbiqi proqram təminatına
- ☐ Üsulayönümlü proqrama
- ☐ Xüsusi nəzarət proqramına
- ☐ Əməliyyat sistemlərinə
- ☒ Serviz proqramına

613 Kompüter virusu nədir və hansı növləri vardır?

- ☐ pozucu siqnaldir, təhlükəsiz, təhlükəli və çox təhlükəli növləri vardır
- ☐ pozucu təsirdir, aktiv, passiv və aktivləşə bilən növləri vardır
- ☐ pozucu fayldır, təhlükəsiz, təhlükəli və çox təhlükəli növləri vardır
- ☐ pozucu proqramdır, təhlükəsiz, təhlükəli və çox təhlükəli növləri vardır
- ☒ pozucu proqramdır, fayl, yükləyici və şəbəkə virus növləri vardır

614informatiyanın əsliyinə təsdiqi və onun tamlığı məsələsini nisbətən asan və ucuz həll etməyə imkan verir.

- ☒ Elektron rəqəm imzası
- ☐ password
- ☐ user
- ☐ icazə
- ☐ login

615 informasiya təhlükəsizliyi sahəsində ən mürəkkəb mövzu....

- ☐ risklərin qəbul ediləcək səviyyəyə qədər azaldılması sxemini müəyyən etmək
- ☐ İnformasiya aspektində təşkilata kimin hansı ziyanı vura bilməsini müəyyən etmək
- ☒ İcazələrin məntiqi idarə olunması mövzusu
- ☐ Risklərin hesablanması
- ☐ Hansı verilənlərin və hansı ciddiliklə qorunması zəruri olduğunu müəyyən etmək

616 İnformasiya təhlükəsizliyi siyasətinin işlənməsinin əsas istiqamətləri hansıdır?

- ☐ risklərin qəbul ediləcək səviyyəyə qədər azaldılması sxemini müəyyən etmək
- ☐ Risklərin hesablanması
- ☐ Hansı verilənlərin və hansı ciddiliklə qorunması zəruri olduğunu müəyyən etmək
- ☐ İnformasiya aspektində təşkilata kimin hansı ziyanı vura bilməsini müəyyən etmək
- ☒ hamsına

617 İnformasiya təhlükəsizliyinin təmin olunması üçün tədbirləri hansı səviyyələrə bölmək olar?

- ☐ İnzibati tədbirlər
- ☐ Qanunvericilik tədbirləri (qanunlar, normativ aktlar, standartlar və s.)
- ☐ Proqram-texniki tədbirlər
- ☐ Təşkilati tədbirlər
- ☒ hamsına

618 İdeyanın formalaşdırılması və məqsədlərin təyini informasiya sisteminin qurulmasının hansı mərhələsində yerinə yetirilən işlərə aiddir?

- ☐ heç biri

- ☐ konseptual
- ☐ texniki tapşırığın tərtib edilməsi
- ☒ layihələndirmə
- ☐ hazırlama

619 Layihənin əsas komandasının formalaşdırılması informasiya sisteminin qurulmasının hansı mərhələsində yerinə yetirilən işlərə aiddir

- ☐ heç biri
- ☐ layihələndirmə
- ☐ texniki tapşırığın tərtib edilməsi
- ☒ konseptual
- ☐ hazırlama

620 İnformasiya sisteminin həyat dövrünün hazırlıq prosesinə aiddir:

- ☐ sistemi və onun proqram təminatını hazırlayan müəssisənin əməliyyatını təyin edir
- ☐ alıcı-müəssisəni sistemlə, proqram məhsulu ilə və proqram təminatı xidməti ilə təchiz edən tədarükçü-müəssisəsinin əməliyyatlarını təsvir edir;
- ☐ heç biri
- ☐ sistemin sənədlərində istismara aid göstərilən təlimatlardan fərqli olaraq, burada istifadəçilərə kömək üçün operatorun planlaşdırdığı və öz üzərinə götürdüyü işlər, istifadəçi ilə əks əlaqənin qurulması və s. təyin olunur.
- ☒ informasiya sisteminin yaradılması üçün lazım olan maliyyə, material və əmək resurslarının əldə edilməsini nəzərdə tutur

621 Kriptoqrafiya zamanı açarların sayı:

- ☐ 4.0
- ☐ 3
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 2.0

622 Antivirus proqramının vəzifəsi :

- ☒ proqramların virusdan yoxlanması və müalicəsi
- ☐ proqramların qorunması
- ☐ heç biri
- ☐ sistemi yoxlamaq
- ☐ sistemin silinməsi

623 hansı informasiyanın xüsusiyyəti deyil?

- ☐ aktuallıq
- ☐ obyektivlik
- ☐ tamlıq
- ☒ natamamlıq
- ☐ dəqiqlik

624 informasiya təhlükəsizliyinə aid deyil?

- ☐ müdafiə vasitələri
- ☐ müdafiə üsulları
- ☐ məqsədlər
- ☐ həmlə obyektləri
- ☒ verilənlər bazası

625 İnformasiya təhlükəsizliyini təmin edən proqram təminatı hansıdır?

- ☐ heç biri

- ☐ qrafik proqramlar
- ☐ mətn proqramları
- ☒ antivirus proqramları
- ☐ elektron cədvəllər

626 Kompüterin virusa yoluxmasını necə müəyyən etmək olar?

- ☐ Nəzərdə tutulmamış səs siqnallarının verilməsi
- ☐ Sərt diskə tez-tez müraciət
- ☐ Proqramlar başladılarkən kompüterin yavaş işləməsi
- ☒ Bütün variantlar doğrudur
- ☐ Ekranə nəzərdə tutulmamış məlumatların və görüntülərin çıxması

627 Kompüter virusu aşağıdakı halların hansında yarana bilər?

- ☒ Oyun quraşdırma zamanı
- ☐ Kompüterdən hər hansı faylı silən zaman
- ☐ Yüksək gərginlik zamanı
- ☐ Kompüterin söndürəndən sonra
- ☐ Printerdə sənəd çap edəndən sonra

628 Müəssisələrdə yaradıcı əmək tələb edən sahənin xüsusi çəkisi

- ☐ çoxdu
- ☒ cüzdür
- ☐ ortadır
- ☐ portaldır
- ☐ normadan artıqdır

629 AİS-nin iqtisadi səmərəliliyinə təsir etməyən amil hansıdır?

- ☐ bütün cavablar düz deyil
- ☒ Texnoloji variantdan qeyri-optimal istifadə
- ☐ Qərarların keyfiyyətinə yüksəldilməsi
- ☐ Layihə tərtibatının sürətləndirilməsi
- ☐ informasiya-hesablama sisteminin təşkili

630 Avtomatlaşdırılmış iş yerinin iqtisadi səmərəliliyinə təsvir edən amil hansıdır?

- ☐ bütün cavablar düz deyil
- ☒ İdarəetmə metodlarının təkmilləşdirilməsi
- ☐ Modifikasiya işinin düzqün təşkil edilməməsi
- ☐ İdarəetmə metodunda səmərəsizlik
- ☐ informasiya-hesablama sisteminin təşkili

631 İnformasiya texnoloqiyasının inkişafında mühüm mərhələlərdən biri?

- ☐ bütün cavablar düz deyil
- ☒ AİS-nin təşkili
- ☐ informasiya-hesablama sisteminin təşkili
- ☐ müəssisədə struktur dəyişikliyi
- ☐ bütün cavablar düzdür

632 Verilənlər bankının predmet sahəsi hansıdır?

- ☐ heç biri
- ☒ informasiya sistemində saxlanılan və müəyyən tədqiqat sahəsinə malik informasiya yığılı
- ☐ Ləhiyələndirmə üçün istifadə edilən informasiya yığılı
- ☐ informasiya sisteminə daxil olmayan informasiya yığılı

- ☐ Masın informasiya daşıyıcısında əks olunan informasiya yığını

633 VB-da ötürülən informasiyanın həcmi nədən asılıdır ?

- ☐ heç biri
☒ VBİS-dən
☐ funksional sistemdən
☐ əməliyyat sistemindən
☐ göstəricilər sistemindən

634 Bunlardan hansı törəmə informasiyasıdır ?

- ☐ heç biri
☒ idarə edici obyektə daxil olan
☐ ilkin və törəmə informasiyasının tərkib hissəsi
☐ ilkin informasiyanın tərkib hissəsidir
☐ nəticə və törəmə informasiyasının tərkib hissəsi

635 Bunlardan hansı daxili giriş informasiyasıdır ?

- ☐ heç biri
☒ idarə edici obyektə daxil olan
☐ ilkin və törəmə informasiyasının tərkib hissəsi
☐ ilkin informasiyanın tərkib hissəsidir
☐ nəticə və törəmə informasiyasının tərkib hissəsi

636 Bunlardan hansı xarici giriş informasiyadır ?

- ☐ heç biri
☒ tabeliyində olan müəssisədən daxil olan
☐ ilkin və törəmə informasiyasının tərkib hissəsi
☐ ilkin informasiyanın tərkib hissəsidir
☐ nəticə və törəmə informasiyasının tərkib hissəsi

637 Bunlardan hansı aralıq informasiyadır ?

- ☐ heç biri
☒ təkrar emal edilən
☐ ilkin və törəmə informasiyasının tərkib hissəsi
☐ ilkin informasiyanın tərkib hissəsidir
☐ nəticə və törəmə informasiyasının tərkib hissəsi

638 Bunlardan hansı giriş informasiyadır ?

- ☐ heç biri
☒ xarici və daxili aləmdən daxil olan
☐ ilkin və törəmə informasiyasının tərkib hissəsi
☐ ilkin informasiyanın tərkib hissəsidir
☐ nəticə və törəmə informasiyasının tərkib hissəsi

639 VBİS-nin funksiyasına bunlardan hansı aiddir ?

- ☐ heç biri
☒ VBİS əməliyyat sisteminin giriş-çıxış moduluna müraciət edir
☐ VBİS əməliyyat sisteminin proqramları təmin edir
☐ VBİS əməliyyat sistemini informasiya ilə təmin edir
☐ VBİS əməliyyat sisteminin informasiya ilə təmin edir

640 Məlumat bazasının tətbiqi proqram bunlardan hansı müraciət edir ?

- ☐ Texnikanın saxlandığı banklar
- ☒ VBİS-(verilənlər bazasının i/e sistemi)
- ☐ Xəbərlər sisteminə
- ☐ Rekvizitlər sisteminə
- ☐ Göstəricilər sisteminə

641 Məlumat bazası hansıdır ?

- ☐ Texnikanın saxlandığı banklar
- ☒ Məlumatların saxlandığı fayl
- ☐ Pulların saxlandığı banklar
- ☐ Texnikanın saxlandığı anbar
- ☐ Texnoloji proseslər

642 Bunlardan hansı daha çox informasiya resurslarına oxşayır ?

- ☐ heç biri
- ☒ Əsas fondlara
- ☐ Nizamnamə fonduna
- ☐ Dövrüyyə fondlarına
- ☐ Kapital fonduna

643 Bunlardan hansı kəmiyyət göstəricisidir ?

- ☐ heç biri
- ☒ Malın sayı
- ☐ Malın keyfiyyəti
- ☐ Malın çeşidi
- ☐ Malın kodu

644 Bunlardan hansı xəbərdir ?

- ☐ Rekvizitlərin məcmusu
- ☐ Verilənlərin məcmusu
- ☒ Göstəricilərin məcmusu
- ☐ Massivlərin məcmusu
- ☐ heç biri

645 Bunlardan hansı xarici giriş informasiyadır ?

- ☒ Təbəçiliyində olan müəssisədən daxil olan
- ☐ İdarəedici obyektə daxil olan
- ☐ heç biri
- ☐ Arxivdə saxlanılan
- ☐ İdarəolunan obyektə daxil olan

646 İnformasiya resurslarının müsbət təsir obyekti hansıdır ?

- ☐ heç biri
- ☐ Səmərəliliyi sabit saxlayır
- ☐ Ümumi səmərəliliyə mənfi təsir göstərir
- ☒ Səmərəliliyi yüksəldir
- ☐ Ümumi səmərəliliyi aşağı düşür

647 Bunlardan hansı informasiya resursudur ?

- ☐ heç biri
- ☐ Kor təbii əldə edilir
- ☐ Təsədüfən əldə edilir

- ☒ Elmi təcrübə fəaliyyətində əldə edilir
- ☐ Elmi əsas olmadan əldə edilir

648 Bunlardan hansı bilik anlayışına xasdır:

- ☐ Sabit quruluşa malik olması
- ☐ Sadə quruluşa malik olması
- ☐ heç biri
- ☐ Qeyri sabit quruluşa malik olması
- ☒ Yüksək quruluşa malik olması

649 Kibernetikanın əsas anlayışı hansıdır?

- ☐ Verilən
- ☐ xəbər
- ☐ Məlumat
- ☒ İnformasiya
- ☐ heç biri

650 Bunlardan hansı daha geniş məhfumdur:

- ☐ xəbər
- ☐ İnformasiya
- ☐ heç biri
- ☐ Verilən
- ☒ Məlumat

651 Bunlardan hansı kursun predmetidir?:

- ☐ Texniki tapşırıq
- ☐ Verilən əməliyyatların avtomatlaşdırılması
- ☐ İşlənmə texnologiyasının müəyyən edilməsi
- ☒ İnformasiya texnologiyalarında işləmək
- ☐ Layihələşdirilmə

652 Avtomatlaşdırılmış iş yerinin iqtisadi səmərəliliyinə təsvir edən amil hansıdır

- ☐ hansı düzdü
- ☐ İdarə etmə metodunda səmərəsizlik
- ☐ Modifikasiya isinin düzqün təşkil edilməməsi
- ☒ İdarə etmə metodlarının təkmilləşdirilməsi
- ☐ bütün cavablar düz deyil

653 AIS-nin iqtisadi səmərəliliyinə təsir etməyən amil hansıdır

- ☐ Layihə tərtibatının sürətləndirilməsi
- ☐ Qərarların keyfiyyətinə yüksəldilməsi
- ☐ bütün cavablar düz deyil
- ☐ hansı düzdü
- ☒ Texnoloji variantdan qeyri-optimal istifadə

654 Elektron hökumət” portalı (www.egov.az) hansı ildə istifadəyə verilmişdir?

- ☐ 2015.0
- ☒ 2012
- ☐ 2011.0
- ☐ 2013
- ☐ 2014.0

655 “Elektron formada olan verilənlər yığımıdır, digər verilənlərlə məntiqi əlaqəli olur və bu verilənlər yığımını yaradan (generasiya edən) şəxsi birqiymətli identifikasiya etməyə imkan verir” cümləsi hansı anlayışı ifadə edir?

- ☐ Elektron verilən
- ☒ Elektron imza
- ☐ Elektron dövlət
- ☐ Elektron rəqəm
- ☐ Elektron sənəd

656 Hansı tip proqramlar xidməti proqramlara aid deyil?

- ☐ Fayl və qovluqlarda işləmə proqramları
- ☒ Mətn redaktorları
- ☐ İnterfeysi nizamlayan proqramlar
- ☐ Antiviruslar
- ☐ Arxivləşdirmə proqramları

657 Hansı qrafik redaktor deyil?

- ☐ AdobrPhoto
- ☒ Excel
- ☐ CorelDraw
- ☐ Powerpoint
- ☐ Paint

658 Biri aparat vasitələrinə daxil deyil?

- ☐ İdarəetmə
- ☒ İşləmə sürəti
- ☐ Yaddaşın təşkili
- ☐ Kompüter strukturu
- ☐ Giriş-Çıxış təşkili

659 Bunlardan biri giriş qurğusu deyil?

- ☐ Klaviatura
- ☒ Monitor
- ☐ Web-Kamera
- ☐ Skaner
- ☐ Siçan

660 Reinjinirinqin neçə əsas xüsusiyyətləri var

- ☐ 2.0
- ☒ 8
- ☐ 6.0
- ☐ 4
- ☐ 3.0

661 Biznes-proseslərin reinjinirinqinin əsas prinsiplərinə aiddir:

- ☐ Vəziyyətdən asılı olaraq prosesin yerinə yetməsinin müxtəlif növləri
- ☒ hamısı
- ☐ özünə nəzarətlə səlahiyyətlərin ötürülməsi: icraçılar sərbəst qərar qəbul edirlər prosesin üfiqi sıxlığı);
- ☐ Cavabdehliyin konsentrasiyası: bir neçə işçi prosedurun bir prosedura birləşməsi (proseslərin şaquli sıxılması);
- ☐ Prosesin yerinə yetməsinin təbii sıxlığı

662— müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə müəssisənin idarəetmə siyasətinin kompleks yeniləşməsi, istehsal və ya kommərsiya proseslərinin, işçi kollektivin düşüncəsinin struktur dəyişməsidir.

- ☐ İKT
- ☒ Reinjiniring
- ☐ biznes-proses
- ☐ injiniring
- ☐ informasiya texnologiyası

663— bu idarəedici təsirin və ehtiyatların köməyi ilə prosesin girişini çıxışına dəyişdirən fəaliyyətin ardıcıl, məqsədyönlü və rəqlamentli növlərinin növüdür, başqa sözlə istifadəçilər üçün qiymətli olan prosesin nəticələridir

- ☐ İKT
- ☒ biznes-proses
- ☐ injiniring
- ☐ Reinjiniring
- ☐ informasiya texnologiyası

664— biznesin təşkilati yeniləşməsinin yenilikçi üsuludur.

- ☐ İKT
- ☒ Reinjiniring
- ☐ biznes-proses
- ☐ injiniring
- ☐ informasiya texnologiyası

665 Müasir idarəetmə texnologiyalarının quruluşu neçə pilləlidir

- ☐ 5.0
- ☒ 4
- ☐ 2.0
- ☐ 3
- ☐ 6.0

666 Alqoritm dedikdə, nə başa düşülür?

- ☐ məntiqi dəyişdirildikdə lazımi nəticə verməyən formal yazılış
- ☒ məsələ həlli üçün lazımi əməliyyatların icra sırasının formal yazılışı
- ☐ məsələ həlli üçün lazımi əməliyyatların icra sırasının formal yazılışı
- ☐ quruluşu dəyişdirildikdə lazımi nəticə verməyən formal yazılış
- ☐ şərtləri dəyişdirildikdə lazımi nəticə verməyən formal yazılış

667 Simvol tipli verilənlərin təsviri üçün yaddaşda nə qədər yer ayrılır?

- ☐ 32 bayt
- ☒ 1 bayt
- ☐ 5 bayt
- ☐ 1 bit
- ☐ 16 kбайt

668 İnformasiya ikilik say sisteminə və əksinə necə çevrilir

- ☐ Disklər vasitəsilə
- ☐ Monitor tərəfindən
- ☐ İstifadəçi tərəfindən
- ☐ Xüsusi lüğətlər vasitəsilə
- ☒ Avtomatik olaraq

669 İnformasiya sistemi ilə informasiya texnologiyasının nə fərqi var?

- ☐ hər ikisi verilənlərin emalına əsaslanır
- ☒ sistem quruluşa malikdir, texnologiya əməllər sırasıdır
- ☐ bunlar eyni mənalı anlayışlardır
- ☐ hər ikisi məsələ həlli üçündür
- ☐ informasiya sistemi informasiya texnologiyasının sinonimidir

670 Yeni informasiya texnologiyasının 3 əsas prinsipi hansılardır?

- ☐ interaktivlik, diferensasiya, cəldlik
- ☒ interaktivlik, inteqrasiya, çeviklik
- ☐ ardıcılıq, determinlik, müəyyənlik
- ☐ çeviklik, etibarlılıq, dəqiqlik
- ☐ operativlik, dəqiqlik, gerçəklik

671 Yeni informasiya texnologiyasının yeniliyi nədədir?

- ☐ yeni yaşam tərzini yaratmağında
- ☒ fəaliyyətin məzmununu köklü surətdə dəyişdirməyində
- ☐ yeni məsələlərin həllini mümkün etməyində
- ☐ yeni vasitələrə əsaslanmağında
- ☐ yeni dünyagörüşü yaratmağında

672 Ekspert sistemləri nədir?

- ☐ evristik məsələ həll edən proqram
- ☒ məntiq və mütəxəssis təcrübəsi əsasında evristik məsələ həll edən proqram
- ☐ məsləhət verici proqram
- ☐ bilik bazası ilə işləyən proqram
- ☐ diaqnoz qoyucu proqram

673 Elektron bazar nədir?

- ☐ heç biri
- ☒ Çoxsaylı alıcıları və satıcıları birləşdirən, informasiya, mallar və xidmətlər mübadiləsinə xidmət edən, habelə ödəniləri həyata keçirməyə imkan verən informasiya sistemidir
- ☐ Məlumat bazalarını idarəetmə sistemləridir
- ☐ Layihə üzrə birgə fəaliyyətin yerinə yetirilməsi, qrup qərarının qəbulu və i.a. Üçün işləyən komanda üzvləri qruplarını dəstəkləyən informasiya sistemlərinin ümumi adıdır
- ☐ Müstəqil biznes etmək üçün çoxsaylı alıcıları və satıcıları birləşdirən informasiya sistemidir

674 İnformasiyanın istifadə olunma xarakterinə görə növüdür

- ☐ səsli
- ☒ Metodik
- ☐ Verbal
- ☐ Qrafik
- ☐ mətni

675 Elektron-kommersiyaın ən geniş inkişaf etmiş sahəsi

- ☐ düzgün cavab yoxdur
- ☒ maliyyə xidmətlərinin satışı və hesablaşmanın əternet vasitəsilə aparılması
- ☐ hüquq və həkim məsləhətləri
- ☐ İnternet vasitəsilə məsafədən təhsil
- ☐ uzunmüddətli planlaşdırma, profilaktika və qabaqlama üsulları ilə daha az xərclərlə problemlərin həlli

676 İnkişaf etmiş dünya ölkələrində elektron hakimiyyət və idarəetmənin tətbiqi “hökumətin yenidən qurulması” konsepsiyasının əsaslandığı prinsiplərə aid deyil:

- ☐ heç biri
- ☒ hökumət üçün xidmətlər təqdim edə biləcək strukturların rəqabətinin qeyri-zəruriliyi
- ☐ dövlət strukturunun pulun xərclənməsinə deyil, onun qazanılmasına yönəldilməsi
- ☐ yerli cəmiyyətlərə böyük səlahiyyətlərin verilməsi
- ☐ uzunmüddətli planlaşdırma, profilaktika və qabaqlama üsulları ilə daha az xərclərlə problemlərin həlli

677 “Yenidən qurulan dövlət” konsepsiyasının ilkin prinsiplərinə aid deyil:

- ☐ heç biri
- ☒ dövlətə mütləq bəla kimi deyil, kollektiv fəaliyyət üsulu və ictimai problemlərin həlli kimi baxılır
- ☐ dövlət idarəetməsinin problemi insanlar (bürokratiklər) deyil, bürokratik sistemin özüdür
- ☐ səmərəli dövlət informasiya cəmiyyətinin və biliklər iqtisadiyyatının tələblərinə uyğun olmalıdır, böyük, mərkəzləşdirilmiş və standartlaşdırılmış bürokratiya keçmişdə qalmalıdır
- ☐ bütün vətəndaşlar üçün imkanların bərabərliyinin təmin olunması prinsipinə əsaslanmaq zəruridir

678 Elektron hökumətin tətbiqinin əsas maliyyə mənbəyi

- ☒ dövlət büdcəsidir
- ☐ qeyri-hökumət təşkilatlarıdır
- ☐ heç biri
- ☐ transmilli təşkilatlardır
- ☐ nazirlər kabinetidir

679 Elektron hökumət qərb anlamında hansı modullardan ibarətdir?

- ☐ heç biri
- ☒ G2G, G2B, G2C
- ☐ SCM, OLAP, CRM
- ☐ ERPə, CRM, Workflow
- ☐ SCM, OLAP, CRM

680 Elektron hökumətin xarakterik xüsusiyyətlərinə aid deyil

- ☐ heç biri
- ☒ növbəti tətbiqi qərar, mövcud struktur və münasibətlərin modernləşdirmə metodu
- ☐ informasiyanın elektron emalı, ötürülməsi və yayılması vasitələri əsasında dövlət idarəetməsinin təşkili
- ☐ bütün kateqoriyadan olan vətəndaşlara (təqaüddçülərə, işçilərə, bizneslə məşğul olanlara, dövlət qulluqçularına və s.) elektron vasitələrlə dövlət orqanlarının bütün xidmətlərinin təqdim edilməsi
- ☐ dövlət idarəçiliyində informasiya texnologiyaları

681 İnformasiyanın qorunmasına və axtarısına kömək göstərən korporativ sistemlərə aiddir:

- ☐ virtual idarəetmə
- ☒ Bütün cavablar doğrudur
- ☐ Qrup şəklində isin qrafiklərinin tərtibi sistemlərindən
- ☐ Məlumat bazalarının idarə olunması sistemlərindən
- ☐ Avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemlərindən

682 Virtual korporasiyanın əsasını təşkil edən elementlərə aiddir?

- ☐ virtual idarəetmə
- ☒ variantların hamısı
- ☐ virtual dəyər zəncirləri
- ☐ informasiya texnologiyalarının infrastrukturunu
- ☐ alıcıların virtual birlikləri

683 Elektron tərəzilər hansı əməliyyatları yerinə yetirir ?

- ☐ heç biri
- ☒ qablaşdırılmış əmtənin çəkilməsi

- ☐ əmtənin satılması
- ☐ əmtənin anbara yerləşdirilməsi
- ☐ əmtənin qablaşdırılması

684 Elektron imza Azərbaycanda hansı ildən tətbiq olunur?

- ☐ 2015.0
- ☒ 2011
- ☐ 2014.0
- ☐ 2012
- ☐ 2013.0

685 Tətbiqi proqram icra zamanı hansı yaddaşda saxlanılır?

- ☐ Sərt disk
- ☒ əməli yaddaş
- ☐ Prosessor
- ☐ xarici yaddaş
- ☐ Keş yaddaş

686 Aşağıdakılardan hansı düzgün “gmail” elektron poçt ünvanıdır?

- ☐ gmail.bill.com
- ☒ bill@gmail.com
- ☐ com.bill.@
- ☐ com.gmail@bill
- ☐ bill@com

687 Variantlardan biri düz deyil?

- ☐ 1 Bayt - 1024 KB
- ☒ 1 GB – 1024 TB
- ☐ 1 MB– 1024 KB
- ☐ 1 TB – 1024 GB
- ☐ 1 Bayt – 8 Bit

688 Bunlardan biri sistem proqramlarına aid deyil?

- ☐ Antivirus proqramları
- ☒ Proqramlaşdırma dilləri
- ☐ Örtük proqramları
- ☐ Əməliyyat sistemləri
- ☐ Arxiv proqramları

689 Biznec- prosesin təkmilləşməsinin necə qrupu var?

- ☐ 5.0
- ☒ 3
- ☐ 2.0
- ☐ 4
- ☐ 6.0

690 e-governmentin təşkili nəticəsidir.

- ☐ böyük həcmli verilənlərin emalının
- ☒ İT-nin tətbiqinin
- ☐ idrak qanunlarından istifadənin
- ☐ interaktiv informasiya mübadiləsinin
- ☐ müasirliyin

691 Dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşma forması necə adlanır?

- ☐ Elektron hökumət portalı
- ☒ “ASAN xidmət”
- ☐ Elektron ödəmə sistemi
- ☐ Çağırış mərkəzi
- ☐ Bankomat

692 Bu problemlərdən hansı informasiyanın işlənməsinin inkişafının IV mərhələsindən nəzərdə tutulmur?

- ☐ düz cavab yoxdu
- ☒ Qeyri mərkəzləşdirilmiş qaydada istifadə
- ☐ Fərdi kompüterlərin potensialından tam istifadə edilməsi
- ☐ Sistemin modul quruluşunun təmin edilməsi
- ☐ Sistemin çevikliyinin təmin edilməsi

693 İnformasiya texnologiyasının inkişafının IV mərhələsində nəzərdə tutulan problem:

- ☐ düz cavab yoxdu
- ☒ Sistemin saxlanma xərclərinin kəskin aşağı salınması
- ☐ Sistemin saxlanma xərclərinin stabilliyi
- ☐ Sistemin saxlanma xərclərinin artırılması
- ☐ Sistemin işlənmə xərclərinin çoxaldılması

694 İnformasiya texnologiyasının inkişafının IV mərhələsində nəzərdə tutulan problem məsələ:

- ☐ düz cavab yoxdu
- ☒ Sistemin resurslarına qənaət
- ☐ : Bölmələr arasında əlaqələrin azaldılması
- ☐ Sistemdə qeyri mərkəzləşdirilmiş modul qaydad istifadə
- ☐ Digər təşkilatlarla əlaqələrin kəsilməsi

695 İnformasiya texnologiyasının inkişafının IV mərhələsi hansı dövrü əhatə edir:

- ☐ düz cavab yoxdu
- ☒ 1980-ci illərdən sonrakı dövrü
- ☐ 1970-ci illərdən sonrakı dövrü
- ☐ 1960-cı illərdən sonrakı dövrü
- ☐ 1995-ci illərdən sonrakı dövrü

696 İnformasiya texnologiyasının inkişafının III mərhələsi hansı dövrü əhatə edir:

- ☐ düz cavab yoxdu
- ☒ 1980-1990
- ☐ 1950-1962
- ☐ 1952-1964
- ☐ 1956-1968

697 İnformasiya texnologiyasının inkişafının II mərhələsi hansı illəri əhatə edir:

- ☐ düz cavab yoxdu
- ☒ 1970-1980
- ☐ 1950-1961
- ☐ 1952-1963
- ☐ 1956-1967

698 İnformasiya texnologiyasının inkişafı birinci mərhələsi hansı illəri əhatə edir:

- ☐ düz cavab yoxdu
- ☒ 1960-1970
- ☐ 1950-1960
- ☐ 1952-1962
- ☐ 1956-1966

699 Elektron bazar:

- ☐ Müstərək biznes üçün çoxsaylı alıcıları və satıcıları birləşdirən informasiya sistemidir
- ☐ düz cavab deyil
- ☐ Layihə üzrə birgə fəaliyyətin yerinə yetirilməsi, qrup qərarının qəbulu və i.a. Üçün işləyən komanda üzvləri qruplarını dəstəkləyən informasiya sistemlərinin ümumi adıdır
- ☐ Məlumat bazalarını idarəetmə sistemləridir
- ☒ bütün cavablar doğrudur

700 Elektron ticarətin texnoloji əsası:

- ☐ düz cavab deyil
- ☐ Lokal şəbəkə
- ☐ Ekstranet
- ☐ İntranet
- ☒ Qlobal şəbəkə